

RÜFƏT AĞAZADƏ YUSİF İBRAHİMLİ

# AZƏRBAYCAN MEMARLIĞI inkişaf yollarında

АРХИТЕКТУРА АЗЕРБАЙДЖАНА: НА ПУТЯХ РАЗВИТИЯ

Elmi redaktor:  
**Elbay Ənvər oğlu Qasimzadə**  
Azərbaycan Memarlar İttifaqının sadri,  
Azərbaycan Respublikasının əməkdar memarı

Müəlliflər:  
**Rüfət Rüfət oğlu Ağazadə**  
Azərbaycan Memarlar İttifaqı idarə Heyətinin üzvü,  
memarlıq üzrə fəlsəfə doktoru, dosent

**Yusif Mahmud oğlu İbrahimli**  
Azərbaycan Memarlar İttifaqı idarə Heyətinin üzvü

Rəyçilər:  
**Fərhad Ədhəm oğlu Mollazadə**  
Memarlar İttifaqının katibi,  
memarlıq üzrə fəlsəfə doktoru

**Elçin Tofiq oğlu Əliyev**  
Azərbaycan Memarlar İttifaqının məsul katibi,  
memarlıq üzrə fəlsəfə doktoru

Научный редактор:  
**Касимзаде Эльбай Энвер оглы**  
Председатель Союза Архитекторов Азербайджана,  
заслуженный архитектор Азербайджанской Республики

Авторы:  
**Агазаде Руфат Руфат оглы**  
Член Правления Союза Архитекторов Азербайджана,  
доктор философии по архитектуре, доцент

**Ибрагимли Юсиф Махмуд оглы**  
Член Правления Союза Архитекторов Азербайджана

Рецензенты:  
**Моллазаде Фархад Адхам оглы**  
Секретарь Союза Архитекторов Азербайджана,  
доктор философии по архитектуре

**Алиев Эльчин Тофик оглы**  
Ответственный секретарь Союза Архитекторов Азербайджана,  
доктор философии по архитектуре


### Hörmətli oxucu!

Uzunmüddətli inkişaf yolu keçmiş və ictimai formasiyalara uyğunlaşaraq milli xüsusiyyətlərini qoruyub saxlamış memarlıq sənətimizin inciləri nəşrin əsas mövzusu olmuşdur. Kitab Azərbaycanın memarlıq fəaliyyətində baş vermiş dəyişikliklər, Azərbaycan memarlığının üslub və istiqamətləri, habelə görkəmli memarlarımızın nadir memarlıq əsərləri baradə məlumatları özündə əks etdirir. Milli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin memarlıq və şəhərsalma sahələrinə göstərdikləri diqqət və qayğıının nəticəsi olaraq hazırda ölkə ərazisində aparılan geniş miqyaslı tikinti-quraşdırma və abadlaşdırma işləri, qanunvericilik bazasının təkmilləşdirilməsi, memarlıq və şəhərsalma sahələrinin müasir vəziyyəti, onların ölkənin iqtisadiyyatında rolü, mövcud problemlər və onların həlli yolları kitabda işıqlandırılmışdır. Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinə xüsusi diqqət yetirərək təhlil olunmuşdur.

2012-ci ilin yanvar ayında hazırlanmış nəşr memarlar və ölkənin memarlıq və şəhərsalma inkişafı ilə maraqlanan geniş oxucu kütfləsi üçün nəzərdə tutulmuşdur.

### Уважаемый читатель!

Основной темой настоящего издания являются жемчужины архитектурного искусства Азербайджана, прошедшие долгий путь развития и, приспособляясь к общественным формациям, сохранившие национальное своеобразие. Книга содержит информацию об изменениях в архитектурной и градостроительной деятельности Азербайджана, стилях и направлениях азербайджанского зодчества, а также об уникальных произведениях видных архитекторов страны. В книге освещены положительные последствия того внимания и заботы, что было оказано национальным лидером Гейдаром Алиевым и оказывается главой государства Ильхамом Алиевым к архитектуре и градостроительству. Наряду с этим, в книге представлена полезная информация о широкомасштабных строительно-монтажных и благо-устроительных работах, осуществляемых в настоящее время на территории страны. Вопросы, касающиеся усовершенствования законодательной базы, современного состояния сфер архитектуры и градостроительства, их роли в экономике страны, существующих проблем и путей их решения также занимают центральное место в книге. Особое внимание отведено анализу проекта детальной планировки центральной части Баку. Подготовленное в январе 2012 года издание предназначено для архитекторов и широкой читательской аудитории, интересующейся вопросами развития архитектуры и градостроительства в стране.



*Memarlıq xalqın maddi və mənəvi dəyərlərinin  
təzahür formasıdır.*

*Heydər Əliyev*

*Архитектура – форма воплощения материальных  
и духовных ценностей народа.*

*Гейдар Алиев*

## ELMİ REDAKTORDAN

Televiziya ekranlarından və mətbuat səhifələrindən Azərbaycan memarlığı ilə bağlı maraqlı çıxışları və yazıları ilə memarlıq ictimaiyyətinin rəğbətini qazanmış memarlar Rüfət Ağazadənin və Yusif İbrahimlinin birgə hazırladıqları "Azərbaycan memarlığı: inkişaf yollarında" adlı əsəri Azərbaycan memarlıq sənətinin inkişaf mərhələlərini, memarlıq və şəhərsalma sahəsində baş vermiş dəyişiklikləri, Azərbaycan memarlığının üslub və istiqamətlərini, ustad memarlarımızın yaradıcılığını, habelə onların yaratdıqları nadir memarlıq əsərləri barədə məlumatları özündə əks etdirir.

Kitab uzunmüddətli inkişaf yolu keçmiş və tarixi formasıyalara uyğunlaşaraq milli xüsusiyyətlərini qoruyub saxlamış memarlıq sənətimizə həsr edilmişdir.

Müəlliflərin "Qobustan", "Pəncərə", "El-oba", "Gallery", "Urbanizm", AMEA-nın Memarlıq və İncəsənət institutunun toplularında və digər dərgilərdə "Tarixi şəhərlərdə yenidənqurma işlərinin aparılmasının xüsusiyyətləri", "Memarlıqla heykəltəraşlığın sintezi məsələləri", "Xalq qəhrəmanlarına ucaldılan abidələrin mifik obrazlar deyil, konkret tarixi şəxsiyyətlər olması" na dair dərc etdirdikləri dəyərli fikirlər, mülahizələr geniş rezonans doğurmuşdur.

Kitabda milli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli memarlıq və şəhərsalma irlsinə göstərdikləri diqqət və qayğı, hazırda ölkədə aparılan geniş miqyaslı quruculuq və abadlıq işləri, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, memarlıq və şəhərsalmanın müasir vəziyyəti, onların ölkənin iqtisadiyyatındaki rolü, mövcud problemlər və onların həlli yolları işıqlandırılmışdır.

Kitab memarlar və ölkənin memarlıq və şəhərsalma inkişafı ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Elbay Qasimzadə  
Azərbaycan Memarlar İttifaqının sədri,  
Azərbaycan Respublikasının Əməkdar memarı

## ОТ НАУЧНОГО РЕДАКТОРА

Совместная работа архитекторов Руфата Агазаде и Юсифа Ибрагимли, завоевавших симпатии архитектурной общественности своими выступлениями в печати и с телеэкрана по вопросам истории и развития Азербайджанской архитектуры «Архитектура Азербайджана: на путях развития», посвящена этапам развития архитектуры Азербайджана, изменениям произошедшим в архитектурной и градостроительной деятельности, стилям и направлениям Азербайджанского зодчества, творчеству наших видных архитекторов, а также их уникальным архитектурным произведениям.

Книга об архитектуре нашей страны, архитектуре, которая прошла долгий путь развития, но вопреки историческим формациям сохранившая национальное своеобразие.

Интересные мысли и творческие предложения авторов в опубликованных ими статьях «Особенности производства работ по реконструкции в исторических городах», «Вопросы синтеза архитектуры и скульптуры», «О необходимости возведения в городах памятников конкретным историческим личностям, в том числе конной статуи полководцев вместо мифических народных героев» и др. в журналах «Qobustan», «Pəncərə», «El-oba», «Galleri», «Urbanizm», сборниках института Архитектуры и Искусства НАН Азербайджана и других изданий вызвали широкий резонанс.

В книге отражены внимание и забота национального лидера Гейдара Алиева, Главы государства Ильхама Алиева и президента фонда Гейдара Алиева Мехрибан ханым Алиевой о развитии национальной архитектуры и градостроительства, осуществляемых в настоящее время в стране, широкомасштабных благоустройственных работах, усовершенствовании законодательной базы в этой сфере, современном состоянии архитектуры и градостроительства, их роль в экономике страны, существующих проблемах и путях их решения.

Книга рассчитана на архитекторов и широкий круг читателей, интересующихся развитием архитектуры и градостроительства страны.

Эльбай Касимзаде  
Председатель Союза Архитекторов Азербайджана,  
заслуженный архитектор Азербайджанской Республики

## GİRİŞ HİSSESİ

Planetar zəkaya malik ulu öndərimiz, milli lider, müasir Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əlirza oğlu Əliyev memarlığı “xalqın maddi və mənəvi dəyərlərinin təzahür forması” adlandırmaqla, bu sənət növünün xalqın zəngin tarixi ilə bağlılığını bir daha təsdiq etmişdir.

Azərbaycan memarlıq sənətinin qədim və zəngin ənənələri vardır. Memarlarımızın yaratdığı daş salnamələr – şəhərlər, körpülər, abidələr xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edirlər. XII əsrin yeni memarlıq məktəbinin dahi nümayəndəsi Əcəmi Naxçıvanının ictimai fikirdəki intibahın parlaq təzahürlərindən olan yaradıcılığı uzun müddət Yaxın Şərqi ölkələri memarlığına güclü təsir göstərmişdir.

Avropa və Asiya mədəniyyətlərinin qoşlaşında yerləşən ölkəmizdə dünya memarlığının ən yaxşı ənənələri ilə milli xüsusiyyətlərin sintezini özündə əks etdirən güclü memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini davam etdirən Azərbaycan memarları yeni axtarışları, kəşfləri və nailiyətləri ilə bu gün də xalqımıza sevinc bəxş edirlər. Onlar ölkəmizin digər yaradıcı ziyanları ilə birlikdə bütün postsovət məkanına xas olan mürəkkəb sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, milli-mənəvi dəyərlərin qorubub saxlanmasından yaxından iştirak edirlər. Məhz onların əməyi sayəsində ölkəmizin şəhər və rayonlarının, xüsusilə paytaxtimızın siması son illərdə yaxşılaşğa doğru xeyli dəyişmişdir. Bu müddət ərzində əldə edilmiş nailiyətlər bir tərəfdən ölkə iqtisadiyyatında baş verən müsbət dəyişikliklərlə bağlı olmuşdursa, digər tərəfdən Azərbaycan memarlığının güclü potensialını bir daha ortaya qoymuşdur.

## ВВЕДЕНИЕ

«Архитектура – форма воплощения материальных и духовных ценностей народа...» Придавая архитектуре столь высокий статус, выдающаяся личность современности, человек с планетарным мышлением, национальный лидер Гейдар Алиев еще раз отметил непосредственную связанность данного вида искусства с богатой историей народа. Градостроительство и архитектура в Азербайджане имеют древние корни и традиции. Города, дворцы, крепости, мосты, памятники – это каменная летопись, созданная талантливыми зодчими и составляющая яркие страницы истории мировой культуры. Они отражают духовное богатство народа.

Азербайджан, находящийся на стыке двух великих культур – Европы и Азии и расположенный на Великом шелковом пути, вобрал в себя лучшие традиции мировой культуры, в том числе градостроительства и архитектуры. Созданная в Азербайджане в XII веке новая архитектурная школа и творчество великого Аджеми Нахчывани еще долгие годы сохраняла сильное влияние на развитие архитектуры стран Ближнего Востока.

Продолжая богатые традиции своих предков, азербайджанские архитекторы и сегодня продолжают радовать наш народ новыми творческими поисками, находками и достижениями. Наряду с решениями сложных социально-экономических проблем, характерных для постсоветского пространства, архитекторы, как и большинство творческой интелигенции страны, принимают непосредственное участие в сохранении национальных и духовных ценностей. Благодаря неустальному их труду хорошеет облик городов и районов нашей страны и, в особенности, столицы Азербайджана. Если достигнутые за этот период результаты с одной стороны связаны с положительными изменениями в экономике страны, то с другой стороны говорят о сильном потенциале азербайджанской архитектуры.



## 1920-30-cu illərin memarlığı

Böyük və şərəfli bir tarixə malik Azərbaycan memarlığının inkişafı qədim dövrlərdə və orta əsrlərdə Azərbaycan ərazisində təşəkkül tapmış Atropatena, Manna, Midiya, Qafqaz Albaniyası, Şirvanşahlar, Şəddadilər, Atabaylər, Səfəvilər və digər dövlətlərin adı ilə bağlıdır. Həmin dövrlərin möhtəşəm abidələri – müdafiə qurğuları, əzəmətli qalalar, məscidlər, türbələr, xanəgahlar bu gün dövlətimiz tərəfindən mühafizə olunmaqdadır.

Sovetlər Birliyi adlanan imperiyanın tərkibinə daxil olduğu 1920-1991-ci illər ərzində müxtəlif təbəddülatlara məruz qalan Azərbaycan ədəbiyyatı və incəsənəti, o cümlədən onun memarlığı "sosializm realizmi" adlanan məlum ideologiyaya xidmət etməklə bərabər həmdə inkişaf edirdi.

Əsrlər ötdükcə qədim Bakının, Gəncənin, Naxçıvanın, Təbrizin, Dərbəndin və digər Azərbaycan şəhərlərinin memarlıq ansamblları şəklini dəyişir, müxtəlif tikililərlə zənginləşərək yeni estetik keyfiyyətlər əldə edirdi. Hər bir dövrdə qədim abidə komplekslərindən ibarət vahid bədii sistem təşkil edən memarlıq ansambları yaradılırdı.

Ölkəmizin paytaxtı Bakının tarixinə nəzər salsaq, 1920-30-cu illərdə şəhərdə ilk fəhlə qəsəbələrinin peyda olmasını, neft mədənlərinin ərazisində yaşayış massivlərinin salındığını müşahidə edə bilərik. "Sosialist" şəhərsalmanın əsasları qoyulan həmin illərdə Bakının memarlıq üslubunda da müəyyən dəyişikliklər baş vermiş, memarlıqda dəbdə olan konstruktivizm və rasionallizm cərəyanları ilə yanaşı, bir sıra layihələrdə milli memarlığa əsaslanan "eklektika" və "bərpaçılıq" meyləri açıq hiss olunurdu.

Azərbaycan şəhərlərinin baş planlarının tərtib olunması, ilk memarlıq müsabiqələrinin keçirilməsi də məhz həmin dövrə təsadüf edir. Belə ki, uzun illər boyu Azərbaycan paytaxtinın memarlıq rəmzlərindən birinə çevrilmiş Hökumət Evinin layihələndirilməsi ilə bağlı keçirilmiş müsabiqədə memarlar Lev Rudnev və Vladimir Muns qalib elan olunurlar. Onların rəhbərliyi altında çalışın Moskva memarları Bakı şəhərinin Baş planının hazırlanması istiqamətində əməli tədbirlər həyata keçirirlər. Bir çox memarların yaradıcılığında Azərbaycan memarlıq abidələrinin forma və elementlərindən müəyyən dərəcədə istifadə etmək cəhdləri müşahidə olunur.

Konstruktivizm tərəfdarları Azərbaycan milli memarlıq ırsından istifadə edilməsi imkanlarını tamamilə rədd edir və funksional memarlığı yaymaqla yabançı memarlıq nümunələrinin təqlidinə üstünlük verirdilər. Lakin onlar öz iradələrindən asılı olmayaraq, qoyulmuş qadağadan müəyyən mənada kənara çıxaraq Abşeron milli memarlıq məktəbinin ırsınə əsaslanmış və bununla da konstruktivizm üslubunda gözəl əsərlər yaratmışlar.

Sonrakı dövrün bütün layihələrində Azərbaycan

## Архитектура 1920-1930-х годов

Развитие Азербайджанской архитектуры, имеющей большую и славную историю связано с именами таких государств, как Атропатена, Манна, Мидия, Кавказская Албания, Ширваншахов, Шеддадов, Атабеков, Сефевидов и других, образовавшихся на территории Азербайджана в древние времена и средние века. Величественные памятники того периода – оборонительные сооружения, горделивые замки, мечети, мавзолеи, ханегя находятся сегодня под охраной государства.

За годы нахождения Азербайджана в составе империи называвшаяся Советским Союзом (1920-1991), его литература и искусство, в том числе архитектура, подвергаясь разного рода метаморфозам естественно служила идеологии так называемого «социалистического реализма» продолжая одновременно и развиваться.

В течение веков архитектурные ансамбли Баку, Гяндже, Нахчывана, Тебриза, Дербента и других городов Азербайджана меняли свой облик, обогащаясь разными строениями, приобретали новые эстетические качества. Создавались архитектурные ансамбли, организующие единую художественную систему, состоявшие из комплексов древних памятников.

Взглянув на историю столицы страны Баку, можно увидеть первые рабочие поселки, появившиеся в городе в 1920-30-е годы, жилые массивы на территории нефтяных промыслов. В те годы, заложившие основу «социалистического» градостроительства, определенные изменения произошли и в архитектурном стиле Баку, наряду с модными в архитектуре течениями конструктивизма и рационализма, в ряде проектах явно ощущалась тенденция «эклектики» и «реставраторства» на основе национальной архитектуры.

Разработка генеральных планов Азербайджанских городов, проведение первых архитектурных конкурсов также приходится на этот период. Примером может служить конкурс на проектирование Дома правительства, долгие годы являющимся символом Баку, победителями которого стали архитекторы Лев Руднев и Владимир Мунц. Группа московских специалистов под их руководством осуществляют ряд мероприятий по разработке генерального плана города Баку. В творчестве многих архитекторов наблюдаются попытки использования в определенной степени форм и элементов архитектурных памятников Азербайджана.

Сторонники конструктивизма, полностью отвергая возможности использования национального архитектурного наследия Азербайджана, предпочитали копирование чуждых архитектурных образцов, занимаясь популяризацией функциональной архитектуры. Но независимо от этого они опирались на



milli memarlığının zengin ırsından faydalana maq cəhdleri aşkar surətdə görünür.

### **1930-50-ci illərin memarlığı**

1930-50-ci illər əsasən iki böyük memarın – Azərbaycan milli memarlığının inkişafında əvəzsiz xidmətləri olan Sadiq Ələkbər oğlu Dadaşovun (1905-1946) və Mikayıl Ələsgər oğlu Hüseynovun (1905-1992) uğurlu yaradıcılıq axtarışları ilə bağlıdır.

XX əsrin 30-cu illərində S.Dadaşovun və M.Hüseynovun dönə-dönə milli memarlıq elementlərinə və dekor mədəniyyətinə müraciət etmələri, habelə milli memarlığımızın bədii təfəkkürünün romantikasına köklənmiş bədii-estetik özünəməxsusluğunu qabarıq şəkilində önə çıxarmaları, əsərlərindəki mükəmməl nisbətlərə, orqanik formalara, dəqiq ritmə, ölçyüə, miqyasa, fakturaya, rəng seçiminə üstünlük vermələri bu sənətkarların XX əsr Azərbaycan memarlığının zənginləşməsi naminə atdıqları ən müüm addimlardır.

S.Dadaşovun və M.Hüseynovun birgə layihələndirdiyi əsərlər sırasında klassik memarlıq üslubunda inşa edilmiş yaşayış və ictimai binalar vardır. Klassik memarlığı yaradıcılıq kredosuna, dəst-xəttinə çevirən memarlar milli memarlığımızda analoqu olmayan yüksək bədii dəyərə malik memarlıq örnəkləri yaratmağa müvəffəq olmuşlar.

Qeyd olunmalıdır ki, memarların yaradıcılığı mürəkkəb və çətin bir dövrə, yəni şəhərlərin və qəsəbələrin bədii-memarlıq simasına mənfi təsir göstərmiş SSRİ Nazirlər Sovetinin "Memarlıq layihələndirilməsində və inşaatda ifratçılığın aradan qaldırılması haqqında" 1955-ci il tarixli Qərarının qəbul olunduğu dövrə təsadüf etmişdir. Memarlığın inkişafına xələl gətirən bu başlıca amil onların da yaradıcılığına öz təsirini göstərmişdir. Bu məhdudiyyəti memarlıq cəhətdən mühüm ərazilərdə tikintisi nəzərdə tutulan bir sıra ictimai binaların layihələndirilməsində müşahidə etmək olar.

1935-37-ci illərdə Leninqrad şəhərinin baş memarı Lev İlyin Bakı şəhərinin baş planını işləyib hazırlamışdı. Planın əsas ideyalarından biri dəniz sahilində, iqlim və nəqliyyat-planlaşdırma cəhətdən ən əlverişli məkanda şəhər mərkəzinin və bulvarın yaradılması idi. Baş plan işlənərən baş memar İlyin və onun yaradıcı qrupu tarixi inkişaf amilini, eləcə də ötən dövrlərdə işlənmiş planların həyata keçirilməsindəki nailiyyətləri nəzərə almışlar.

### **Sadiq Dadaşovla Mikayıl Hüseynovun həyata keçirilmiş əsas layihələri**

Zəngin ırs qoyub getmiş ustad memarların müxtəlif illərdə yaratdıqları "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi", "Bakı limanı işçilərinin "Limançı" yaşayış binası", "Şamama Ələsgərova adına 5 saylı doğum evi", "Hənife Ələsgərov küçəsində 100 mənzilli yaşayış binası", "Nazirlər Kabinetinin binası", "Artistlər evi", "Tibb Universitetinin yataqxanası",

nasledie Abşeronской национальной архитектурной школы и создавали прекрасные произведения в стиле конструктивизма.

Bo всех последующих проектах явно прослеживается стремление авторов использовать богатое наследие Азербайджанского национального зодчества.

### **Архитектура 1930-50-х годов**

1930-50-е годы в основном связаны с удачными творческими поисками двух видных архитекторов – Садыха Алекпер оглу Дадашева (1905-1946) и Микаила Алескер оглу Усейнова (1905-1992), внесших огромный вклад в развитие Азербайджанской национальной архитектуры.

Постоянное обращение С.Дадашева и М.Усейнова к национальным архитектурным элементам и культуре декора, а также акцентирование художественно-эстетического своеобразия, настроенность на романтику художественного осмыслиения национальной архитектуры, предпочтение совершенным пропорциям, органическим формам, четкому ритму, размеру, масштабу, фактуре, выбору цвета в 30-е годы, самые важные шаги этих мастеров во имя обогащения азербайджанской архитектуры XX века.

В списке совместно выполненных произведений С.Дадашева и М.Усейнова имеются спроектированные в классическом стиле осуществленные проекты жилых и общественных зданий. Архитекторы с классическим архитектурно-творческим кредо создали архитектурные образцы, обладающие высокой художественной ценностью.

Необходимо отметить, что творчество архитекторов пришлось на сложный и трудный период, то есть на время, когда в 1955 году было принято известное решение Совета Министров СССР «О мерах по устранению излишеств в архитектурном проектировании и строительстве», отрицательно повлиявшее на архитектурно-художественный облик городов и поселков. Это решение отразилось на развитии архитектуры в стране в целом и естественно на творчестве С.Дадашева и М.Усейнова. Это ограничение можно проследить на проектировании ряда общественных зданий, строительство которых было предусмотрено на важных с архитектурной точки зрения территориях.

### **Основные осуществленные проекты, выполненные совместно Садыхом Дадашевым и Микаилом Усейновым**

Музей национальной азербайджанской литературы им. Низами Гянджеви, Жилой дом «Портовик» работников Бакпорта, Роддом №5 им. Шамамы Алескеровой, Жилой дом на 100 квартир по улице Ганифы Алескерова, Здание Кабинета Министров, «Дом артистов», Общежитие Медицинского Университета,

"Hidrometeorologiya xidmətinin binası", "Nizami" kinoteatri", "AzərTAc" Dövlət Teleqraf Agentliyinin binası", "Moskvada Xalq Təsərrüfatı Nailiyyyətləri Sərgisinin Azərbaycan pavilyonu", "Azneft" zavodlarının və "Buzovnaneft" Birliyinin yaşayış binaları", "İncəsənət və Elm xadimlərinin yaşayış evləri", "Azərbaycan Milli Elmlər Akademiyası binaları kompleksi", "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası", "Gəncə Dövlət Universitetinin binası", "Cəfər Cabbarlı meydanında Azərbaycan Dövlət Neft Akademiyasının əlavə korpusu", "Azərbaycan Texniki Universiteti", "Tahir Həsənov adına 23 sayılı məktəb", "Birtipli məktəb binaları (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin korpusu, Abbasqulu Ağa Bakıxanov prospektində Azərbaycan Tibb Universitetinin inzibati və tədris korpusları, Mirzə Ələkbər Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollegi, Elitar Gimnaziya, Bakı Türk Anadolu Litseyi və s.)" ilə yanaşı, Üzeyir Hacıbəylinin, Nizami Gəncəvinin (Bakı və Gəncə şəhərləri), Səməd Vurğunun (Bakı və Qazax şəhərləri) və s. abidələrini memarlıq həllərini misal çəkmək olar.

### Azərbaycan memarlığının inkişafına töhfə vermiş görkəmli memarlar

Azərbaycan memarlıq məktəbinin ənənələrini davam etdirən görkəmli memarlar Həsənağa Məcidov, Ənvər Qasimzadə, Hərifə Ələsgərov, Qəzənfər Əlizadə, Vədim İvanov, Ənvər İsləmov, Konstantin Sençixin, Oleq İslayev, Leonard Qonsiorovski, Davud Axundov, Şəfiqə Zeynalova, Tələt Xanlarov, Tahir Abdullayev, Yuzef Qədimov, Vədim Şulqın, Avrora Salanova, Abram Surkin, Nəsir Kəngərli, Eldar Kanukov, Fuad Seyidzadə, Ələsgər Hüseynov, Fuad Musayev, Ənvər Manafov, Fərman İmaməliyev, Sənan Sultanov, Rüfət Şərifov, Pərviz Hüseynov, Altay Mirbağırov, Hacimurad Şuqayev və dünyasını dəyişmiş digər memarların yaradıcılığının da Azərbaycan memarlığının inkişafına böyük təsiri olmuşdur.

### Azərbaycanın görkəmli memarlarının həyata keçirilmiş layihələri

"Heydər Əliyev sarayı", "Bakı Dəniz Vağzali", "Dənizkənarı Milli Parkda uşaqlar üçün kinoteatr və Mirvari kafesi" (Vədim Şulqın); "Füzuli küçəsində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizlik Nazirliyinin inzibati binası", "Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası", "Nəsimi rayon Polis İdarəsinin binası", (Yuzef Qədimov); "Siyasi partiyalar və ictimai hərəkətlər arxivinin binası" (Yuzef Qədimov, Şəfiqə Zeynalova); "Şəhriyar adına mədəniyyət sarayı", "Muzey mərkəzi", "Bakı mehmanxanası" (Həsənağa Məcidov); "Azərbaycan və İnşaatçılar prospektlərində yaşayış binaları", "Maliyyə Nazirliyinin və Gömrük Komitəsinin inzibati binaları", "Ağa Nemətulla küçəsində yaşayış evləri" (Ənvər Qasim-

Zdanie Гидрометеорологии, Кинотеатр «Низами», Здание Государственного Телеграфного Агентства, Павильон Азербайджана на ВДНХ в Москве, Жилые дома Азнефтезаводов и Объединения Бузовнынефть, Жилые дома работников искусства и науки, Комплекс зданий институтов Академии Наук Азербайджана, Бакинская музыкальная Академия им. Узеира Гаджибейли, Здание Государственного Университета в г. Гянджа, Корпус Азербайджанской Государственной Нефтяной Академии на площади Джафара Джаббарлы, Азербайджанский Технический Университет, Школа №23 им. Таира Гасanova, Типовые здания общеобразовательных школ (Корпус архитектурного факультета Азербайджанского Архитектурно-Строительного Университета, Административный и учебные корпуса Азербайджанского Медицинского Университета на пр. Аббасгулу Ага Бакиханова, Азербайджанский Государственный Педагогический Колледж им. Мирза Алекпера Сабира, Элитарная Гимназия, Бакинский Турецкий Анатолийский Лицей и др.), архитектурное решение памятников Узеира Гаджибейли, Низами Гянджеви (в Баку и Гяндже), Самеда Вургuna (в Баку и Газахе) и др.

### Архитекторы, внесшие

#### лепту в развитие

#### Азербайджанской архитектуры

Гасанага Меджидов, Энвер Касимзаде, Газанфар Ализаде, Ганифа Алескеров, Vадим Иванов, Энвер Исмаилов, Константин Сенчихин, Олег Исаев, Леонард Гонсиоровский, Давуд Ахундов, Шаfiga Зейналова, Таляят Ханларов, Таир Абдуллаев, Юзеф Каымов, Вадим Шульгин, Аврора Саламова, Абрам Суркин, Насир Кенгерли, Эльдар Кануков, Fuad Сеидзаде, Алескер Гусейнов, Fuad Musaev, Энвер Manafov, Farman İmamaliyev, Sanan Sultanov, Rüfat Şərifov, Pərviz Hüseynov, Altay Mirbağırov, Hacimurad Şuqayev və dənyasını dəyişmiş digər memarların yaradıcılığının da Azərbaycan memarlığının inkişafına böyük təsiri olmuşdur.

### Осуществленные проекты

«Дворец Гейдара Алиева», Бакинский морской вокзал, «Детский кинотеатр» и кафе «Жемчужина» в приморском национальном парке (Вадим Шульгин); Административное здание Государственного Агентства по контролю за Безопасностью в Строительстве МЧС и Государственного Комитета Градостроительства и Архитектуры по ул. Физули, Административное здание Министерства Национальной Безопасности, Здание Управления Полиции Насиминского района (Юзеф Каымов); Здание архива политических партий и общественных движений (Юзеф Каымов, Шаfiga Зейналова); Дворец культуры им. Шахрияра, Музейный центр, Гостиница «Баку»



**M. Hüseynov və S. Dadaşov**

М.Усейнов и С.Дадашев

**Azərbaycan memarlıq  
ictimaiyyətinin nümayəndələri**

Представители архитектурной  
общественности Азербайджана



zadə); metropolitenin "Ulduz" stansiyası (Ənvər Qasimzadə, Eldar Kanukov); 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yaşayış binası", metropolitenin "Qara Qarayev" stansiyası, (Hənifə Ələsgərov); "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı", "Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində yaşayış binası", "Azərbaycanfilm" kinostudiyanın inzibati binası" (Qəzənfər Əlizadə); "Yaşıl teatr", "Nigar Rəfibəyli küçəsində Respublika Prokurorluğu binası", "Bakı Xoreoqrafiya məktəbi", "Neftçilər prospektində Bakı Gömrük İdarəsinin binası", metropolitenin "Sahil" stansiyası (Abram Surkin); İçərişəhərdə Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin binası, Metropolitenin "İnşaatçılar" stansiyası (Zeynəb Quliyeva); "Sirk binası", metropolitenin "Neftçilər" stansiyası, "Gəncə Şəhər İcra Hakimiyyətinin binası", "Naxçıvan Dövlət Dram Teatrı" (Ənvər İsmayılov); "Monolit" yaşayış evi", "Niyazi küçəsində 6 sayılı məkəbin qarşısında bağ", metropolitenin "Gənclik", "Şah İsmayıllı Xətai", "Bakmil" və "20 Yanvar" stansiyaları (Konstantin Sənçixin); "Xocalı prospektində, Bayıldı və Suraxanıda mədəniyyət evləri" (Leonid, Viktor və Aleksandr Vesnin qardaşları); "Tofiq Bəhramov adına Respublika stadionu" (Leonard Qonsiorovski, Oleq İsayev); "Xarici İşlər Nazirliyinin inzibati binası", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası", "Bakı Dəmiryolu vağzalının yeni binası" (Şəfiqə Zeynalova); "Prezident Administrasiyasının və Milli Məclisin binaları" (Tahir Abdullayev, Xanım Rəhmanova); Heydər Əliyev adına İdman Konsert Kompleksi (Tahir Abdullayev, Yuzef Qədimov, Tələt Xanlarov); "Dövlət Statistika Komitəsinin inzibati binası", "Nərimanov və Nizami rayonlarının İcra Hakimiyyətlərinin inzibati binaları", "Naxçıvanda "Təbriz" mehmanxanası", metropolitenin "Memar Əcəmi" stansiyası (Tələt Xanlarov); "Sumqayıt şəhərində ticarət mərkəzi və çoxmərtəbəli yaşayış binaları", "Elmi-Tədqiqat Mikrobiologiya institutu" (Avrora Salamova); "Mərkəzi Univermaq" (Nəsir Kəngərli); "Sankt-Peterburq şəhərində "Bakı" restoranı" (Fuad Seyidzadə); "Azadlıq meydanında "Bulvar Plaza" yaşayış binası", "memar Mikayıl Hüseynovun qəbrüstü abidəsinin memarlıq həlli" (Sənan Sultanov); "Şərq bazarı" (Urızmaq Revazov) və şəhərlərimizin yarasığı olan bir çox digər binalar adlarını çəkmədiyimiz memarlardan qalan əbədi xatırıdır.

### **1960-80-ci illərin memarlığı**

Sonrakı illər, yəni 1960-80-ci illər iripanelli yaşayış evlərinin geniş miqyaslı tikintisi ilə səciyyələnir. Əsasən Bakıda evtikmə kombinatları tərəfindən iri panellərdən yığılaraq inşa edilən dəmir-beton binalardan ibarət mikrorayonların yaradılmasına başlanılır. Həmin dövrdə ildə təxminən 600 min kv.m. yaşayış sahəsi inşa etmək iqtidarında olan Bakı Baş Tikinti İdarəsinin 3 evtikmə kombinatı qarşısında bu göstəricini 1 mln. kv.m. çatdırmaq tapşırığı qoyulmuşdu.

(Gasanaga Medjidiyev); Жилые дома на пр. Иншаатчылар и Азербайджан, Административные здания Министерства Финансов и Таможенного Комитета, Жилые дома на ул. Ага Нематулла (Энвер Касимзаде); Станция метрополитена «Улдуз» (Энвер Касимзаде, Эльдар Кануков); Жилой дом на пересечении ул. 28 Мая и пр. Азадлыг, Станция метрополитена «Гара Гараев» (Ганифа Алескеров); Азербайджанский Государственный Академический Национальный Драматический театр, Жилой дом на пересечении ул. Физули и пр. Бюльбюля, Административное здание киностудии «Азербайджанфильм» им. Джифара Джаббарлы (Газанфар Ализаде); «Зеленый театр», Здание Республиканской прокуратуры на ул. Нигяр Рафибейли, Бакинское Хореографическое училище, Здание Бакинского Управления Таможни на пр. Нефтяников, Станция метрополитена «Сахил» (Абрам Суркин); Здание Научного Центра Азербайджанской Национальной Энциклопедии в «Ичери шəхər», Станция метрополитена «Иншаатчылар» (Зейнъяб Гулиева); Здание Бакинского Цирка, Здание Исполнительной Власти г. Гянджа, Нахчivanский драматический театр, Станция метрополитена «Нефтчиляр» (Энвер Исмаилов); Жилой дом «Монолит», Сквер перед школой №6 по улице Ниязи, Станции метрополитена «Хатаи», «Бакмил» «20-e yanvar» (Константин Сенчихин); Дома культуры на пр. Ходжалы, Баилово и в Сураханы (Леонид, Виктор и Александр Веснины); Республиканский стадион им. Тофика Бахрамова (Леонард Гонсиоровский и Олег Исаев); Административное здание Министерства Иностранных Дел, Здание Министерства Труда и Социальной защиты населения, Новое здание Бакинского железнодорожного вокзала (Шафига Зейналова); Здания Президентской Администрации и Парламента (Тайир Абдуллаев, Xanym Rakhmanova); Спортивно-концертный комплекс имени Гейдара Алиева (Тайир Абдуллаев, Юзеф Кадымов, Талят Xanlarov); Административное здание Государственного Комитета Статистики, Административные здания Исполнительной власти Наримановского и Низаминского районов, Гостиница «Тебриз» в Нахчivanе, Станция метрополитена «Аджеми» (Taлят Xanlarov); торговый центр и многоэтажные жилые дома в городе Сумгait, Научно-исследовательский институт микробиологии (Аврора Саламова); Центральный универмаг (Насир Кенгерли); Ресторан «Баку» в Санкт-Петербурге (Фуад Сеидзаде); Жилой дом «Бульвар Плаза» на площади Азадлыг, Архитектурное решение надгробного памятника архитектора Микаила Усейнова (Санан Султанов); «Восточный базар» (Урузмаг Ревазов), а также многие другие здания и сооружения служат памяти их авторам-архитекторам.



T. Abdullayev



D. Axundov



N. Axundova




A. Aslanov



L. Bretanitski



T. Dadaşov



M. Datiyev



H. Ələsgərov



İ. Əliyev



Q. Əlizadə



Ə. Hüseynov



P. Hüseynov




T. Xanlarov



L. İlyin




O. İsayev



V. İvanov



E. Kanukov



N. Kəngərli



Y. Kozlov



L. Qansiorovski



Ə. Qasımovzadə



Y. Qədimov



Ə. Məcidov



H. Məcidov



M. Mədətov

Layihənin ideoloqları bu yolla mənzil çatışmazlığı problemini həll etmək istəyirdilər. Bu təşəbbüsün müsbət məqamlarla yanaşı (əhalinin qısa müddət ərzində mənzillə təmin edilməsi imkanı), mənfi aspektləri də var idi (texnoloji, ekoloji, tibbi, istismar, estetik və ümumiyyətlə, keyfiyyət cəhətdən aşağı səviyyəli olması). Evtikmə kombinatlarının konveyerlərindən buraxılan evlərin seriyalarının müxtəlifliyinə baxmayaraq, onların memarlıq-planlaşdırma və konstruktiv-texnoloji həllər baxımından çoxsaylı qüsurları var idi.

Birtipli layihələr seriyası ilə inşa edilən dar və narahat mənzilli iripanelli 9 mərtəbəli yaşayış binalarından ibarət mikrorayonların sayı artırdı. İnşaatçılar hətta iri panelləri tikinti meydançasına daşıyan avtonəqliyyatdan divar panellərini, həmçinin digər yığma dəmirbeton konstruksiyaları anbara deyil, qaldırıcı kranla bir-başa tikilən binanın istənilən mərtəbəsinə qaldıraraq tikinti prosesini sürətləndirirdilər (bu üsula "təkərlər üzərindən inşaat" adı da verilmişdi).

İripanelli evlərin tikintisində memarlıq həlli xeyli primitiv olan fasadların "gözəlləşdirilməsi" üçün dəmirbetondan hazırlanmış milli memarlıq elementlərindən istifadə edilməsi geniş yayılmışdı. Ölçüləri hədsiz dərəcədə böyüdülmüş dekorativ dəmirbeton memarlıq elementlərinin – milli ornamentlərin, "şəbəkə"lərin binaların fasadlarına həkk edilməsi yenilik, "novatorluq" adlandırılırdı.

Lakin, etiraf etmək lazımdır ki, bütün bunlara baxmayaraq, uzun illər mənzil növbələrində duran insanların dövlət tərəfində pulsuz paylanan yeni mənzillərə köçdükлəri zaman sevinclərinin həddi-hüdudu olmurdu.

### **Bakının Baş planı (1985-2005-ci illər)**

Səksəninci illərin əvvəllərində hazırlanmış Bakı şəhərinin 1985-2005-ci illəri əhatə edən baş plan layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihədə, əvvəlki layihələrdə olduğu kimi, Abşeron yarımadası vahid xalq təsərrüfatı kompleksi kimi nəzərdən keçirilirdi.

Şəhər və digər məskənlərin baş planı layihələndirilərkən meydana çıxan problemlərin həlli ilk növbədə layihəçilərdən yüksək peşəkarlıq, dərin tarixi biliklər, eyni zamanda xalqın milli şəhərsalma üsullarına və ənənələrinə bələd olmayı, memarlıq-şəhərsalma həllərinin kompleks tətbiqini, memarlıq və şəhərsalma abidələrinin effektiv saxlanması və istifadə olunmasını, qorunan ərazilərdə yeni obyektlərin tikintisinə icazə sisteminin təkmilləşdirilməsini tələb edirdi.

Məlum olduğu kimi, Bakının neft bumu ilə əlaqədər sürətlə böyüməsi iyirminci əsrin əvvəllərində onu Rusiya imperiyasının ən iri şəhərləri sırasına çıxardı.

Hələ XIX əsrin əvvəllərində qala divarları arasındaki 21 hektar ərazidə yerləşən şəhər, forststadt adlanan ərazi-nin boş sahələrini tutmağa başladı. 1806-1881-ci illərdə şəhər ərazisi sahəsi artaraq 1300 hektara çatdı. Bu illər ərzində şəhərdəki əhalinin də sayı artaraq Avropanın iri

### **Arхитектура 1960-80-х годов**

Последующие годы, то есть 1960-80-е годы характеризуются широкомасштабным строительством крупнопанельных жилых домов. В Баку началось ускоренное строительство микрорайонов, состоящих из железобетонных крупнопанельных зданий, сооружаемых домостроительными комбинатами. Перед третим домостроительными комбинатами Главбакстроя общей мощностью 600 тыс. кв. м. жилья в год, была поставлена задача поднять этот показатель, достигнув выпуска 1 млн. кв. м. жилья.

Идеологи проекта, таким образом, хотели решить острую проблему нехватки жилья. Наряду с положительными моментами (возможность обеспечения населения квартирами в короткий срок), имелись также и отрицательные аспекты этой инициативы (технологические, экологические, медицинские, эксплуатационные, эстетические). Несмотря на разнообразие серий проектов и номенклатуры железобетонных изделий крупнопанельных жилых домов выпускаемых с конвейеров домостроительных комбинатов, имелись также многочисленные недостатки архитектурно-планировочных и конструктивно-технологических решений.

Быстро росло число микрорайонов с 9-ти этажными крупнопанельными жилыми домами, сооружаемых по типовым проектам. С целью ускорения монтажа крупнопанельного жилого дома строители отказались от складирования на строительной площадке стековых панелей, а также сборных железобетонных доборных элементов и прямо с автотранспорта-панелевоза подъемным краном доставляли их на нужный этаж, выигрывая время для ускорения строительного процесса (этот способ получил название «строительство с колес»).

В строительстве крупнопанельного домостроения для «украшения» примитивных фасадов широко применялось использование национальных архитектурных элементов в виде «шебеке», выполненных из железобетона. Непомерно увеличенные национальные декоративные орнаменты, прикрепленные на фасады крупнопанельных зданий, считались образцом «новшества», «новаторства» в архитектурном оформлении фасадов.

Однако, справедливости ради необходимо отметить, что несмотря на тесную и не очень удобную планировку этих квартир, люди, после долгих лет ожидания получающие бесплатно квартиру даже в архитектурно безликом крупнопанельном доме, были счастливы.

### **Генеральный план Баку (1985-2005-е годы)**

Большое значение имеет проект генерального плана города Баку, охватывающий 1985-2005 годы,



Q. Məmmədov



T. Muradxanova



F. Orucov



B. Revazov



U. Revazov



L. Rudnev



F. Rüstəməbəyova



H. Sadıqov



X. Sadıqov



A. Salamova



Ə. Salamzadə



S. Sardarov



K. Səncixin



Y. Sırışev



R. Sofiyev



S. Sultanov



A. Surkin



T. Şarinski



R. Şərifov




H. Şuqayev



V. Şulgin



T. Teyyubov



Y. Tişenko



Y. Tolstonoqov



Ş. Zeynalova

şəhərlərini və hətta Nyu-York şəhərini arxada qoydu.

Bakının şəhərsalma və memarlıq tarixinin feodalizm, kaptalizm və sosializm mərhələləri tikintinin həcmi və xarakteri ilə bir-birndən kəskin fərqlənir. Feodalizm Bakısının tarixi bir əsr belə deyildir. Lakin bu zaman kəsiyində şəhər ərazisi olduqca böyüdü, 1914-cü ildə onun ərazisi 170 hektardan çox idi.

Şəhərin baş planlar üzrə tikilməsinə baxmayaraq (1864-cü il planı, Fon der Nonnenin 1898-ci ildə hazırladığı baş plan) həmin planlar əsasında tikilmiş rayonlar, oradakı dar küçələr yaxşı düşünülməmiş, əhalinin artımı perspektivi nəzərə alınmamışdı.

Bu gün nəqliyyat problemi ilə üzləşən Bakı şəhərində 1888-ci ildə mərkəzi hissədə konka işləməyə başlayır. 1924-cü ildə isə Bakıda artıq tramvay xətti işə düşür. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə 1926-ci ildə Bakı şəhərində uzunluğu 20 km-ə yaxın Bakı-Sabunçu elektrik dəmiryolu xətti çəkilir. Şəhərin mərkəzi hissəsi neft mədənləri və fəhlə qəsəbələri ilə birləşdirilir.

1967-ci ildə Bakı metropoliteninin "İçərişəhər" stansiyasından "Nərimanov" stansiyasına dək 6 stansiyadan ibarət olan birinci növbəsi işə salındı. 70-cib illərdə bu metronun bu qolu "Neftçilər" stansiyasına dək uzadıldı və 18,5 km. çatdırıldı. Eyni zamanda ikinci xətt "Nizami-Xətai" xətti inşa edildi.

### 1991-2011-ci illərin memarlığı

Məlum olduğu kimi, Azərbaycan xalqının mübarizliyi, əzmi və çoxillik arzusu, həmçinin dövrün əlverişli geosiyyasi şəraiti 1991-ci ilin oktyabr ayında öz dövlət müstəqilliyyinin bərpasını reallaşdırıcı. Bir müdədət sonra Azərbaycan Respublikası müstəqil dövlət statusu ilə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının bərabərhüquqlu üzvü oldu.

Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq ölkədə ümumi inkişafın, o cümlədən şəhərsalmanın tempi və həcmi artır, müasir çoxmərtəbəli yaşayış evləri tikilir, ictimai binalar yenidən qurulur, avtomobil yolları, müasir körpülər, idman qurğuları, otellər və sair müxtəlif təyinatlı obyektlər istismara verilir.

Müstəqilliyyin bərpa edilməsindən ötən 20 il (1991-2011) ərzində respublika iqtisadiyyatına 70 milyarda yaxın yatırım qoyulmuşdur.

Ötən illərdə aşağıdakı sənaye obyektləri istismara verilmişdir: Bakı şəhərində neft emalı zavodu; armatur istehzali zavodu; "Qurtuluş" qazma qurğusu; Bakı-Dübbəndi neft kəməri; Sumqayıt şəhərində "Sintetik kauçuk" istehsalat birliyində katalitik krekinq və propilen istehsalı qurğuları; "Buxar generator kompleksi"; Şimal DRES-də buxar qazturbin elektrik stansiyası; Səngəçal terminalında 4 rezervuar; Şamaxı şəhərində televizorlar istehsal edən zavod; Lənkəran şəhərində trikotaj fabriki və xeyli sayıda digər obyektlər.

разработанный в начале восьмидесятых годов. Абшеронский полуостров, также как и в предыдущих проектах, рассматривался единым комплексом народного хозяйства.

Решение проблем возникающих при проектировании генеральных планов городов и других поселений требовало от проектировщиков в первую очередь высокий профессионализм, глубокого знания истории и изучения национальных градостроительных способов и традиций народа, комплексного применения архитектурно-градостроительных решений, эффективную охрану и использование архитектурных и градостроительных памятников, усовершенствование системы разрешения строительства новых объектов на охранных территориях.

Как известно, стремительный рост Баку, обусловленный разработкой нефтяных месторождений, вывел его к началу XX века в число крупнейших городов Российской империи. Уже в 1901 г. он давал больше половины мировой добычи нефти.

Город, еще в начале XIX века умещавшийся в крепостных стенах на территории всего 21,5 га, занимает все новые свободные территории так называемого форштадта. В период с 1806 по 1881 г. Территория города выросла до 1300 га; столь же стремителен был рост населения города, который по темпам роста обогнал крупнейшие города Европы и даже Нью-Йорк.

Этапы феодального, капиталистического и социалистического периода градостроительной и архитектурной истории Баку резко отличаются друг от друга. История феодального периода Баку не составляет даже один век. Но в этот отрезок времени территория его значительно возросла, в 1914 году его территория была более 170 гектаров.

Несмотря на то, что город застраивался по разработанным генеральным планам в основе которых прямоугольная планировочная структура с выделенной селитебной и промышленными частями, осуществленные районы, их уличная сеть были недостаточно продуманы, узкие улицы не были рассчитаны на перспективы дальнейшего роста.

История капиталистического Баку не насчитывает и полного столетия. Однако за это время город неизмеримо разросся. К началу первой мировой войны его территория превышает 170 га.

В Баку всегда существовала транспортная проблема, характерная для исторических городов, в особенности проблема, связанная с расширением проехзжей части дорог, вовсе не рассчитанных на двустороннее интенсивное автомобильное движение.

В 1888 году в Баку появляется конка-курсировавшие в центральной части города вагончики, кото-







рые еле тащили по рельсам понурые клячи. В 1924 году была пущена в эксплуатацию трамвайная линия. Первая в СССР электрическая железная дорога протяженностью 19,7 км. Баку-Сабунчи соединила город с нефтепромысловыми районами и рабочими поселками.

В 1967 году была пущена первая очередь Бакинского метрополитена и включала шесть станций: от станции «Ичеришехер» до станции «Нариманов». В 70-е годы эта ветка была продолжена до станции «Нефтиляр». Его протяженность составила 18,5 км. Одновременно была построена вторая линия «Низами»-«Хатаи».

В соответствии с планом регионального развития Большого Баку и долгосрочным планом развития сеть метрополитена будет состоять из 5 линий – 2 действующих и 3 дополнительных. Число станций достигнет 76-и, а протяженность путей 119 км. Будет построено 53 новых станций метро.

### **Архитектура 1991-2011-х годов**

Как известно, неустанные борьба, воля и многолетняя мечта азербайджанского народа, а также благоприятные геополитические условия времени ознаменовались осуществлением в октябре 1991 года восстановления независимости страны. Азербайджанская Республика с независимым государственным статусом стала полноправным членом Организации Объединенных Наций, Совета Европы.

Начиная с середины 90-х годов прошлого века, в стране увеличивается объем общего развития, в том числе строительства – возводятся высотные жилые дома, строятся и реконструируются общественные здания, сдаются в эксплуатацию автомобильные дороги, современные мосты, спортивные сооружения, отели и объекты различного назначения.

За годы независимости в течение 20 лет (1991-2010) в экономику республики вложено около 70 миллиардов.

Сданы в эксплуатацию следующие промышленные объекты: нефтеперерабатывающий завод городе Баку; буровая установка «Гуртулуш»; нефтепровод Баку-Дюбенди; в городе Сумгайыт: установка катализитического крекинга и производства пропилена на производственном объединении «Синтетический каучук»; комплекс «паровых генераторов»; паровая газотурбинная электростанция на Северном ГРЭС; 4 резервуара на Сангачальском терминале; в городе Шамахы завод по производству телевизоров; в городе Лянкяран трикотажная фабрика и много др. объектов.

В 2010-м году сдана в эксплуатацию часть Сумгайытского технопарка, где ведутся крупные строительно-монтажные работы. Роль этого технопарка для

2010-cu ildə Sumqayıt texnoparkının nəhəng tikinti-quraşdırma işləri aparılan müəyyən hissəsi istismara verilmişdir. Sumqayıtin müasir sənaye şəhəri olması üçün bu texnoparkın əhəmiyyəti böyükdür.

Bakı şəhərində ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşdıracaq məişət tullantılarının utilizasiyası üzrə zavodun tikintisinə 400 milyon dollara yaxın vəsait qoyulmuşdur.

Sosial obyektlərin tikintisi: müstəqillik dövründə (1991-2011) bütün maliyyə mənbələri üzrə ümumi sahəsi 23 mln.kv.m. artıq olan mənzil inşa edilmişdir. 2000-ci ildən başlayaraq respublikada, xüsusilə də Bakı şəhərində çoxmərtəbəli monolit dəmirbeton yaşayış və mülki binalar tikintisi geniş vüsət almışdır. Həmin obyektlərin inşasının çox hissəsi özəl sektorun payına düşür.

2000-ci ildə baş verən Bakı zəlzələsi nəticəsində qəza vəziyyətinə düşən obyektlərin bərpasının layihə-bərgə işlərinə 1,7 mln. dollar, podrat işlərinə isə 24,6 mln.dollar ayrılmışdır.

Yaşayış evləri tikintisi ilə yanaşı son 20 ildə 36 min şagird yeri olan 600-dən çox ümumtəhsil məktəbi, 59 sahiyyə müəssisəsi tikilib istifadəyə verilmişdir.

Tikinti sənayesinin inkişafına xeyli vəsait yönəldilmişdir. 20 il ərzində tikintinin maddi-texniki bazasının inkişafına 474 mln. dollar ayrılmışdır.

Müstəqillik dövründə ölkənin nəqliyyat sektorunu sürətlə inkişaf edir. Bu nəqliyyat sisteminin inkişafı böyük dövlət programı çərçivəsində həyata keçirilir.

Böyük Bakının regional inkişaf planına və uzunmüddətli inkişaf planına uyğun olaraq 5 xətdən ibarət Bakının metropoliten şəbəkəsində stansiyaların sayı 76. yolların uzunluğu isə 119 km. çatacaqdır. 53 yeni stansiya və 84 km. Yeni metro xətti çəkiləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli Fərmanı ilə "Məcburi köçkünlərin sosial inkişaf Fondu" yaradılmışdır. 2001-2010-cu illərdə bu Fondu tərəfindən Neft Fonduunun vəsaitləri hesabına 60 qəsəbə tikilib istifadəyə verilmişdir. Ümumi sahəsi 1,0 mln. kv.m. çox olan yaşayış evləri, 10 min şagird yerlik məktəb, 1500 yerlik uşaq bağçası, 110 çarpayılıq xəstəxana istifadəyə verilmişdir.

## **Qanunvericilik sahəsində mühüm addımlar**

İqtisadiyyatın digər sahələri kimi, şəhərsalma və arxitektura sahəsində də böyük irəliləyişlər müşahidə olunmaqdadır. Azərbaycan Respublikasında son illər şəhərsalma və memarlıq fəaliyyətini tənzimləyən bir sıra mühüm normativ sənədlər, o cümlədən "Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanı ilə bağlı "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi

Sumgayıta, как современного промышленного города велика.

На строительство завода по утилизации бытовых отходов, который в большой степени улучшит экологическую ситуацию гор. Баку, вложено около 400 млн. долларов.

Строительство социальных объектов: за годы независимости (1991-2010) построено жилья общей площадью более 27 млн. кв. м. Начиная с 2010 года в республике, в особенности в гор. Баку широкий размах приобрело строительство высотных монолитных железобетонных жилых и общественных зданий. Большая часть строительства этих объектов приходится на долю частного сектора.

На проектно-восстановительные работы по устранению последствий землетрясения 2000 года в городе Баку было выделено 1,7 млн. долларов, а на подрядные работы 24,6 млн. долларов.

Наряду с строительством жилья, за последние 20 лет построено и сдано в эксплуатацию более 600 общеобразовательных школ, 59 предприятий здравоохранения, немало средств направлено на развитие промышленного строительства. В течении 20 лет на развитие материально-технической базы строительства выделено 474 млн. долларов. В период независимости быстрыми темпами развивается транспортный сектор страны, осуществляемый в рамках большой государственной программы.

В 1999 году по Указу Президента Азербайджанской Республики создан «Фонд социального развития вынужденных переселенцев». В период 2001-2010 годы этим фондом при поддержке Нефтяного Фонда построено и сдано в эксплуатацию 60 поселков, жилых домов общей площадью 1,0 млн.кв.м., школ на 10 тыс. ученических мест, детских садов на 1500 мест, больниц на 110 коек.

## **Важные шаги в области**

### **законодательства**

Также как и в других областях экономики страны наблюдаются большие достижения и в сфере градостроительства и архитектуры. За последние годы в Азербайджанской Республике принято ряд важных нормативных документов, регулирующих градостроительную и архитектурную деятельность, в том числе в соответствии с Указом Президента Азербайджанской Республики «Об усилении государственного контроля в Азербайджанской Республике в области строительства» № 624 от 30 августа 2007 года принятые Решения Кабинета Министров Азербайджанской Республики за № 84 от 21 мая 2009 года об утверждении «Правил осуществления государственного градостроительного и архитектурного контроля» и за № 217 от 18 сентября 2009 года



barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli və "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2008-ci il tarixli 217 nömrəli Qərarları və digər sənədlər qəbul olunmuşdur.

Bununla yanaşı, 10-dan çox milli normativ sənəd hazırlanmış və Tikintidə Texniki Normalaşdırma, Standardlaşdırma və Sertifikatlaşdırma üzrə Dövlətlərərə Elmi-texniki Komissiya tərəfindən qəbul edilmiş 50-dən çox dövlətlərərə normativ sənəd ölkə ərazisində qüvvəyə minmişdir.

Şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı qanunvericilik sahəsində mühüm addımlar atılmışdır. Belə ki, 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında", 1999-cu ildə "Şəhərsalmanın əsasları haqqında", "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunları, həmçinin "Azərbaycan Respublikasında memarlıq müsabiqlərinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaydaları qüvvəyə minmişdir. 2000-ci ildə UNESCO-nun qərarı ilə dünya əhəmiyyətli "İçərişəhər" tarix-memarlıq abidəsi "Dünya mədəni irs Siyahısı"na daxil edilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərindəki İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalamışdır.

2011-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi barədə Əsasnamə təsdiq edilmişdir. İçərişəhər ərazisində yeni tikintilər aparılması dayandırılmışdır. Rekonstruksiya olunan binaların mərtəbə sayına və hündürlüyüünə məhdudiyyət qoyulmuşdur. Məhəllələrin regenerasiyası işlərinin aparılması zamanı mövcud memarlıq üslubu elementlərinin saxlanması vəcibliyi, İçərişəhərə ağır tonnajlı avtomobillərin girişinin qadağan olunması barədə qərarlar qəbul olunmuşdur.

Ölkənin aparıcı mütəxəssislərinin iştirakı ilə hazırlanmış daha bir mühüm sənəd "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi" layihəsi hazırlanaraq baxılmaq üçün Milli Məclisə təqdim olunmuşdur. Sənədin təkmilləşdirilməsi üzrə işlər hazırda davam etdirilir.

## **Ölkənin sosial-iqtisadi inkişaf Proqramları çərçivəsində həyata keçirilmiş işlər**

AR Prezidentinin 18.02.2003-cü il tarixli 1152 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "AR ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram"ın həyata keçirilməsi üzrə Tədbirlər Planının əsas müddəələrindən biri olaraq "Hər bir yaşayış məntəqəsinin planlaşdırılması zamanı ətraf mühitə yol verilə bilən təsirin həcmiin nəzərə alınması", "Məskən yerlərinin salın-

«Об усовершенствовании норм и правил, регулирующих градостроительную деятельность» и другие документы.

Наряду с этим разработаны более 10-ти национальных нормативных документов и свыше 50-ти межгосударственных нормативных документов, принятых Межгосударственной Научно-Технической Комиссией по Техническому Нормированию, Стандартизации и Сертификации в строительстве, вступили в силу на территории страны.

Предприняты важные шаги в области законодательства, связанные с градостроительством и архитектурой. В 1998-м году вступил в силу Закон Азербайджанской Республики «Об охране памятников истории и культуры», в 1999-м году были приняты Законы Азербайджанской Республики «Об основах градостроительства» и «Об архитектурной деятельности». Кабинетом Министров Азербайджанской Республики были утверждены «Правила проведения архитектурных конкурсов в Азербайджанской Республике». Историко-архитектурный памятник всемирного значения «Ичери шехер» в 2000-м году по решению UNESCO был включен в «Список мирового наследия». В 2003-м году Президентом Азербайджанской Республики было подписано Распоряжение «О некоторых мерах по охране историко-архитектурного заповедника «Ичери шехер» в гор. Баку».

В 2011-м году утверждено Положение об особом режиме охранной (буферной) зоны Государственного Историко-Архитектурного Заповедника «Ичери шехер». Приостановлено осуществление новых построек на территории Ичери шехер. Ограничена этажность и высота реконструируемых зданий. Приняты решения о важности сохранения существующих элементов архитектурного стиля при проведении работ по регенерации кварталов, запрете на въезд в Ичери шехер крупнотоннажных автомобилей.

В 2012-м году издан Указ Президента Азербайджанской Республики «Об утверждении, вступлении в силу Градостроительного и Строительного Кодекса Азербайджанской Республики и в связи с этим юридическом урегулировании».

## **Работы, выполненные в рамках Государственных Программ социально-экономического развития страны**

Обеспечены такие основные пункты Плана мероприятий, как «Предусмотрение объема допускаемого оказания влияния на окружающую среду при планировании каждого населенного пункта», «Необходимость учета местных особенностей и этнических сообществ при осуществлении территориального



ması. Binaların yerləşdirilməsi və tikintisi zamanı yerli xüsusiyyətlərin və etnik birliklərin nəzərə alınmasının "zəruriliyi" təmin olunmuşdur.

AR Prezidentinin 11.11.2004-cü il tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "AR demoqrafiya və əhəli sakinliyinin inkişafı sahəsində Dövlət Programı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına və "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq yeni işlənən baş plan və digər şəhərsalma sənədlərində, aygır-ayrı yaşayış evlərinin memarlıq-planlaşdırma həllərində məhəllələrdə və həyətlərdə ən sadə idman qurğularının nəzərdə tutulmasına ciddi diqqət yetirilmişdir.

AR Prezidentinin 28.09.2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "AR ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq, Bakı buxtasının sahil zolağında fəaliyyət göstərən və ətraf mühitə mənfi təsiri olan müəssisələrin şəhərdən kənara köçürülməsi həyata keçirilir. Beynəlxalq Yenidənqurma və İnkışaf Bankının yardımı ilə hazırlanın "Böyük Bakının Regional İnkışaf Planı"na daxil olan Bakı buxtasının sahil zolağının Dənizkənarı Bulvardan şərqə tərəf Nobel prospekti boyunca Zığ qəsəbəsinə qədər, cənuba tərəf M. Hüseynov prospekti boyunca Bayıl burnuna qədər genişləndirilməsi konsepsiyası çərçivəsində bu ərazilərdə yerləşən sənaye və köməkçi müəssisələr köçürülmüşdür.

AR Prezidentinin 15.09.2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə AR yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Programı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, bərk məişət tullantıları üçün poliqonların layihələndirilməsi üzrə təlimat və zəhərli sənaye tullantılarının zərərsizləşdirilməsi və basdırılması üçün poliqonlar, müəssisə, bina və qurğuların tikintisi və yenidən qurulmasında əllillər üçün zəruri olan həyat və fəaliyyət, mənzil-məişət, əmək, yaradıcılıq və s. şəraitlərin təmin edilməsi ilə əlaqədar olaraq, "Məişətdə, nəqliyyatda və ictimai yerlərdə əllillər üçün münasib həyat və fəaliyyət şəraitinin yaradılması məqsədilə əllillərin reabilitasiyası üzrə texniki vasitələrdən və memarlıq-planlaşdırma həllərindən istifadə olunması üzrə metodik göstərişlər" və "Bina və qurğuların layihələndirilməsində əllillər üçün zəruri həyat və fəaliyyət şəraitinin yaradılması" üzrə təlimat normativ sənədləri 2002-ci il tarixindən qüvvəyə minmişdir.

Azərbaycan Respublikasında əhalinin yoxsulluq səviyyəsi son illərdə 49%-dən aşağı salınaraq hazırda 7% təşkil edir.

AR Nazirlər Kabinetinin 25.01.2007-ci il tarixli 173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Programı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, yüksək əhali sıxlığına

planirovaniya jilxih poselenii, raspolozhenii i zastroyke jilxih zdaniy» utverzhdennoi Rasporjazheniem Prezidenta Azerbaydzhanской Respubliki za № 1152 ot 18.02.2003-go goda «Natsional'noi Programmy ob ustoychivom s ekologicheskoy tochki zreniya sozial'no-ekonomicheskom razvitiu Azerbaydzhanской Respubliki».

V sootvetstvии s trebovaniyami Plana Meropriyatiy po osuchestvleniu Utverzhdennoi Rasporjazheniem Prezidenta Azerbaydzhanской Respubliki za № 517 ot 11.11.2004-go goda «Gosudarstvennoi Programmy v oblasti demografii i расселения naseleniya Azerbaydzhanской Respubliki» i «Pravil osuchestvleniya Gosudarstvennogo gradostroitel'nogo i arkhitekturnogo kontrolya» v razrabatyvaemykh novykh general'nykh planakh i drugikh gradostroitel'nykh dokumentakh, v arkhitekturno-planirovочных resheniyakh otдельnykh jilxih domov i dvorov, seryeznoe внимание udeleно predusmotreniju stroitel'stva samykh prostykh sportivnykh sooruzhenij.

V sootvetstvии s Utverzhdennym Rasporjazheniem Prezidenta Azerbaydzhanской Respubliki za № 1697 ot 28.09.2006-go goda «Kompleksnym Planom Meropriyatiy na 2006-2010-e godы po uluchsheniyu ekologicheskogo sostoyaniya v Azerbaydzhanской Respubliki» osuchestvляется perenos za predely gorda predpriyatiy, расположенных na pribrежnoy polose Bakinskoy buxty i otriцatel'no влияющих na okrujuayuščuyu sredu. Naходящийся v stadii razrabotki pri podderžke Međduнаrodnego Banka Rekonstrukcii i Razvitiya «Plan Regional'nogo Razvitiya Bol'shogo Baku» na territoriyah promyšlennih i vspomogatel'nykh predpriyatiy, v ramkah konceptcii raschireniya pribrежnoy polosy Bakinskoy buxty v vostochnom napravlenii ot Bulyvara po pr. Nobela do pos. Zyx, na jug po pr. M. Useynova do Bailevskogo mysa pereneseny.

V sootvetstvии s Planom Meropriyatiy po osuchestvleniu utverzhdennoi Rasporjazheniem Prezidenta Azerbaydzhanской Respubliki za № 3043 ot 15.09.2008-go goda «Gosudarstvennoi Programmy ustoychivogo razvitiya snizheniya urovnja bednosti v Azerbaydzhanской Respublike za 2008-2015-e godы» v svazi s razrabotkoy instrukcii po proektirovaniyu poligonov dla tverdykh bytovyx otходov i obezvrezhivaniyu i zaхoronienu vrednykh promyšlennih otходov, a takже normativnaya dokumentatsiya, v tom chisle «Metodicheskie ukazaniya po obespecheniu neobходimyx bytovyx, transportnykh, trudovyx, tvorcheskix i inix usloviy dla zhiznedeyatel'nosti invalidov, ispol'zovaniyu tekhnicheskix sredstv i arkhitekturno-planirovочных resheniy po reabilitacii invalidov» i «Instrukcija po obespecheniu neobходimyx usloviy dla zhiznedeyatel'nosti invalidov».

gətirib çıxara biləcək tikinti işlərinə yol verməmək və belə vəziyyətlərin qarşısını almaq məqsədilə mövcud məhəllə və ya ərazidə tikilməsi nəzərdə tutulan binalar üçün torpaq sahələrinin ayrılmışının müvafiq orqanlarla razılışdırılması zərurəti, habelə şəhərsalma norma və qaydalarının, layihə sənədlərinin tələblərinin pozulmasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı yerli memarlıq və şəhərsalma xidmətləri əməkdaşlarına mütəmadi olaraq müvafiq təlimatlar verilir.

AR Prezidentinin 28.07.2007-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" üzrə işlərin həyata keçirilməsi üçün şəhərsalma və memarlıq sahəsinə aid normativ-hüquqi sənədlərin layihələri hüquqi ekspertizadan keçirilir, layihələrdən korrupsiya halları yarada biləcək bəndlər çıxarılır və ya yeniləri ilə əvəz olunur. Korrupsiya ilə əlaqədar hüquq pozmalarına dair müraciətlərə, ərizə və şikayətlərə effektiv şəkildə baxılır və müvafiq tədbirlər görülərək elektron poçt vasitəsilə vətəndaşlar maarifləndirilir. Sahibkarlığın inkişafı ilə bağlı xüsusi tədbirlər həyata keçirilir, sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısı alınır, layihə təşkilatlarına lisenziyaların (xüsusi icazələrin) verilməsi sahəsində şəffaflıq təmin edilir.

Qeyd etmək lazımdır ki, MDB ölkələrində cinayətkarlıqla bağlı statistik göstəricilərin müqayisəsi bu göstəricinin məhz Azərbaycanda ən aşağı səviyyədə olduğunu göstərir.

AR Prezidentinin 06.02.2009-cü il tarixli 124 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "AR kurortlarının 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Programı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, kurort zonalarının baş planları işlənərkən beynəlxalq standartlara cavab verən sanatoriya-kurort müəssisələrinin yaradılması nəzərdə tutulur.

Azərbaycanın şimal-şərqində, Qusar rayonunda Şahdağın ətəklərində iri qış idman-turizm kompleksi inşa edilməkdədir. Kompleksdə il boyu xızək idmanı ilə məşğul olmaq üçün hər cür şərait vardır. Komfortlu müasir otellər, turist marşrufları, fəal istirahət zonaları, zəruri hallarda qar generasiyası üçün süni göllər, ticarət və nəqliyyat infrastruktur (yollar, körpülər), xidmət servisi şəbəkəsi yaradılır.

AR Prezidentinin 02.02.2006-ci il tarixli 1255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın həyata keçirilməsi ilə əlaqədar şəhərsalma norma və qaydalarında layihələndirilən və inşa olunan yaşayış və qeyri-yaşayış binalarının ərazi lərində və yeraltı (zirzəmi) mərtəbələrində avtomobil dayanacaqları, nəqliyyat və piyadaların hərəkətinin təşkili sxemi nəzərdə tutulur.

AR Prezidentinin 14.04.2009-cü il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2009-2013-cü illər üçün

lidov pri proekтировani zdanij i sooruzhenij" vступили в силу с 2002-го года.

За последние годы уровень бедности в Азербайджанской Республике снизился с 49% и составляет в настоящее время всего лишь 7%.

В соответствии с Планом Мероприятий по осуществлению утвержденного Постановлением Кабинета Министров Азербайджанской Республики за № 173 от 25.01.2007-го года «Республиканской Комплексной Программы по борьбе с повседневным насилием в демократическом обществе» с целью недопущения строительных работ, приводящих к высокой плотности населения и предотвращения таких ситуаций, согласование отводов земельных участков для строительства зданий в существующем квартале или на предусмотренном для строительства территории с соответствующими органами, а также с целью усиления борьбы с нарушениями требований градостроительных норм и правил, проектной документации, сотрудники местных архитектурных и градостроительных служб регулярно получают инструкции.

Для осуществления работ по утвержденному Распоряжением Президента Азербайджанской Республики за № 2292 от 28.07.2007-го года «Национальной Стратегии по увеличению прозрачности и борьбы против коррупции» проекты градостроительной и архитектурной нормативно-правовой документации проходят правовую экспертизу, из проектов исключаются или заменяются новыми пунктами, пункты с потенциалом возможного возникновения случаев коррупции. Обращения, заявления и жалобы о правонарушениях связанные с коррупцией рассматриваются в эффективной форме и принимаются соответствующие меры. Граждане просвещаются посредством электронной почты. С развитием владеющих имуществом осуществляются специальные мероприятия, создаются препятствия и предотвращаются незаконные вмешательства в деятельность субъектов владельцев, обеспечивается прозрачность на участке выдачи лицензий (спец разрешение) проектным организациям.

Сравнение статистических данных СНГ связанные с преступностью показывают, что эти показатели самые низкие именно в Азербайджане.

В соответствии с Планом Мероприятий по осуществлению утвержденного Распоряжением Президента Азербайджанской Республики за № 124 от 06.02.2009-го года «Государственной Программы по развитию курортов в Азербайджанской Республике за 2009-2018-е годы» при разработке генеральных планов курортных зон предусматривается создание санаторно-курортных предприятий отвечающих международным стандартам.

regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqram"nın icrası ilə bağlı Azərbaycanın iqtisadi rayonlarının ərazi təşkilinin planlaşdırma sxemi, o cümlədən Dövlət Proqramında nəzərdə tutulan Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarının "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin planlaşdırma sxemləri" hazırlanır.

Dağlıq Şirvan, Naxçıvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının regional planlaşdırma sxemlerinin yaxın illərdə hazırlanması da Dövlət Proqramında nəzərdə tutulmuşdur.

### **Baş planların işlənməsi və ərazilərdə abadlıq işlərinin aparılması**

Ölkə şəhərlərinin, o cümlədən Ağsu, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Bərdə, Qazax, Qax, Qəbələ, Qobustan, Yevlax, İmişli, İsmayıllı, Lerik, Masallı, Oğuz, Şamaxı, Xızı, Ucar şəhərlərinin baş planları hazırlanmış, paytaxt Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi də tamamlanmışdır. Gəncə, Sumqayıt, Şəki, Xirdalan şəhərlərinin baş plan layihələri üzərində işlər davam edir.

Azərbaycan şəhərlərinin simasının yaxşılaşdırılması, rayon və qəsəbələrdə abadlıq işlərinin geniş vüsət alması bir faktdır. Olimpiya idman kompleksləri, milli lider Heydər Əliyev muzeyləri, turizm komplekslərinin tikilməsi, onların istismara verilməsi adı hala çəvrilmişdir.

Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə, mədəniyyətə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə məktəb binası əsaslı təmir olunmuş, yeni müasir məktəb binaları, diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilmişdir.

Dənizkənarı bulvarda iri həcmli abadlıq işləri görülmüşdür, bulvar ərazisində "Park bulvar" əyləncə və ti-carət obyekti, "Bakı-Biznes" Mərkəzi tikilmişdir. Səliqə sahmana salınmış ərazi lazımsız və artıq obyektlərdən təmizlənmişdir. Yeni yaradılmış Bayraq meydanında dünyada ən hündür Flaq-ştok inşa edilmişdir. Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişdiyi yerdəki, həmçinin Niyazi küçəsindəki bağça əsaslı təmir olunub xalqın xidmətinə verilmişdir. Bakıda Fəvvərələr meydanı əsaslı təmir olunmuşdur.

İdman və idman qurğuları tikintisi hər zaman dövətin diqqətində olmuşdur. Son 5 ildə dünya standartlarına cavab verən xeyli sayıda idman obyektləri və qurğuları inşa edilmişdir. Milli Olimpiya Komitəsinin inzibati binası, Bakı şəhərində hərəsi 1000 yerlik iki Olimpiya kompleksi, respublika regionlarında 30-dan çox olimpiya kompleksi, onlardan 15-i (Naxçıvan, Gəncə, Şəki, Ağdam, Şamaxı, Salyan, İsmayıllı və digər şəhərlərdə) artıq istismara verilmişdir.

Xəzər dənizi sahilində turist kompleksləri, otellər

Na severo-vostoke Azerbaydjana, v Gusarskom rayone na sklonakh Shaxdagə stroitsya kroupnyi zimniy sportivno-turisticheskiy kompleks. Kompleks imyeet vse usloviya dlya kruklagodichnogo zanyatija lyzhnym sportom. Cоздаются современные комфортные отели, туристские маршруты, зоны активного отдыха, искусственные озера для генерации снега в необходимых случаях, торговая и транспортная инфраструктура (дороги, мосты), сеть сервисного обслуживания.

V svazyi s osuchstvleniem utverzhdennoego Rasporjajeniiem Prezidenta Azerbaydzanskoy Respubliky za № 1255 ot 02.02.2006-go goda Plana Meropriyatiy po usovremenstvovaniju transportnoy sistemy v gor. Baku na 2006-2007 годы» v gradostroitelnykh normakh i pravilaх na territorii и v podzemnykh (podvalnykh) etazakh proektiруemykh i stroyaщixsya zhilyx i nezhilyx zdanij predusmatrivaются stojanki avtomobilej, schemy organizatsii dvizheniya transporta i peshehodov.

V svazyi s ispolneniem utverzhdennoego Rasporjajeniiem Prezidenta Azerbaydzanskoy Respubliky za № 80 ot 14.04.2009-to goda «Gosudarstvennoy Programmy po sozial'no-ekonomicheskому razvitiyu regionov za 2009-2013-e godы» razrabatываetsya schema organizatsii territorial'nogo planirovaniya ekonomicheskikh rayonov Azerbaydzhana, v tom chisle predusmotrennaya v Gosudarstvennoy Programme ekonomicheskikh rayonov: Aran, Gyanjka-Gazax, Guba-Xachmaz, Sheki-Zaqatala i Lyankiran «Planirovochnye schemy territorial'nogo planirovaniya poselenij, prirodopol'zovaniya i proizvoditelnykh sil»

Razrabotka v blizhajshiye godы regional'nykh planirovochnykh schem ekonomicheskikh rayonov Nagornogo Shirvana, Nakhchivan, Verhnego Garabaha i Kelybadzhar-Lachyna, takzhe predusmotrena Gosudarstvennoy Programmoy.

### **Разработка генпланов и работы по благоустройству**

Разработаны генеральные планы многих городов страны, в том числе городов: Axsu, Ağdaş, Akstafa, Beyləqan, Biləsuvar, Barda, Gəzax, Gah, Gəbələ, Gobustan, Evin, İmişli, İsmayıllı, Lerik, Masallı, Oğuz, Şamaxı, Xızy, Uğur. Завершена разработка проекта детальной планировки центральной части столицы гор. Baku. Продолжается работа над проектами генпланов городов Gyanjka, Sumgait, Sheki, Xyradalən.

Faktom являетsя улучшение облика азербайджанских городов, широкий размах благоустроительных работ в районах и поселках. Строительство олимпийских спортивных комплексов, музеев общегосударственного лидера Гейдара Алиева, комплексов туризма и сдача их в эксплуатацию стали традицией.

və digər istirahət obyektləri tikilir. Qusar rayonunda dünya standartları tələblərinə cavab verən iri sağlamlıq-turizm kompleksi inşa edilir. Azərbaycan Hökuməti Naftalan şəhərini tezliklə beynəlxalq kurort zonasına çevirmək barədə qərar qəbul etmişdir.

### **Tarixi şəhərlərin rekonstruksiyasının xüsusiyyətləri**

Bu gün memarlıq və şəhərsalmanın mühüm problemlərindən biri də tarixən təşəkkül tapmış şəhərlərin rekonstruksiyası məsələsidir. Bu proses şəhərlərin planlaşdırma strukturunun formalasdırılma tarixi haqqında dərin biliklərin olmasını, arxiv, qrafik, mətn və digər sənədlərin öyrənilməsini, dövrün əhəmiyyətli abidələrinin üzə çıxarılmasını və s. tələb edir.

Böyük texniki çətinliklərlə və maddi məsrəflərlə müşayiət olunan mühəndis kommunikasiyaları sisteminin rekonstruksiyası xüsusi əhəmiyyət kəsb edir. Kəskin problemlərdən biri də nəqliyyat problemidir. Bakı şəhərinin tarixi məhəllələrindəki dar küçələr nəqliyyat problemlərinin daha da mürəkkəbləşməsinə səbəb olmuşdur. Belə olan halda tarixən təşəkkül tapmış şəhərdə müasir mürəkkəb mühəndis qurğularının (körpüler, tunellər, nəqliyyat qovşaqları) tikintisinin estetik aspekti, həmcinin tarixi şəhərin nəqliyyat arteriyalarının yenidən qurulması prosesində avtодayanacaqların və duracaq yerlərinin təşkili kimi məsələlərin həll edilməsi böyük əhəmiyyət kəsb edir.

### **Tarixi şəhərlərin rekonstruksiyası problemləri**

Bununla yanaşı, bir sıra konkret mürəkkəb problemlər də mövcuddur. Belə ki, tarixi məhəllələrin yenidən qurulması zamanı layihəçilər, yeni layihələndirilən məkanlarla tarixi tikintilərin yerləşdiyi ərazilərin fəza strukturu pozulmadan vahid nəqliyyat sisteminin yaradılması zərurəti, səciyyəvi simbioz problemi, "tikinti fonu" adlanan problemlə də üzərləşirlər. Bu, memarlıq baxımından dəyərli olan istər yaşayış, istərsə də ictimai binalara yaxın sahələrdə yerləşən, fiziki və mənəvi cəhətdən bərpası mümkün olmayan tikililərdür.

Azərbaycanda uzun əsrlər boyu özəlliyini qoruyub saxlaya bilmiş xeyli sayda qədim şəhərlər vardır. Bakı, Şəki, Ordubad və digər şəhərlər buna bariz nümunə ola bilər. Yüz illər ərzində inkişaf edən şəhərlərin planlaşdırma qovşaqları, meydanları və əsas magistralları formalasmışdır.

Vətəndaşların ehtiyaclarının, ictimai və dövlət məraqlarının nəzərə alınması, eləcə də milli, tarixi-mədəni, iqtisadi, ekoloji, mühəndis, nəqliyyat, təbii-iqlim, ərazişlərin coğrafi xüsusiyyətlərinin və şəhər təsərrüfatının idarə olunmasında müasir texnologiyaların tətbiqi, ən əsası isə tarixən təşəkkül tapmış şəhərlərin rekonstruksiyası zamanı həll edilməli olan ən aktual problemlərin

Как результат повседневного внимания и заботы руководства страны, оказываемых образованию, здравоохранению, культуре, капитально отремонтированы и реконструированы сотни школ, домов культуры, музеев, парков, построено много новых современных зданий школ, диагностических центров, больниц и спортивных сооружений в стране.

На Приморском бульваре в крупном объеме осуществлены работы по благоустройству, на территории бульвара построены развлекательный и торговый объект «Парк бульвар» и Центр «Баку-Бизнес». Территория освобождена от ненужных и лишних объектов. Построен самый высокий в мире флаг-шток на площади знамени. Капитально отремонтирована площадь фонтанов в Баку и сквер на ул. Ниязи.

Государство всегда уделяло внимание к спорту и строительству спортивных сооружений. За последние 5 лет построено большое количество спортивных объектов и сооружений отвечающие требованиям мировых стандартов. Административное здание Национального Олимпийского Комитета, два Олимпийских комплекса каждый на 1000 мест в гор. Баку, свыше 30-ти олимпийских комплексов в районах республики, из них 15 (Нахчыван, Гянджа, Шеки, Агдам, Шамахы, Сальян, Исмайиллы и в других городах) уже сданы в эксплуатацию.

На берегу Каспийского моря строятся туристические комплексы, отели и другие объекты отдыха. В Гусарском районе строится крупный оздоровительно-туристский комплекс, отвечающий требованиям мировых стандартов. Правительством принято решение превратить в скором времени город Нафталан в международную курортную зону.

### **Особенности реконструкции исторических городов**

Одной из важных проблем архитектуры и градостроительства сегодня, это вопрос реконструкции исторических городов. Процесс этот требует глубоких знаний об истории формирования планировочных структур городов, изучения архивных, графических, текстовых и разных других документов, выявления важных памятников времени.

Особое значение приобретает реконструкция инженерных коммуникационных систем сопровождающийся большими техническими затруднениями и материальными затратами. Одной из острых проблем является транспортная проблема. Узкие улицы исторических кварталов Баку является причиной усложнения транспортной проблемы города. Эстетический аспект строительства в исторически сложившемся городе современных сложных инженерных сооружений (мостов, тоннелей, транспортных узлов), а также организация мест автостоянок и

həlli mütəxəssis-memarlardan, həmçinin icra hakimiyyəti nümayəndələrindən dəqiq memarlıq-şəhərsalma yanaşmasının həyata keçirilməsini sürətləndirmişdir.

### Bakının memarlıq özəllikləri

Dünyanın əksər şəhərlərindən fərqli olaraq, Bakıda müsəlman, xristian, yəhudi, katolik məbəd, məscid, kilsə, sinaqoq, kirxa, klassik order elementləri olan xeyli sayda bina, müxtəlif memarlıq üslublarının nümunələrini görmək olar. Bu şəhərdə toskan orderi portikinin mütənasibliyini, dorik, ionik, korinf orderləri nümunələrini, klassika, qotika, modern, neoklassika, neomodern, barokko, renessans, mavritaniya və venesiya qotikası, neoqotika, milli-romantik üslublarının örnəklərini seyr etmək olar.

Azərbaycan paytaxtinın tarixi obrazının formalması Bakı şəhərinin yalnız iri neft sənayesi mərkəzi və Xəzərdə ticarət limanı deyil, həm də elm, mədəniyyət və incəsənət mərkəzi olması ilə six bağlıdır. Onun təkrarolunmaz memarlıq obrazı asrlar boyunca formalaşmışdır. XIX əsr də Abşeron yarımadasında neft yataqlarının kəşfi, sənaye və ticarətin inkişafı, müxtəlif təyinatlı mülki və sənaye obyektlərinin tikintisi dünyanın ən gözəl şəhərləri arasında öz layiqli yerini tutmuş Bakının memarlıq simasını da müyyəyen etmişdir. Bütün dövrlərdə Bakı ölkənin ən mühüm və ən böyük şəhərlərdən biri olaraq inkişaf edirdi.

Məlumdur ki, əhalisinin yüksək mədəniyyəti və toleranlığı ilə fərqlənən Bakı öz coğrafi məkanı və tarixi inkişafına görə unikal bir şəhərdir. Bakı ta qədimdən Şərqi və Qərbi qovuşduğu, müxtəlif dünya mədəniyyətlərinin cəmləşdiyi və bir-birinə təsir etdiyi məkan olmuşdur. Bakıda xalq ustalarının və peşəkar memarların müstərək yaradıcılığı əsasında özünəməxsus bədii sistem, memarlıq ənənələri yaranmışdır. Belə uğurlu sintez nəticəsində maraqlı həcm planlaşdırma həlli və sistemi olan müxtəlif təyinatlı və tərkibli möhtəşəm tiki-lilər meydana gəlmişdir.

### Bakının memarlığının inkişafı

XIX əsrin sonundakı neft bumu Bakını dünyadan ən iri sənaye mərkəzləri sırasına çıxardı. 1901-ci ildə dün-yada neftin yarısından çoxu Bakıda çıxarıldı.

Varlanmış yerli milyonçular – Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Ağabala Quliyev, İsbəy Hacinski və xarici neft sənayeçiləri, o cümlədən Nobellər, Rotşildlər və başqları öz dəbdəbəli sarayları və villalarının tikintisində xeyli vəsait xərcləyirdilər. Bakı milyonçularının sıfırı ilə Avropadan peşəkar memarlar dəvət olunurdu.

Müxtəlif vaxtlarda Bakıda məşhur memarlar – İ.V.Qoslavski, İ.K.Ploşko, E.Y.Skibinski, K.B.Sküreviç, A.V.Eyxler, İ.V.Edel, N.Q.Bayev, A.V.Şusev və başqa-ları çalışmışlar. Müxtəlif üslublarda layihələndirilmiş möhtəşəm memarlıq əsərləri bu gün də qədim şəhəri

ostanovok və processe rekonstrukции транспортных артерий исторического города приобретают весьма большое значение.

### Проблемы реконструкции исторических городов

Наряду с вышеназванными проблемами имеется также и ряд конкретных проблем. При реконструкции исторических кварталов проектировщики сталкиваются с необходимостью решения таких проблем, как создание единой транспортной системы, характерной проблемой симбиоза, т.н. «строительного фона» не нарушая при этом пространственную структуру территории сосуществования старой и новой застройки. «Строительный фон» это строения расположенные вблизи как жилых, так и общественных зданий, ценные с архитектурной точки зрения, но не подлежащие реконструкции из-за неудовлетворительного физического и морального состояния.

В Азербайджане большое число древних городов в течение многих веков сохраняли своеобразие. Баку, Шеки, Ордубад и другие города – яркие тому пример. Формирование планировочных узлов, площадей и основных магистралей города проходило веками.

Учет нужд граждан, интересов общества и государства, а также национальных, историко-культурных, экономических, экологических, инженерных, транспортных, природно-климатических, географических особенностей территории и применение современных технологий в управлении городским хозяйством, и самое главное, решение актуальных проблем при реконструкции исторических городов ускорило осуществление четкого архитектурно-градостроительного подхода специалистов-архитекторов, а также представителей исполнительных властей.

### Архитектурные особенности Баку

В отличие от многих городов мира в Баку можно увидеть мусульманский, христианский, иудейский, католический мечети, храмы, церкви, синагогу, кирху, множество зданий с элементами классических ордеров, образцы разных архитектурных стилей. Тут можно любоваться примерами восточной классики, пропорциями портика тосканского ордера, образцами дорического, ионического, коринфского ордеров, модерна, деталями неоклассицизма, итальянского ренессанса, образцами венецианской, французской и мавританской готики, национально-романтического стилей.

Формирование исторического образа столицы связано не только с тем, что Баку является крупным нефтяным центром и торговым портом на Каспии, но и тем, что Баку является центром науки, культуры

bəzəməkkdir. Qeyd etmək lazımdır ki, tikinti üçün torpaq sahələrinin ayrılması, köhnəlmış tikililərin sökülməsi, bilavasitə tikintinin özü şəhərin mərhələlərlə işlənən planlarının tələblərinə uyğun olaraq aparılırdı.

### **Müstəqilliyin bərpasına dək tikilmiş əsas obyektlər**

"Heydər Əliyev adına yeni Beynəlxalq Hava Limanının binası", "Ulduz qonaq evi", "Hüseyn Cavidin abidə kompleksi", "Kəşfiyyatçı Rixard Zorgenin abidəsinin memarlıq həlli", metropolitenin "Xalqlar dostluğu" stansiyası (Rasim Əliyev), Cəfər Cabbarlı küçəsi ilə Əlibəy Hüseynzadə küçəsinin kəsişməsində yaşayış binası (Nazim Hacibəyov), "Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrı" (Rəhim Seyfullayev, Sənan Salamzadə), "Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı", "Azərbaycan nəşriyyatının qəzet çapı binası", "Dənizkənarı milli parkda Bakı Venesiyası istirahət gusəsi" (Ömər Qoçulu), "Azadlıq prospekti ilə Yusif Vəzir Çəmənəzəminli küçələrinin kəsişməsində yaşayış binası" (Əlibəy Novruz), "Əl oyunları sarayı" (Faiq Yüzbaşov), "Gülüstan sarayı" (Hafiz Əmirxanov, Nazim Hacibəyov) və digər obyektlərin adlarını çəkmək olar.

### **Unikal binaların fasadlarının rekonstruksiyası**

Müstəqillik illərində XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilmiş unikal binaların fasadlarının bərpası və təzələnməsi, sovet memarlığı dövrünə aid birtipli binaların fasadlarının yenidən qurulması ilə bağlı genişmiqyaslı işləri, küçələrin işıqlandırılması və binaların fasadlarının gecə işıqlandırılmasının şəhərlərə xüsusi yaraşıq verməsini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın paytaxtı qədim Bakının hava limanından şəhərin qapılarınıadək uzanan möhtəşəm Heydər Əliyev prospektində aparılan iri miqyaslı yenidənqurma işləri insanları sevindirir. Prospekt boyu yerləşən binaların əsaslı təmiri, fasadların bədii-dekorativ işıqlandırılması, estetik təsir bağışlayan əlavə mansard mərtəbələrinin və xüsusiə binanın memarlıq ritmini vurgulayan yaraşıqlı və əzəmətli günbəzlərin qurşdırılması, bu zaman milli memarlığımıza xas olan elementlərdən, ornamentlərdən bacarıqla istifadə olunması göz oxşayır.

Nümunə kimi prospektdə yerləşən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris korpusunun yenidən qurulduğdan sonra tamamilə dəyişməsini və funksional təyinatına uyğun olaraq özünəməxsus müvafiq memarlıq obrazını tapmasını, paytaxtin tarixi İslətiqlaliyyət küçəsində yerləşən və memarlıq abidəsi olan 132/134 nömrəli orta məktəblərin binasının əsaslı təmir olunmasını qeyd etmək olar. Binanın fasadları tamamilə dəyişdirilmiş, yenidən işlənmiş memarlıq elementləri ilə zənginləşdirilmişdir. Yükdaşıyan konstruksiyalar

ry i искусства. Его неповторимый архитектурный образ формировался в течение веков. Открытие в XIX веке нефтяных залежей на Абшеронском полуострове, развитие промышленности и торговли, строительство гражданских и промышленных объектов разного назначения определило и архитектурный облик Баку, занимающий сегодня свое достойное место среди красивейших городов мира. Во все времена Баку развивался как самый важный и крупный город страны.

Известно, что Баку, отличающийся высокой культурой и толерантностью населения, по своему географическому расположению и историческому развитию уникальный город. Баку с древних времен был местом слияния Востока и Запада, средоточием разных мировых культур, влияющих друг на друга и обогащающих друг друга. В Баку на основе совместного творчества народных мастеров и профессиональных архитекторов была создана художественная система, архитектурные традиции. В результате такого удачного синтеза появились имеющие интересные объемно-планировочные решения и системы величественные построения разного назначения и содержания.

### **Развитие архитектуры Баку**

Нефтяной бум конца XIX века вывел Баку в ряд крупных промышленных центров мира. Известно, что в 1901 году в Баку добывалось более половины мировой нефти.

Местные миллионеры Гаджи Зейналабдин Тагиев, Агамуса Нагиев, Муртуза Мухтаров, Шамси Асадуллаев, Иса бек Гаджинский, Агабала Гулиев и иностранные нефтепромышленники, в том числе братья Нобели, Ротшильды и др. много средств выделяли на строительство собственных фешенебельных дворцов и вилл. По заказу Бакинских миллионеров приглашались профессиональные архитекторы из Европы.

В разное время в Баку работали известные архитекторы – И.В.Гославский, И.К.Плошко, Е.Е.Скибинский, К.Б.Скуревич, А.В.Эйхлер, И.В.Эдель, Н.Г.Баев, А.В.Щусев и другие. Величественные архитектурные произведения, спроектированные в разных стилях, и сегодня украшают древний город. Необходимо отметить, что отвод участков под строительство, снос ветхих строений, само строительство осуществлялось в соответствии с требованиями городского плана, разрабатываемого поэтапно.

### **Основные объекты, построенные до восстановления независимости**

Здание нового Международного Воздушного Порта имени Гейдара Алиева, Комплекс памятника Гусейну Джавиду, Архитектурное решение памятника разведчику Рихарда Зорге, Станция метропо-





литена «Халглар достлугу» (Расим Алиев), Жилой дом на пересечении улиц Джадар Алибекова и Гусейнзаде (Назим Гаджибеков), Азербайджанский Государственный Театр Юного зрителя (Рагим Сейфуллаев, Санан Саламзаде), Азебайджанский Государственный Русский Драматический Театр, Газетный корпус издательства «Азербайджан», Зона отдыха «Бакинская Венеция» в национальном приморском парке (Омар Гочулу), Жилой дом на пересечении улиц Азадлыг и Юсиф Везир Чеменземинли (Алибек Новрузи), Дворец ручных игр (Фаиг Юзбашев), Дворец «Гюлистан» (Хафиз Амирханов, Назим Гаджибеков) и другие объекты.

### **Реконструкция фасадов уникальных зданий**

Необходимо особо отметить восстановление и обновление фасадов уникальных зданий, построенных в конце XIX и начале XX веков, крупномасштабные работы по реконструкции фасадов типовых зданий архитектуры советского периода, освещение улиц, ночное декоративно-художественное освещение фасадов.

Крупномасштабные работы по реконструкции, осуществляемые на величественном проспекте Гейдара Алиева от воздушного порта древнего Баку до ворот города, радуют людей. Капитальный ремонт зданий расположенных вдоль проспекта, декоративно-художественное освещение фасадов, надстройка дополнительных мансардных этажей, а также красивые и гордые башни, подчеркивающие архитектурный ритм зданий, мастерское использование при этом элементов декора и орнаментов присущие нашей национальной архитектуре, способствуют эстетическому восприятию объектов.

В качестве примера можно отметить на проспекте учебный корпус Государственной Академии Художеств, который приобрел соответствующий своеобразный архитектурный образ после реконструкции, а также капитальный ремонт и реконструкцию здания средней школы №132/134, памятника архитектуры, расположенный на ул. Истигалийет. Полностью изменены фасады зданий, обогатившиеся заново разработанными архитектурными элементами. Укреплены несущие конструкции, появился один дополнительный этаж. Кроме этого улучшено инженерное обеспечение, просторные классные комнаты приведены в нормальное состояние пригодное для эксплуатации.

Здание средней школы №6 в гор. Баку было снесено по причине непригодности и аварийного состояния и отстроено за короткий срок по разработанному новому проекту.

В результате проведенных работ по реконструк-

möhkömləndirilmiş, binaya bir mərtəbə əlavə olunmuşdur. Bunlardan əlavə mühəndis təchizatı yaxşılaşdırılmış, geniş sinif otaqları istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

Bakı şəhərindəki 6 nömrəli orta məktəb binası yarsız hala gəlməsi səbəbindən sökülrək yenidən inşa edilmişdir.

Bakı şəhərinin nəqliyyat arteriyalarından olan Neftçilər prospektində aparılan yenidənqurma işləri nəticəsində prospekt öz görkəmini tamamilə dəyişmişdir. Bütün binalar əsaslı təmir olunmuş, fasadları təzələnmişdir. Azərneft meydanında Neftçilər prospekti ilə Niyazi küçəsinin kəsişdiyi yerdə tikilən "Four Seasons" oteli orijinal arxitekturaya malikdir. Bakının tarixi məkanında yerləşən otel ətrafdakı tikililərlə ümumi memarlıq üslubunun vəhdətini saxlamış, tarixən təşəkkül tapmış məkanın vizual qavranmasına xələl gətirilməmişdir.

Daxili İşlər Nazirliyinin inzibati binasının fasadında milli dekorativ memarlıq elementlərindən istifadə olunmuş, yenidən qurulan binaya müasir görkəm verilmişdir.

1952-ci ildə "Sovnarxoz" İdarəsi üçün inşa olunmuş, planda Π şəkilli bina (indiki Xarici İşlər Nazirliyi) ilk növbədə özünün həcm kompozisiyası ilə təəssürat yaradır. Baş fasad öündəki dərin kurdoner, üzlənmiş xarici divarlar binaya impozant görünüş verir. Əsaslı təmir və yenidənqurma layihəsinə əsasən mansard mərtəbəsi, giriş hissəsində isə əlavə olaraq fronton və sütunlar inşa olunmuşdur.

### Tikilməkdə olan və yeni inşa olunmuş obyektlər

Tanınmış memar Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin tikintisi tamamlanmaq üzrədir. Azadlıq meydanında iki 30 mərtəbəli besulduzu otel, həmcinin şəhərin dağlıq hissəsində tikilən 38 mərtəbəli "Üç alov" adlandırılan binalar, orijinal formalı Azərbaycan Xalçası muzeyi şəhərə xüsusi yaraşlı verəcəkdir.

Bakıdakı məşhur Fəvvərələr Meydanının, həmcinin mövcud parkların və bağçaların yenidən qurulması başa çatdırılmışdır. Füzuli küçəsinin Heydər Əliyev sarayından Füzuli meydanınadək olan hissəsinin genişləndirilməsi və abadlaşdırılması istiqamətində işlər davam edir.

Qeyd etmək lazımdır ki, böyük həcmə abadlıq işləri, məktəb binaları, xəstəxana və digər səhiyyə obyektlərinin tikintisi Heydər Əliyev Fonduñun dəstəyi ilə aparılır. Bu sahədə görülən işlərə Heydər Əliyev Fonduñun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva rəhbərlik edir.

Həm milli mədəniyyət, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan müğəminin bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur.

ции и благоустройству полностью изменился облик проспекта Нефтяников, одного из самых основных транспортных артерий города Баку. Все здания капитально отремонтированы, обновлены фасады домов. На площади Азнефть на пересечении пр. Нефтяников с ул. Ниязи построен отель «For Seasons», имеющий оригинальную архитектуру. Отель, расположенный в исторической части города, сохранив общий архитектурный стиль и гармонию с окружающими строениями, не нарушил визуального восприятия исторически сложившейся местности.

На фасаде административного здания Министерства Внутренних Дел при реконструкции использованы архитектурные элементы национального декора, что придало зданию современный облик.

В плане П-образное здание Совнархоза, построенное в 1952-м году (ныне здание МИД), в первую очередь впечатляет своей объемной композицией. Глубокий курдонер перед главным фасадом, облицованные наружные стены придают зданию импозантный вид. В соответствии с проектом реконструкции и произведенным капитальным ремонтом добавлен мансардный этаж, входная часть дополнилась классическим фронтоном и колоннами.

### Строящиеся и новые объекты

Близится к завершению строительство Международного Культурного Центра имени Гейдара Алиева, автором проекта которого является всемирно известный архитектор Заха Хадид. Два 30-ти этажных пяти звездных отеля на площади Азадлыг, строительство в нагорной части города 38-и этажных зданий с названием «Три отя», имеющий оригинальную форму Музей Азербайджанского Ковра придаст особую красоту городу.

Завершена реконструкция известной бакинской Площади Фонтанов, а также существующих парков и скверов. Завершаются работы по расширению и благоустройству части улицы Физули на отрезке от Дворца Гейдара Алиева до площади Физули.

Надо отметить, что большой объем работ по благоустройству, строительству школ, детских садов, домов культуры, больниц и других объектов здравоохранения ведется при поддержке Фонда Гейдара Алиева. Руководителем работ в этой области является создатель Фонда Гейдара Алиева, депутат Милли Меджлиса Мехрибан ханым Алиева.

Художественная ценность Азербайджанского мугама для национальной и мировой культуры, его высокий смысл было признано в 2003-м году весьма авторитетной международной организацией UNESCO. UNESCO объявило мугам «одним из высших произведений устного и нематериального наследия человечества». А включение Азербайджан-



UNESCO müğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir. Azərbaycan müğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Qeyd etmək vacibdir ki, Azərbaycan müğamına bu cür yüksək beynəlxalq qiymətin verilməsində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı xanım Mehriban Əliyevanın böyük zəhməti olub.

Məhs Mehriban xanımın təşəbbüsü ilə Bakıda yeni Beynəlxalq Müğam Mərkəzi layihələndirilib, inşa olunmuşdur.

Layihəçilərin qarşısında tələb qoyulmuşdur ki, bu müasir Mərkəzin yaradılması üçün dünyadan ən qabaqcıl təcrübəsindən istifadə olunsun, onun konsert salonu yüksək akustika standartlarına cavab versin, Beynəlxalq Müğam Mərkəzinin xarici xə daxili görünüşü onun özünəməxsusluğunu ifadə etsin. Bu məqsədlə Mərkəzin ümumi həcm-məkan həllində qədim Azərbaycan musiqi aləti tarin formasından çox ugurla istifadə olunmuşdur.

Mərkəzin Dənizkənarı Milli Parkın ərazisində yerləşməsi də onun görünüşünə və fəlsəfəsinə xüsusi məna verir. Tarin qolunu xatırladan dəhlizdə Azərbaycanın görkəmli müğam ifaçılarının büstləri yerləşdirilmişdir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun o vaxtki baş direktoru Kōiširo Matsuuranın iştirakı ilə Beynəlxalq Müğam Mərkəzinin təməli qoyulmuşdur. Bu müasir mədəniyyət ocağı ümumi sahəsi 7,5 min kv.m. olan üçmərtəbəli binadan ibarətdir.

Azərbaycan-UNESCO əməkdaşlığının bəhrəsi olan Beynəlxalq Müğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik "Ud" restoranı, dərs otaqları, səsyazma studiyası vardır. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilmişdir. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşə məməlumatından istifadə olunmuşdur.

2008-ci ilin dekabr ayının 27-də Beynəlxalq Müğam Mərkəzinin açılışı olmuşdur. Beynəlxalq Müğam Mərkəzi memarların və inşaatçıların böyük ustalığı və bacarığı ilə inşa olunmuşdur.

Ölkə ərazisində müasir turizm və istirahət obyektlərinin, olimpiya və idman-sağlamlıq komplekslərinin tikintisi də geniş vüsət almışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi ölkəmizdə turizmin, həmçinin Azərbaycan memarlığının inkişafına böyük təkan vermiş, müasir memarlıq üslubu ilə seçilən yeni, yaraşıqlı turizm obyektlərinin layihələndirilməsinin və tikintisi-

sko mugama və Cənub Mərkəzinin UNESCO, naряду с редкими жемчужинами мировой культуры, лишний раз доказывает в целом высокую степень этого неповторимого вида искусства.

Важно подчеркнуть большую роль президента Фонда Гейдара Алиева, Посла доброй воли UNESCO и ISESCO, депутата Милли Меджлиса Мехрибан ханым Алиевой в вопросе международного признания и высокой оценки Азербайджанского мугама.

По инициативе именно Мехрибан ханым в Баку было осуществлено проектирование и строительство Международного Центра Мугама.

Перед проектировщиками была поставлена задача использовать при создании этого современного Центра самый передовой мировой опыт, его концертный зал должен был отвечать высоким акустическим стандартам, наружный и внутренний облик Международного Центра Мугама – быть выразительным и своеобразным. С этой целью удачно, на наш взгляд, объемно-пространственное решение Центра, по форме своей напоминающий древний азербайджанский национальный музыкальный инструмент тар.

Особый смысл его облику и философии придает и месторасположение Центра на Приморском Национальном парке. При входном холле Центра, напоминающем один из элементов тара, выставлены бюсты видных исполнителей мугама.

В августе 2005-го года при участии Президента Ильхама Алиева и первой леди страны Мехрибан Алиевой, тогдашнего генерального директора UNESCO Коширо Матсуурой был заложен фундамент Международного Центра Мугама.

Этот современный очаг культуры состоит из трехэтажного здания общей площадью 7,5 тыс. кв.м. В здании, оборудованном современными системами вентиляции и теплоснабжения, имеется концертный зал на 350 мест, клуб, ресторан «Уд» на 80 человек, классные комнаты, студия звукозаписи. Необходимое оборудование для Центра, построенного с использованием новейшей технологии, доставлено из Италии, Австрии, Франции и Турции. В строительстве использовано свыше 2-х тыс. видов разного стекольного изделия.

27 декабря 2008-го года состоялось открытие Международного Центра Мугама, построенного с большим мастерством и умением архитекторов и строителей.

Широкий размах на территории страны приобрело также строительство объектов современного туризма и отдыха, олимпийских и спортивно-оздоровительных комплексов. Объявление Президентом Азербайджанской Республики Ильхамом Алиевым 2011-го года «Годом туризма» придало

nin daha da genişlənməsi üçün zəmin yaratmışdır.

Badamdar yüksək komfortlu 5 ulduzlu "Kempinski" Otel və SPA kompleksi inşa olunmuşdur. Orijinal arxitekturaya malik kompleksdə istirahət və sağlamlıq üçün hər cür imkan yaradılmışdır.

2011-ci il dekabrın 28-də Bilgah qəsəbəsində 5 ulduzlu hotel kompleksinin açılışı olmuşdur. "Jumeirah Bilgah Beach Hotel" kompleksi MDB məkanında ilk oteldir. Otel orijinal arxitektura üslubu ilə yanaşı, yüksək keyfiyyəti və coxsayılı xidmət növləri təklif etməsi ilə fərqlənir. Otel 20 mərtəbəlidir. Ən son standartlara cavab verən texnologiya ilə quraşdırılmışdır. Ümumi sahəsi 4 670 kv.m. olan 350 yerlik avtomobil qarajı vardır. Ərazidə geniş abadlıq işləri görülmüşdür. Müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir İKT ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı inşa olunmuşdur. Otelin 1-ci mərtəbəsində 44 nəfərlik "Piao lunch" yerləşdirilmişdir. Kompleksin 14 mərtəbəsində 175-i delüks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Yüksək səviyyəli qonaqlar üçün ümumi sahəsi 175 kv.m. olan nömrə, 125 kv.m-lik "Ambassador suit" də yaradılmışdır.

Dənizkənarı parkda orijinal arxitekturalı Biznes Mərkəzi tikilmişdir. İki mərtəbəli Biznes mərkəzində geniş konfrans salonu, zəruri audio-video aparatura ilə təchiz olunmuş otaqlarda vizual informasiya, həmçinin müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmuşdur. İkinci mərtəbəyə rahat qalxıb-entrənemək üçün eskalator quraşdırılmışdır.

Abşeron yarımadasının, o cümlədən paytaxt Bəkinin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün neftlə çirkənləmiş ərazilərin təmizlənməsi, yaşıllaşdırılması və içməli suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində iri layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinə "təcili yardım" programı həyata keçirilmişdir. Modul tipli 17 təmizləyici qurğu quraşdırılmışdır. Görülən bu işlər sayəsində təkcə bir il ərzində Xəzər dənizi sahilinin 82 km-lük hissəsində çirkənləmənin qarşısı alınmışdır. On illiklər boyu Bakının atmosferini zəhərləyən nəhəng Balaxanı zibilxanası ləğv edilmişdir. Hazırda həmin yerdə tullantıların emalı zavodunun tikintisi başa çatdırılmaq üzrədir.

## Ölkə rəhbərliyinin memarlıq və şəhərsama problemlərinə diqqəti

İqtisadi yüksəliş tempinə görə bu gün Azərbaycan dünya dövlətləri arasında birincilər sırasındadır. Azərbaycanın şəhərlərinin simasının yaxşılaşdırılması, rayon və qəsəbələrdə abadlıq işlərinin geniş vüsət alması bir faktdır. Olimpiya idman komplekslərinin, müasir diaqnostika mərkəzlərinin, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini öyrənən elmi mərkəzlərin, turizm kom-

böyük tələchok razvitiyu turizma və stranе, a takже Azerbaydžanskoy arxitektury, подготовilo почvu dla proektirovaniya i rasplireniya stroitelstva novykh vyrazitelnykh ob'ektov turizma, otlichayushchixся sovremenennym arxitekturnym stilem.

V pos. Badamdar postroen 5-ti zvezdny komfortny otel «Kempinski» i kompleks SPA. V kompleksse originalnoy arxitekturye sotzdany vse uslovija dla otvida i zdorovya.

28 dekabrya 2008-go goda v pos. Bilygaya sostoylos' otkrytie 5-ti zvezdnoy kompleksa otela. Kompleks «Jumeirah Bilgah Beach Hotel» - pervyy v prostoranstve SNG. Otel, imeyushchий originalnyy arxitekturnyy stil', otlichayetsya takzhe vysokim kachestvom i predlagayemyimi mnogochislennymi obsluzhivauchimi sluzhbbami. Otel 20-ti etazhnyy. V nem smontirovaniy tehnologiyi, otvechauchie samym poslednim standartam. Imeyetsya avtogaраж na 350 mest obshchey ploshchadью 4 670 kv.m. Povedenyi bol'shie raboty po blagooustroystvu teritorii. Postroen konferenci-zal na 450 mest dla povedeniya meropriyatiy raznogo urovnja, snabzhenyyi sovremennoy TIK. Na prvom etazhe otela naotkrytsya «Piao lunch» na 44 chel. Na 14-m etazhe kompleksa sotzdanyi 212 nomerov, iz nich 175 delux, 37 sionit. Dlya gostey vysokogo urovnja vydeleny nomer obshchey ploshchadью 175 kv.m. i «Ambassador» sionit ploshchadью 125 kv.m.

V primorskem parke postroen Biznes Центр originalnoy arxitektury. V dvuhetazhnom zdaniiimeetsya prostoronyy konferenci-zal, v komnatax, snabzhenyyi neobходimoy audio-video apparaturoy, применена vizualnaya informatsiya, a takzhe sovremenennaya tekhnologiya informatsionnykh kommunikacii. Na vtoroy etazh mozno podnitsya na eskalatore.

Krupnye projekty osuchestvlyayutsya dla uluchsheniya ekologicheskogo sostoyaniya Absheronskogo poluostrova, v tom chisle stoliцы Baku dla raschistki teritorii, zagryaznennykh neftyu, ozelenenija i uluchsheniya kachestva pittevoj vody.

Po porucheniyu Prezidenta Azerbaydžanskoy Respubliki Ilxama Alijeva Ministerstvom Ekologii i Prirodnykh Resursov osuchestvlena programma «skoraya pomosch» Kaspijskому morju. Smontirovano 17 očistnykh soorужenij modul'nogo tipa. V rezul'tate tol'ko za odin god udalo's' predotvratit' zagryaznenie na 82-x kilometrovoy pribrежnoy parti Kaspijskogo morja. Likvidirovana огромная мусорная свалка bлизь pos. Balaxana deсятиletiyami otvraljajučaya atmosferu Baku. V naстоящее время na этом meste завершается строительство завода по обработке бытовых отходов.

lekslərinin, diyarşunaslıq muzeylərinin inşa edilməsi və istismara verilməsi artıq ənənə halına çevrilmişdir.

Naxçıvanda, Qəbələdə, Yevlaxda, Zaqatalada, Mingəçevirdə, Göygöldə və Azərbaycanın digər bölgələrində aparılan abadlıq və yenidənqurma işləri ölkə rəhbərliyinin xalqın rifahı üçün gördüyü işlərin bariz nümunəsidir.

Ölkə rəhbərliyi xalqın rifahı naminə qəbul olunan mühüm Dövlət Proqramlarının həyata keçirilməsini, vətəndaşlar üçün yüksək həyat şəraitinin yaradılması məqsədilə quruculuq işlərinin daha da genişləndirilməsini və verilən tapşırıqların yerinə yetirilməsini daim diqqət mərkəzində saxlayır. "Hər binanın öz memarlığını olmalıdır, həm Azərbaycan, həm də Şərq, Avropa üslubunda tikilməlidir ki, şəhərimiz daha da gözəlləşsin..." Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev demişdir.

Şəhər, qəsəbə və kəndlərin memarlıq görkəminin yaxşılaşdırılması, regionlarda aparılan abadlıq işlərinin həcmiin artması sevindirici haldır.

### Bakının mərkəzi hissəsinin Müfəssəl Planlaşdırma Layihəsi

Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi "Bakıdövlətləyi" institutu tərəfindən hazırlanmışdır. Layihə şimaldan Vaqif küçəsi, cənubdan Bakı buxtası, şərqi "Ağ şəhər" adlandırılın ərazini ayıran Xaçani Rüstəmov küçəsi, qərbdən İsmayııl Qutqaşlı küçələri ilə hüdudlanan və dağüstü hissədən keçərək Mikayıl Hüseynov küçəsi boyunca Bayraq meydanında uzanan 1 549,7 hektar ərazini əhatə edir.

Şəhərin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsində sənaye müəssisələrinin, təsərrüfat, anbar və digər təyinatlı obyektlərin yerlərinin dəyişdirilərək Bakının mərkəz hissəsindən kənara çıxarılması qərarı olduqca mühüm şəhərsalma həlli olmuşdur.

Şəhərlərarası avtovağzal kompleksinin şəhər kənarına çıxarılması haqqında qərar şəhərin avtomobil yolları şəbəkəsini bir qədər yüngülləşdirmişdir. Bakının girəcəyində isə yeni müasir şəhərlərarası avtovağzal binası tikilmişdir.

Heydər Əliyev sarayının yenidən qurulması və əsaslı təmiri, muzey və teatr binalarının yenidən qurulması və əsaslı təmiri, "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması və əsaslı təmiri, Akademiya şəhərciyinin tikilməsi, gəmiqayırma tərsanəsinin, müdafiə profillli zavodların, turizm obyektlərinin, idman-sağlamlıq komplekslərinin inşası nəzərdə tutulmuşdur.

Adları çəkilən obyektlərdə memarlıq fonu, memarlıq-planlaşdırma və həcm-məkan həlli, eləcə də fasadların tərtibatında milli memarlıq ənənələrinə uyğun üsulların tətbiq edilməsi xüsusi qeyd olunmalıdır.

### Внимание руководства страны к проблемам архитектуры и градостроительства

По темпу развития и экономического роста Азербайджан сегодня в первых рядах среди государств мира. В результате широкого размаха благоустройственных работ в районах и поселках улучшается облик многих городов Азербайджана. Строятся научные центры по изучению жизни и деятельности национального лидера Гейдара Алиева, олимпийские спортивные комплексы, краеведческие музеи, , крупные комплексы туризма, объекты образования, здравоохранения, культуры.

Ярким примером внимания и заботы руководства страны к благосостоянию населения страны являются осуществляемые в Баку, Нахчыване, Габале, Евлахе, Загатале, Мингечевире, Гёйтёле и др. регионах Азербайджана строительство жилых и общественных зданий, работы по благоустройству и реконструкции.

В центре внимания руководства страны стоит претворение в жизнь важных Государственных Программ по расширению созидательных работ с целью улучшения жизненных условий граждан страны. «Каждое здание должно иметь свою архитектуру, надо строить и в Азербайджанском, и в Восточном, Европейском стиле, чтобы наш город стал еще красивее...» Это слова, высказанные Президентом Азербайджанской Республики Ильхамом Гейдар оглы Алиевым.

Улучшение архитектурного облика городов, поселков и сел, увеличение объема проводимых в регионах работ по благоустройству радуют.

### Проект детальной планировки центральной части гор. Баку

Проект детальной планировки реконструкции центральной части города Баку разработан институтом «Бакгипрогор». Он охватывает территорию площадью 1 549,7 га, ограниченную с севера ул. Вагифа, с юга Бакинской бухтой, с востока территорией, называемой «Белый город» по ул. Хагани Рустамова, с запада ограниченной ул. Исмаила Гуттاشынылы, пройдя нагорную часть вдоль ул. Микаила Усейнова вплоть до «площади Государственного Флага».

Решение о переносе промышленных предприятий, объектов хозяйственного, складского и др. назначения из центральной части Баку, принятное в проекте детальной планировки центральной части города, стало весьма важным градостроительным решением.

Решение о выносе междугороднего автовокзального комплекса за пределы города в какой-то степени облегчило сеть городских автомобильных дорог.

## Paytaxtin memarlıq siması

Bakı şəhərinin Sovetlər Birliyi respublikalarından birinin paytaxt şəhərindən müstəqil Azərbaycan Respublikasının paytaxtına çevrilməsi nəticəsində əldə etdiyi status, təbii ki, yeni yanaşmalar tələb etdiyi üçün şəhərsalma problemlərinin kompleks həllini sürətləndirilməsi zərurəti yaratmışdır. Şəhərsalma prosesləri məhz şəhərin mərkəzi hissəsində daha intensiv getdiyindən ilk növbədə Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuşdur.

Mərkəzi rayonun sərhədlərinin 1987-ci ildə təsdiq olunmuş sonuncu Baş Planda qeyd olunandan daha böyük ərazini əhatə etməsi şəhərin mərkəzi hissəsinin sürətlə böyüməsi demək idi.

Bayraq meydanının Dənizkənarı milli parkla birləşdirilməsi, həmin ərazilərin abadlaşdırılması, genişləndirilməsi və müvafiq infrastrukturla təmin edilməsi işləri tamamlandıqdan sonra həmin ərazilər yaxın zamanlarda mərkəzin ayrılmaz hissəsi olacaqdır.

Ərazinin şərqində isə ən müasir şəhərsalma tələblərinə cavab verən "Ağ şəhər" adlı yaşayış rayonu formalasacaqdır. Mərkəzi rayonun həmin ərazi ilə birləşməsi təbii olaraq baş verəcəkdir.

Eyni vaxtda sürətlə inşa olunan yol ötürüçüləri, digər infrastruktur layihələri, şəhərin ictimai-mədəni həyatında böyük rol oynayacaq Heydər Əliyev Mərkəzinin inşası, Heydər Əliyev prospektinin aldığı status və şəhərsalma əhəmiyyəti, həmçinin Nobel prospektinin genişləndirilərək Hava limanı ilə əlaqələndirilməsi, qərbdə istiqamətində Bakı-Ələt yolu Bibiheybət ərazisində keçən hissəsinin yenidən qurulması və genişləndirilməsi mərkəzi rayonun məhz yuxarıda göstərilən hüdündlərdə nəzərdən keçirilməsini şərtləndirmişdir.

Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinə başlayarkən ilk növbədə onun planlaşdırma strukturunun tarixən formalasma mərhələləri və bu formalasma prosesini sürətləndirən amillər diqqətlə öyrənilmişdir.

## Şəhər mərkəzinin layihələndirilməsinə müasir yanaşma

Ötən əsrin 90-cı illərindən bu yana şəhərsalma layihələrinin hazırlanmadığı, məlumatlar toplanmadığı, tədqiqat və qiymətləndirmələr aparılmadığı üçün ilk növbədə 1970-80-ci illərdə işlənmiş topoqrafik xəritələr, peyk vasitəsilə çəkilmiş görüntülər əsasında hazırlanmış ortofotoplanlar və ərazidə aparılmış ölçmə işləri və sitəsilə mövcud plan hazırlanmışdır.

Layihənin həyata keçirilməsində hesabat ili kimi 2030-cu il nəzərdə tutulmuşdur. Ərazidə aparılan tədqiqatlar nəticəsində tarixi və memarlıq baxımından əhəmiyyətli abidələr müəyyən edilmiş və bunlar ərazinin müasir istifadəsi planında göstərilmişdir. La-

При въезде в Баку построено новое современное здание автовокзала.

Предусмотрена реконструкция и капитальный ремонт Дворца Гейдара Алиева, зданий музеев и театров, киностудии «Азербайджанфильм», строительство Академического городка, судостроительной верфи, заводов оборонного профиля, объектов туризма, спортивно-оздоровительных комплексов.

Необходимо отметить, что архитектурный фон, объемно-пространственное и архитектурно-планировочное решение вышеназванных объектов, а также оформление фасадов выполнены с применением соответствующих архитектурных стилей и соблюдением традиций национального зодчества.

## Архитектурный облик столицы

В результате восстановления независимости Азербайджана в 1991-м году изменился и статус Баку, бывшей столицы одной из союзных республик. Естественно потребовался иной, ускоренный и комплексный подход к решению градостроительных проблем. Градостроительные процессы, более интенсивно происходящие в центральной части города, обусловили в первую очередь разработку проекта детальной планировки именно ее центральной части, что и было поручено руководством республики Государственному Комитету Градостроительства и Архитектуры.

Территория центральной части города, обозначенная в новых границах, намного превосходила территорию центральной части города, обозначенную на последнем генеральном плане, утвержденном в 1987-м году, что означает быстрый рост этой части города.

После завершения работ по слиянию территории площади Государственного Флага с Приморским национальным парком, благоустройству, расширению их территорий и обеспечению соответствующей инфраструктурой, эта территория стала неотъемлемой частью центра.

А на востоке территории формируется жилой район «Белый город», отвечающий самым современным градостроительным требованиям. Произойдет естественное слияние центральной части с этой территорией.

Одновременно строящиеся ускоренными темпами дорожно-транспортные развязки, другие инфраструктурные проекты, строительство Центра Гейдара Алиева, которому предназначена большая роль в общественно-культурной жизни города, полученный статус и градостроительное значение проспекта Гейдара Алиева, а также расширение пр. Нобеля и его связка с аэропортом, реконструкция и расширение дороги Баку-Алят в части прохождения терри-



тории Бибиэйбат обусловили рассмотрение границ центрального района именно в указанных выше пределах.

Приступая к проектированию детального планирования центральной части города Баку, прежде всего, были изучены этапы исторического формирования его планировочной структуры и факторы, ускоряющие эти процессы формирования.

### **Современный подход к проектированию центра города**

Из-за того, что с 90-х годов прошлого века не разрабатывались градостроительные проекты, не собиралась соответствующая информация, не проводились исследования с последующей оценкой их результатов, в первую очередь на основе топографических карт, составленных в 1970-80-е годы, была необходимость создания снимков, снятых с помощью спутника, а также выполнения ортофотопланов и обмерных работ, произведенных на территории и подготовки опорного плана.

Отчетным годом в осуществлении проекта предусмотрен 2030-й год. По итогам исследований, проведенных на территории, были определены имеющие значение, с точки зрения истории и архитектуры, памятники и указаны на плане современного использования. Проектируемая территория составляет центр города и поэтому здесь достаточное количество социальных объектов, объектов общественного питания, торговли, культуры. Расширены участки озеленения, тем не менее ощущается их резкая нехватка. Решение существующей транспортной проблемы требует применения комплексного подхода.

Проблемы экологического состояния центра города были связаны главным образом с Бакинской бухтой, так как часть хозфекальных вод спускалась в море. Существовали проблемы с водопроводными и канализационными сетями, распределением электроэнергии. Низкий процент озеленения усугублял экологические проблемы. Разрозненное резкое увеличение за последнее время плотности застройки в городе одна из причин обострения экологических проблем.

В части города, который относится к центральному району, расположены железнодорожный и морской вокзалы. В условиях, когда переносятся за пределы города промышленные и коммунально-складские участки, становится очевидным неэффективное использование этой территории.

Многие годы в центральной части Баку, в основном Приморский парк и отдельные незначительные скверы, находились на службе населения, как пешеходные зоны и прекрасные места отдыха. В 80-е годы как продолжение пешеходных зон формировались



yihələndirilən ərazi şəhərin mərkəzini təşkil etdiyi üçün burada sosial obyektlər, xidmət, ictimai-işə, ticarət, mədəniyyət obyektləri kifayət qədərdir. Yaşlılıq sahələri genişləndirilsə də, onların kəskin çatışmazlığı hiss olunur. Mövcud olan nəqliyyat probleminin həlli kompleks yanaşmanın tətbiqini tələb edir.

Şəhərin mərkəzinin ekoloji vəziyyətindəki problemlər ilk növbədə Bakı buxtası ilə əlaqədar idi. Belə ki, çirkab suların bir hissəsi dənizə axıdlırdı. Kanalizasiya, su şəbəkələri, elektrik enerjisinin paylanmasında problemlər var idi. Yaşlılıqların azlığı ekoloji problemləri dərinləşdirirdi. Şəhərdə son dövrlərdə tikinti sıxlığının pərakəndə olaraq kəskin artması da ekoloji problemləri kəskinləşdirən səbəblərdəndir.

Şəhərin mərkəzi rayonuna aid hissədə dəmiryol və dəniz vağzalları yerləşir. Sənaye və digər anbar-kommunal sahələrin şəhərdən kənara köçürüldüyü bir şəraitdə bu ərazinin qeyri-səmərəli istifadəsi daha qabarlıq şəkildə özünü bürüzə verir.

Bakının mərkəzi hissəsində uzun illər boyu əsasən Dənizkənarı park və ayrı-ayrı kiçik parklar piyada zonaları və gözəl istirahət məkanı kimi əhalinin xidmətində olmuşdur. 80-ci illərdə piyada zonalarının davamı olaraq "Fəvvərələr meydani", sonrakı illərdə isə ona bitişik ərazilərdə, Nizami küçəsi boyu Rəsul Rza küçəsi və Rəşid Behbudov prospekti arasındakı ərazilərdə nəqliyyatın hərəkətindən azad piyada zonası formalasdırılmışdır.

### **Ərazinin memarlıq-planlaşdırma həlli**

Şəhərin mərkəzi hissəsinin planlaşdırma strukturu-nun layihədə həlli zamanı ilk növbədə prinsipial yanaşma metodları konseptual olaraq müəyyən edilmişdir: mövcud planlaşdırma strukturunun formalasmasında tarixi kontekstlərdə məntiqliyin müəyyən edilməsi; planlaşdırma strukturunun özünün tarixi dəyər kimi qəbul edilərək bütün müsbət faktorların saxlanması və inkişaf etdirilməsi; küçə-yol şəbəkəsi sxeminin, həmçinin yol ötürücülərinin və tunellərin müəyyənləşdirilməsi; sosial obyektlərin planlaşdırma strukturunda yerləşdirilməsi; yaşlılıqların, rekreasiya və istirahət zonaları şəbəkəsinin yerləşdirilməsi; piyada hərəkəti sxeminin və piyada zonalarının müəyyənləşdirilməsi; yeraltı, yerüstü və çoxmərtəbəli avtomobil dayanacaqlarının həlli; məhəllələrin qırımızı xətt sərhədlərinin təyin edilməsi; məhəllələrdə tikinti faizinin və mərtəbəliliyin dəqiqləşdirilməsi; memarlıq kompozisiyası, şəhərin amfiteatrinin ümumi silueti baxımından tələb olunan həcmələrin həlli; memarlıq ansambllarının həlli variantlarının təklifi; mühəndis kommunikasiyaları infrastrukturunun həlli; tarixən formalasmış, memarlıq və şəhərsalma baxımından toxunulmazlığı saxlanmalı olan məhəllələrin müəyyənləşdirilməsi, mərkəzi hissənin özəyinin qeyd olunması; təbii, texniki və digər planlaşdırma məhdudiyyətlərinin nəzərə alınması və s.

пешеходные зоны, свободные от транспортного движения, такие как Площадь фонтанов и на примыкающей к ней территориях по ул. Низами между ул. Расула Рзы и Рашида Бейбутова.

### **Архитектурно-планировочное решение территории**

При решении в проекте планировочной структуры центральной части города в первую очередь концептуально определены методы принципиального подхода: определение логики в исторических контекстах при формировании существующей планировочной структуры; принятие самой планировочной структуры как исторической ценности с сохранением и развитием всех положительных факторов; определение схемы улично-дорожных сетей, а также путепроводов и тоннелей; размещение социальных объектов в планировочной структуре; размещение зеленых насаждений, рекреаций и сети зон отдыха; определение схемы пешеходного движения и пешеходных зон; решение подземных, надземных и многоэтажных автостоянок; установка границ красных линий кварталов; уточнение процента застройки и этажности в кварталах; решение объемов требуемых с точки зрения архитектурной композиции, общего силуэта городского амфитеатра; предложение вариантов решения архитектурных ансамблей; решение инфраструктуры инженерных коммуникаций; определение кварталов подлежащих сохранению с архитектурной и градостроительной точки зрения; отметка ядра центральной части; предусмотрение природных, технических и иных планировочных ограничений и др.

### **Основное направление реконструкции планировочной структуры**

При определении основных направлений реконструкции планировочной структуры решающими в реализации основных идей были направления, дальновидно и точно указанные Президентом страны господином Ильхамом Алиевым. Идеи эти, продолжение и расширение Приморского парка на восток и запад, снос 1-2 этажного полностью непригодного жилья и реконструкция их территории в соответствии с современными требованиями, расширение других участков озеленений, парков и зон отдыха, перенос промышленных объектов за пределы города, увеличение количества спортивных, зрелищных объектов, улучшение экологических условий, реконструкция и капитальный ремонт системы инженерных коммуникаций (водопровод, канализация, электро-газо-теплоснабжение и др.), строительство каждого объекта в соответствии с современными

## **Planlaşdırma strukturunun yenidən qurulmasının əsas istiqamətləri**

Planlaşdırma strukturunun yenidən qurulmasında əsas istiqamətləri təyin edərkən ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörənlək və dəqiqliklə müəyyən etdiyi istiqamətlər əsas ideyaların gerçəkləşməsində həllledici olmuşdur. Bu ideyalar Dənizkənarı milli parkın şərqə və qərbə tərəf uzadılması və genişləndirilməsində, yaşayış üçün tam yarasız olan 1-2 mərtəbəli evlərin sökülməsi və yerləşdikləri ərazilərin müasir tələblərə uyğun yenidən qurulmasında, digər yaşıllıqların, parkların və istirahət zonalarının genişləndirilməsində, sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılmasında, idman qurğularının, əyləncə obyektlərinin sayının artırılmasında, ekoloji şəraitin yaxşılaşdırılmasında, mühəndis-kommunikasiya sisteminin (su, kanalizasiya, elektrik, istilik təchizatı və s.) yenidən qurulmasında, hər bir obyektin müasir tələblərə uyğun inşa edilməsində, turizmin inkişaf etdirilməsində, geniş sayda sosial obyektlərin (uşaq bağçası, məktəb, xəstəxana, poliklinika və s.) inşasında və digər zəruri tədbirlərdə öz əksini tapmışdır.

## **Nərimanov pr. ilə Zərgərpalan küç. arasındaki ərazi**

Layihədə nəzərdə tutulmuş N.Nərimanov prospekti ilə Zərgərpalan küçələri arasındaki ərazilərin yenidən qurulması həm bütün mərkəzi hissədə mövcud olan, həm də bilavasitə ərazidəki bir çox problemlərin həllinə kömək edir. Belə ki, ərazidəki mövcud 1-2 mərtəbəli tikililərin sökülməsi nəticəsində Nəriman Nərimanov, Abdulla Şaiq və Murtuza Muxtarov küçələrinin genişləndirilməsi, həmçinin Mirzəağa Əliyev, Əbdürəhimbəy Haqverdiyev, Bəşir Səfəroğlu küçələrinin Azərbaycan prospektindən şərqə olan küçələrlə əlaqələndirilməsi mümkün olur. Bir çox variantlar nəzərdən keçirildikdən sonra ərazinin yaşıl zonaya çevriləsi qərara alınmışdır. N.Nərimanov prospekti və A.Şaiq küçələri arasında nəzərdə tutulan yüksək mərtəbəli nöqtəvi binalar şəhərin siluetində əhəmiyyətli rol oynayır. Bu nöqtəvi binalar şəhərin dağüstü hissəsindəki digər hündür mərtəbəli binalarla uyğunlaşaraq kompozisiyanı tamamlayırlar. Salınacaq parkda tələb olunan obyektlər, hovuz və fəvvarələr nəzərdə tutulur. M.Muxtarov küçəsinin qərb hissəsində 3-4 mərtəbəli xidmət obyektləri yerləşdirilmişdir. Parka bitişik ərazidə yerləşən "Təzə Pir" kompleksinə ibadətə və ziyanatə gələnlərin rahatlığı üçün şərait yaradılacaqdır. Belə ki, yerüstü və yeraltı avtодayanacaqlar və yaranan nəqliyyat əlaqəsi ərazidəki problemləri həll edir. Parke əhatə edən ərazilərdə məhəllə tipli binaların inşası nəzərdə tutulmuşdur ki, buna da formalasılmış mövcud məhəllələrin davamı kimi baxıla bilər. M.Muxtarov küçəsi və Azərbaycan prospekti arasındaki məhəllələr-

требованиями, развитие туризма, строительство большого числа социальных объектов (детские сады, школы, больницы, поликлиники и др.).

## **Teritoriya между пр. Нариманова и ул. Зяргярпала**

Реконструкция территорий между пр. Нариманова и ул. Зяргярпала, предусмотренная проектом, окажет содействие решению многих проблем, существующих во всей центральной части, а также непосредственно на территории. В результате сноса существующих 1-2 этажных строений появится возможность расширения улиц Наримана Нариманова, Абдулла Шаига и Муртуза Мухтарова, а также сообщения улиц Мирзаага Алиева, Абдурагимбека Ахвердиева, Башира Сафароглу с улицами к востоку от пр. Азербайджан. После рассмотрения нескольких вариантов было принято решение о превращении территории в зеленую зону. Высотные точечные здания, предусмотренные между пр. Н.Нариманова и ул. А.Шаига, играют важную роль в силуэте города. Эти точечные здания в сочетании с остальными высотными зданиями в нагорной части города дополняют композицию. В будущем парке предусмотрено строительство требуемых объектов, бассейна и фонтанов. В западной части ул. М.Мухтарова размещены 3-4 этажные объекты обслуживания. Будут обеспечены условия для удобства посетителей комплекса мечети «Тезе Пир», расположенного на территории очень близкой к парку. Надземные и подземные автостоянки и создаваемое транспортное сообщение решают имеющиеся на территории проблемы. На территориях, окружающих парк, предусмотрено строительство зданий квартального типа, что можно рассмотреть как продолжение существующих сформировавшихся кварталов. Нахождение исторических и архитектурных памятников в кварталах между ул. М.Мухтарова и пр. Азербайджан, но незавершенность его обуславливает их реконструкцию. Планируется реконструкция этих кварталов.

## **Teritoriya между железнодорожным вокзалом и НАН Азербайджана**

Обеспечивается в соответствии с условиями и решением планировочной оси длиною от привокзальной площади до Национальной Академии Наук, предусмотренными в предыдущем Генеральном плане.

Здания, построенные вдоль улицы в западной части пр. Н.Нариманова, парные 40 метровые небоскребы, предусмотренные для строительства в соответствии с композицией площади за памятником Н.Нариманову, завершают существующий ан-

də tarixi və memarlıq abidələrinin olması, lakin məhəllələrin tamamlanmaması onların yenidən qurulmasıni zəruri edir və bu məhəllələrin yenidən qurulması planlaşdırılır.

## Dəmir yolu vağzalı ilə Milli Elmlər Akademiyası arasındakı ərazi

Əvvəlki Baş Planda nəzərdə tutulan Vağzalyanı meydandan Milli Elmlər Akademiyasınınadək uzanan planlaşdırma oxunun həlli də şəraitə uyğun təmin edilir.

N.Nərimanov prospektinin qərb hissəsində yol boyu inşa edilən binalar, N.Nərimanovun heykəlinin yerləşdiyi meydanın kompozisiyasına uyğun olaraq abidənin arxasında nəzərdə tutulan qoşa 40 mərtəbəli göydələnlər mövcud ansamblı tamamlayır. Milli Dram teatrının ətrafindakı ərazi də əhalinin istirahət yeri kimi nəzərdə tutulmuşdur. Füzuli və M.A.Əliyev küçələrinin dörd zolaqlı, bir istiqamətli avtomobil yolu kimi layihələndirilməsi və müvafiq qoşsaqlarla əlaqələndirilməsi, həmçinin parkın salındığı ərazinin yeraltı hissəsində avtodayanacaqların nəzərdə tutulması nəqliyyat problemlərinin bu ərazidə həllinə kömək edəcəkdir. S.Vurğun küçəsinin bu ərazidən keçən hissəsinin genişləndirilməsi də nəzərdə tutulmuşdur. Layihə ilə Füzuli və M.A.Əliyev küçələri salınan park vasitəsilə Vağzalyanı meydanla əlaqələnir. Milli Dram teatrına qədər uzanan bu parka bitişik ərazilərin memarlıq-şəhərsalma baxımından ansambl təşkil etməsi zərurəti yaranır və bu amil şəhərdə yeni məna, miqyas, yeni yanaşmalar formalaşdırın sahə tələb edir.

Mirzəağa Əliyev və Dilarə Əliyeva küçələri arasındakı ərazinin yenidən qurulması, şəhərdə əhəmiyyətli, tamamlanmış, möhtəşəm bir memarlıq-şəhərsalma ansamblının formalasdırılması "Bakıdövlətlayihə" institutunun hazırladığı layihədə öz əksini tapmışdır.

Mirzəağa Əliyev və Şəmsi Bədəlbəyli küçələri arasındakı ərazidə çoxmərtəbəli yeraltı avtomobil dayanağı və yerüstü park inşa edilir. Bundan başqa, hər iki küçə boyu köhnə yararsız evlər sökülrək onların yerində müasir üslubda layihələndirilmiş 8 mərtəbəli yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur.

Bu möhtəşəm məkan tezliklə Bakı sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yerinə çevriləcəkdir.

## "Quba meydani" ərazisi

Mərkəzi hissədə öz həllini tələb edən mühüm ərazilərdən biri də Zivərbəy Əhmədbəyov və Səməd Vurğun küçələri arasındaki məşhur "Quba meydani" ("Kubinka") adlanan ərazidir. Burada ilk növbədə mərkəzə giriş və çıxış problemlərinin Bakıxanov küçəsindəki yeraltı ötürürcü vasitəsilə həll edilməsi, nəqliyyatın bu ərazidən keçərək S.Əsgərova və Təbriz küçələrinə is-

samblı. Territoriya вокруг Азербайджанского Академического Национального Драматического театра также предусмотрена как место отдыха населения. Проектирование улиц Физули и М.А.Алиева в виде односторонней 4-х полосной автомобильной дороги и связка ее с соответствующими транспортными узлами, а также предусмотрение в подземной части парка автостоянок поможет решению транспортной проблемы на этой территории. Предусмотрено также расширение части ул. С.Вургана, проходящей по этой территории. В соответствии с проектом, улицы Физули и М.А.Алиева посредством строящегося парка соединяются с привокзальной площадью. Возникает необходимость создания ансамбля с архитектурно-градостроительной точки зрения территорий, примыкающих к парку, тянувшихся до здания Национального Драматического театра. И этот фактор требует участки, формируемые по новому замыслу, масштабу, новыми подходами.

Реконструкция территории между улицами Мирзаага Алиева и Диляры Алиевой, формирование в городе важного, законченного великолепного архитектурно-градостроительного ансамбля, нашло свое отражение в проекте выполненным институтом «Бакгипротогор».

На территории между улицами Мирзаага Алиева и Шамси Бадалбейли строится подземная многоэтажная автостоянка и наземный парк. Кроме того, вдоль обоих улиц на месте сносимых захудальных непригодных домов, предусмотрено строительство современных 8-и этажных жилых домов.

Этот прекрасный район в скором времени превратится в любимое место отдыха жителей Баку и гостей города.

## Territoriya «Guba məйdanı»

Одной из важных территорий, требующих своего решения, это известная территория, называемая «Губа мейданы» (Кубинка) между улицами Зивербека Ахмедбекова и Самеда Вургана. Решение в первую очередь проблемы въезда и выезда в центр с помощью подземного путепровода на ул. Бакиханова предусматривает направление транспортного потока через эту территорию к улицам Салатын Аскеровой и Тебриз. При этом на переходе по ул. Самеда Вургана планируется пользование тоннелем. Эта улица, пересекаясь на разных уровнях с расширяющейся улицей Джалила Мамедкулизаде, обеспечивает беспрепятственное продолжение движения.

Перенос базара, существующего на территории, снос 1-2 этажных непригодных строений, проектирование социальных объектов предусматривают решение архитектурно-градостроительных проблем, создаваемых новыми многоэтажными высотными

tiqamətləndirilməsi nəzərdə tutulur. Bu zaman S.Vurğun küçəsindəki keçidə tuneldən istifadə olunması planlaşdırılır. Həmçinin bu küçə genişləndirilən Cəlil Məmmədquluzadə küçəsi ilə müxtəlif səviyyələrdə kəsişərək maneəsiz ötürücülüyü təmin edir.

Ərazidəki mövcud bazarın köçürülməsi, 1-2 mərtəbəli yararsız tikililərin sökülməsi, istirahət və əyləncə zonalarının, sosial obyektlərin layihələndirilməsi, bununla da yeni yüksək mərtəbəli tikililərin yaratdığı memarlıq-şəhərsalma problemlərinin həlli nəzərdə tutulmuşdur.

### S.Vurğun küç. ilə Azadlıq pr. arasındakı ərazi

Səməd Vurğun və Azadlıq prospektləri arasında formalasılmış planlaşdırma strukturunun əsasən təkmilləşdirilməsi və tamamlanması məqsədilə ərazidən keçən Salatin Əsgərova küçəsinə genişləndirməklə buranın Təbriz küçəsi ilə əlaqələndirilməsi təklif olunmuşdur. "Göy məscid" kompleksinin yerləşdiyi ərazinin, Azadlıq prospektinin mümkün olan hissələrinin genişləndirilməsi nəzərdə tutulur. Şəhərin mərkəzi hissəsinə şimal ərazilərlə əlaqələndirən əsas nəqliyyat arteriyalarından biri olan və Vağzalyanı meydانla birləşən bu prospektin mərkəzə aid hissəsində heç bir tamamlanmış və yadda qalan memarlıq ansamblı mövcud olmadığı, həmçinin prospekt landsaft və şəhərsalma baxımından əlverişli mövqedə yerləşdiyi üçün prospektin R.Axundov küçəsi ilə kəsişdiyi hissədə yeni həll təklif olunmuşdur. Burada yüksək və orta mərtəbəli binalardan ibarət mərkəzin inşası bu hissədə dominant kompozisiya təşkil edəcəkdir.

### Mərkəz rayonun şərq hissəsi

Mərkəzi rayonun şərq hissəsində həm nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həm istirahət və əyləncə mərkəzlərinin genişləndirilməsi, yaşlılıqların artırılması, həm də sosial obyektlərin tələbata uyğun həddə çatdırılması istiqamətində bir sıra həllər təklif olunur. Ceyhun Hacıbəyli küçəsi Puşkin küçəsi ilə, Ə.Ağaoğlu küçəsi isə Heydər Əliyev, Babək prospektləri və Yusif Səfərov küçəsinin kəsişməsindəki şəhərin əsas nəqliyyat qovşağı ilə əlaqələndirilir. Dəmir yolu xətti boyunca iki istiqamətli, altı zolaqlı yolun çəkilişi ilə ərazidə nəqliyyat gərginliyinin azaldılmasına nail olunur. Mərkəzin şimal hissəsindəki yaşlılıqları və parkları dənizkənarı parkla piyada hərəkəti zonası kimi layihələndirilmiş yaşlılıqla əlaqələndirmək də mümkün olmuşdur. Bu parkın dəmir yolu xətti ilə kəsişən hissəsində yerüstü piyada keçidi nəzərdə tutulmuşdur.

Dəmir yolu xəttinin keçdiyi ərazi hər iki tərəfdən yaşlılıq zolağı kimi layihələndirilmiş, buradakı məscid kompleksinin genişləndirilməsi, yeraltı avtomobil dayanacaqlarının inşası nəzərdə tutulmuşdur.

строениями.

Территория между ул. С.Вургуна и пр. Азадлыг

С целью усовершенствования и завершения сформировавшейся планировочной структуры между ул. Самеда Вургуна и пр. Азадлыг предложено связать этот участок с ул. Тебриз, расширив ул. Салатын Аскеровой. Предусмотрено расширение территории комплекса «Гёй мечеть», возможных участков пр. Азадлыг. Связывающий центральную часть города с северными территориями, одной из основных транспортных артерий и имеющий связь с Привокзальной площадью проспекта, ввиду того, что на участке относящийся к центру нет какого-либо завершенного и запоминающегося архитектурного ансамбля, а также из-за выгодного расположения проспекта с архитектурной точки зрения и ландшафта предложено новое решение на участке пересечения проспекта с ул. Рухулы Ахундова. Строительство здесь центра состоящего из высотных зданий и домов средней этажности составит доминантную композицию на участке.

### Восточная часть центрального района

В восточной части центрального района предлагается ряд решений в направлении поднятия на соответствующую ступень, согласно требованию, усовершенствования транспортной инфраструктуры, расширения центров отдыха и развлечений, увеличение озеленения, а также социальных объектов. Ул. Джейхуна Гаджибейли сообщается с ул. Пушкина, а ул. А.Агаоглу с основным транспортным узлом города на пересечении ул. Гейдара Алиева, пр. Бабека и ул. Юсифа Сафарова. Прокладыванием дороги вдоль железнодорожного полотна, в двух направлениях имеющей шесть полос движения, достигается уменьшение напряженности на территории. Удалось, также связать озеленения и парки северной части центра с приморским парком и зоной пешеходного движения, спроектированной как озеленение. В части, где парк пересекается с железнодорожной линией, предусмотрена наземный пешеходный переход.

Обе стороны территории, где проложена железнодорожная линия спроектированы как зеленая полоса, предусмотрено расширение существующего комплекса мечети, строительство подземных автостоянок.

### Северо-восточная часть центрального района

В севере-восточной части центрального района разместился Центр Гейдара Алиева. Реконструкция примыкающих к центру участков, расширение площадей озеленения, формирование этих территорий как одних из общественно-политических центров города нашло свое отражение в проекте.

## Mərkəz rayonun şimal-şərqi hissəsi

Mərkəzi rayonun şimal-şərqi hissəsində Heydər Əliyev Mərkəzi yerləşir. Mərkəzin ətrafındakı sahələrin yenidən qurulması, yaşlılıqların genişləndirilməsi, ümumiyyətlə, bu ərazilərin şəhərin ictimai-siyasi mərkəzlərindən biri kimi formallaşması layihədə eks olunmuşdur.

Bu ərazidə nəqliyyat problemlərinin həlli zamanı Bakıxanov küçəsinin uzadılaraq məntiqi sonluğa çatdırılması, onun Ə. Ağaoğlu küçəsi ilə birləşdirilməsi nəzərdə tutulur ki, bu da mərkəzi hüdudlandıran halqanı tamamlamağa imkan yaradır. Ərazidə həmçinin küçə-yol şəbəkəsinin hal-hazırda yenidən qurulan yollarla üzvi əlaqəsi təmin edilmişdir.

Mərkəzi hissənin Babək prospekti, Y.Səfərov küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələri arasında qalan ərazisində əsasən formallaşmış planlaşdırma strukturu mövcuddur. Ərazidə əsas problemlər Rəfiyev küçəsinin Xocalı, Babək və Nobel prospekti ilə kəsişən hissələrində yaranan nəqliyyat problemi, məhəllələrdəki yaranmış sixlığın qeyri-bərabər tənzimlənməsi, həmçinin sosial, mühəndis kommunikasiya infrastrukturunun qaydaya salınmamasıdır. Bununla yanaşı, ərazinin ona bitişik "Ağ şəhər" kompleksi ilə üzvi əlaqəsinin təmin edilməsi tələb olunur. Ərazinin cənub hissəsi şərqə doğru uzadılan Dənizkənarı milli parkla hüdudlanır. Odur ki, layihədə Nobel prospekti boyunca ərazinin memarlıq-planlaşdırma strukturunun və kompozisiyasının, dəniz istiqamətindən küçənin memarlıq fonunun sahil boyu tikililərin miqyasına uyğun formallaşması, həmçinin ərazidən səmərəli istifadə məqsədilə cənuba doğru əlavə məhəllələr zolağının layihələndirilməsi nəzərdə tutulur.

Nəticədə Neftçilər və Nobel prospektləri boyunca uzanan şəhərin sahil fasadı tamamlanmışdır. Layihədə qarşıya qoyulan əsas məqsədlərdən biri mərkəzin tarixən formallaşmış hissəsində həm planlaşdırma strukturunun, həm də məhəllələrin memarlıq kompozisiya və planlaşdırma baxımından xarakter və simasının qorunub saxlanılmasıdır. Layihədə mərkəzi hissənin özəyi kimi Mehdi Hüseyn, Nizami, Murtuza Muxtarov, Süleyman Rəhimov, Kövkəb Səfərəliyeva küçələri və Neftçilər prospekti arasında qalan ərazi qeyd olunmuşdur. Bu ərazidəki tikililərin və planlaşdırma strukturunun qorunub saxlanması nəzərdə tutulur. Eyni zamanda M.Muxtarov, Səməd Vurğun, S.Rəhimov və Nizami küçələri arasındaki ərazidə yerləşən məhəllələr yenidən qurulmalı və məntiqi sonluqla tamamlanmalıdır.

Belə ki, bu ərazidə əsasən yaşayış evləri ilə əhatələnmiş aradakı park ərazisi Fəvvarələr bağı ilə yenidən qurulan məhəllələrdən keçən piyada yolu ilə əlaqələndirilir. Nəticədə mərkəzin özək hissəsində piyada zonası tamamlanır. Yenidən qurulan məhəllələrdəki evlərin hündürlüyü maksimum 4 mərtəbə nəzərdə tutulur.

Решением транспортных проблем предусматривается продление ул.Бакиханова до логического завершения, соединив ее с ул. А.Агаоглу, что позволяет завершить круг, ограничивающий центр. Обеспечена также органическая связь улично-дорожной сети территории с улицами, где в настоящее время ведется реконструкция.

На территории центральной части между пр. Бабека, ул. Ю.Сафарова, пр. Нобеля и ул. Х.Рустамова существует, в основном сформировавшаяся планировочная структура. Основные проблемы территории, транспортная проблема, образующаяся на пересечении ул. Рафиева с ул. Ходжали, Бабека и пр. Нобеля, неравномерное урегулирование плотности, образовавшегося в кварталах, а также беспорядок, существующий в социальной, инженерной коммуникационной инфраструктуре. Наряду с этим, требуется обеспечение органической связи территории с примыкающим комплексом «Белый город». Южная часть территории ограничена Приморским национальным парком продлеваемым на восток. Таким образом, в проекте предусматривается формирование архитектурно-планировочной структуры и композиции территории вдоль пр. Нобеля в соответствии с масштабом архитектурного фона прибрежных строений улицы в морском направлении, а также проектирование дополнительных квартальных полос с целью оптимального использования территории.

В итоге завершен береговой фасад города вдоль пр. Нефтяников и Нобеля. Одной из основных целей, поставленных перед проектировщиками, является и сохранение планировочной структуры, характера и облика кварталов с архитектурной и планировочной точки зрения в исторически сложившейся части центра. Как ядро центральной части в проекте отмечена территория между улицами Мехти Гусейна, Низами, Муртуза Мухтарова, Сулеймана Рагимова, Кёкяб Сафаралиевой и пр. Нефтяников. Предусматривается сохранить на территории строения и планировочную структуру. Одновременно подлежат реконструкции и доведения до логического завершения кварталы, находящиеся на территории между улицами Муртуза Мухтарова, Самеда Вургана, Сулеймана Рагимова и Низами.

Участок парка на этой территории, окруженный в основном жилыми домами по пешеходной дороге, через реконструируемые кварталы соединен с садом на площади Фонтанов. В итоге на участке, составляющий ядро центра завершается пешеходная зона. Высота домов в реконструируемых кварталах предусмотрена максимум в 4 этажа. Дома в местах выхода на основные улицы могут предусматриваться высотой до 6-ти этажей.

Əsas küçələrə çıxan hissələrdə isə küçənin ümumi memarlıq görünüşünə və miqyasına uyğun olaraq evlər 6 mərtəbəyədək nəzərdə tutula bilər.

### **İstiqlaliyyət küç. ilə Neftçilər pr.-nın əlaqəsi**

Mərkəzi hissədə 60 hektarlıq yenidən qurulan ərazi nəzərdə tutulmuşdur. Burada yaşayış binaları üçün ti-kinti sahəsi 11,2 hektar, qeyri-yaşayış binaları üçün isə 2,5 hektar təşkil edir, qalan 46,7 hektar sahə isə küçə-yol, meydança və yaşlılıqlardan ibarətdir.

Ərazidəki həllini gözləyən vacib nəqliyyat problemi İstiqlaliyyət küçəsini Neftçilər prospekti ilə əlaqələndirən Konstitusiya Məhkəməsi binası və Qala divarları arasındaki nəqliyyat vasitələrinin olduqca aşağı hərəkət sürəti ilə xarakterizə olunan və bu səbəbdən problemlər yaranan ensiz keçiddir. Layihədə İstiqlaliyyət küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Bu əlaqələndirmə piyada zonalarının və çətin hərəkət qabiliyyətli ensiz küçələrin yaratdığı nəqliyyat problemlərinin müəyyən qədər aradan qaldırılmasına imkan verəcəkdir.

M.Muxtarov küç., Azərbaycan pr., M.Əliyev və İstiqlaliyyət küçələri arasında yerləşən məhəllələrin də yenidən qurulması təklif olunmuşdur. Bu ərazidə bir çox tarixi-memarlıq abidələrinin, məscid və kilsələrin yerləşdiyi məlumdur. Ərazidə həmçinin kommunal, təhlükəsizlik, sanitari-gigiyenik tələblərə artıq cavab verməyən xeyli sayıda binalar yerləşir. Belə şəraitdə bu məhəllələrin yenidən qurulması məqsədənə uyğun hesab edilmişdir ki, bunun da nəticəsində mərkəzin memarlıq-planlaşdırma strukturu daha da təkmilləşəcəkdir. Ərazidə formalılmış məhəllələrin miqyası, problemlərin xarakteri onların yerli investorlar tərəfindən yenidən qurulmasına imkan verir.

Mərkəzi hissənin müfəssəl planlaşdırma layihəsində ən vacib məsələlərdən biri də Neftçilər prospekti və Dənizkənarı milli parkın həm şərq, həm də qərb istiqamətində uzadılmasıdır. Neftçilər prospekti isə mərkəzin əsas nəqliyyat arteriyası funksiyasını yerinə yetirməlidir. Prospekt qərbə doğru uzanaraq şəhərdən çıxıla birləşir. Prospekt məhz bu ərazilərdə yenidən qurularaq 20-ci sahədən Bayıl meydanı nadək yenidən qurulan səkkiz zolaqlı, iki istiqamətli yolla birləşdirilir.

Daha sonra bu yol Bayraq meydanına bitişik ərazi-dən keçərək genişlənmiş mövcud yol şəbəkəsi vasitəsilə mərkəzə istiqamətlərinə və Azneft meydanı nadək uza-nur. Sürətli avtomagistral kimi nəzərdə tutulan bu yolun mərkəzdən keçməsi onsuz da gərgin nəqliyyat axınınu avtomobilərin sayının durmadan artması şəraitində daha da mürəkkəblaşdırıb bilər. Buna görə yolun Bayıl ərazisində bitdiyi sahəsinin hasarlanaraq, bir hissəsinin dənizkənarı parkın eninə genişləndirilən hissəsində yer-ləşdirilən yeraltı tunellə birləşdirilməsi, layihədə öz ək-

### **Связь ул. Истиглалиет с пр. Нефтяников**

В центральной части предусмотрена реконструиуемая территория площадью 60 га. Для жилых зданий площадь застройки составляет 11,2 га, для нежилых зданий 2,5 га. Остальной участок в 46,7 га состоит из улиц-дорог, площадей и озеленений.

Важной транспортной проблемой территории, ждущей решения, является узкий проезд, соединяющий ул. Истиглалиет с пр. Нефтяников, расположенный между зданием Конституционного Суда и Крепостными стенами и характеризующийся весьма низкой скоростью движения транспортных средств и создающий по этой причине проблемы. Проектом предусмотрена связь ул. Истиглалиет с ул. Узеира Гаджибейли. Эта связь позволит устранить в определенной степени транспортные проблемы, создаваемые пешеходными зонами и труднопроходимыми узкими улицами.

Предложена также реконструкция кварталов, размещенных между ул. Муртуза Мухтарова, пр. Азербайджан, улицами Мирзаага Алиева и Истиглалиет. Известно, что на этой территории имеется много историко-архитектурных памятников, мечетей и церквей. На территории разместилось также множество зданий уже не отвечающие коммунальным, санитарно-гигиеническим требованиям и требованиям безопасности. В такой ситуации было решено считать целесообразным предложенную проектом реконструкцию этих кварталов, которая в итоге еще более усовершенствует архитектурно-планировочную структуру центра. Сформировавшийся на территории масштаб кварталов, характер проблем позволяет проведение их реконструкции местными инвесторами.

Одной из самых важных вопросов в проекте детальной планировки центральной части это продолжение проспекта Нефтяников и Приморского национального парка в направлении и на восток, и на запад. А пр. Нефтяников должен выполнять функции основной транспортной артерии. Проспект, имея продолжение на западную сторону, соединяется с выходом из города. Реконструируемый на этих территориях пр. Нефтяников соединяется с восьми-полосной дорогой в два направления на отрезке с 20-го участка до Баиловской площади.

После эта дорога через территорию, примыкающую к площади Государственного Флага и существующую расширенную дорожную сеть, направляется к центру и продолжается до площади Азнефть. Прогоходжение этой дороги, предусмотренной как скоростная автомагистраль через центр, может еще более усложнить движение и без того напряженного транспортного потока в условиях постоянного уве-

sini tapmışdır. Bu zaman şəhərin şərq hissəsinə tranzit avtomobil axımını, mərkəzə daxil olmadan həmin əraziyə yönəltmək mümkün olacaqdır. Nəticədə Neftçilər prospektinin həddən artıq yüklənməsinin qarşısı alınmış olacaqdır.

### "Azərneft" meydanı

Neftçilər prospektində əmələ gələn problemlərdən biri Azneft meydanında müşahidə olunur. Tənzimlənməyən yol qovşağı kimi mövcud olan bu meydanda günün bütün saatlarında tixaclar yaranır ki, bunun da əsas səbəbi bu qovşağın ölçülərinin müasir standartlara cavab verməməsidir. Layihədə qovşağın genişləndirilməsi nəzərdə tutulmuşdur.

Neftçilər prospektinin Azadlıq meydanından keçən hissəsi yeraltı tunel şəklində, onun Azadlıq prospekti və Puşkin küçələri ilə kəsişən hissələri yol ötürüdürləri vasitəsilə həll edilmişdir. Neftçilər prospekti şərqə doğru uzanaraq Y.Safarov küçəsinin prospektədək uzanan hissəsilə tənzimlənməyən kəsişmədə birləşir. Bu kəsişməyə həmçinin dənizkənarı parkın eninə genişlənən hissəsinin altından keçən tunel də birləşir. Kəsişmədə qovşağın tənzimlənməsi məqsədilə həmçinin yeraltı yol ötürücüsündən istifadə olunmuşdur.

Daha sonra Neftçilər prospekti Nobel prospekti ilə birləşir. Prospektin Rəfiyev küçəsi ilə kəsişdiyi yerdə tənzimlənməyən nəqliyyat qovşağı nəzərdə tutulmuşdur. Neftçilər prospektinin şimal tərəfindəki şəhərin sahil boyu memarlıq simasını təşkil edən hissəsində piyadalar üçün olduqca ensiz keçidlər qalır. Binaların birinci mərtəbələrində əsasən ticarət obyektləri yerləşdiyindən səkildə intensiv piyada axını əmələ gəlir. Məneeləri aradan qaldırmaq məqsədilə səkiların 6-8 metrədək genişləndirilərək piyada keçidlərinin salınması nəzərdə tutulur.

Neftçilər prospektinin Niyazi, Əziz Əliyev, Səməd Vurğun, Rəşid Behbudov, Bülbül küçələri ilə kəsişdiyi, İçərişəhərin Qız qalası yerləşən ərazisindən keçən hissələrində, həmçinin Mikayıl Hüseynov küçəsinin Bəhram Gur heykəl kompleksi hissəsində yeraltı piyada keçidləri nəzərdə tutulmuşdur. Dənizkənarı milli park boyunca üç yerdə yeraltı avtomobil dayanacağı layihələndirilmişdir.

### Dənizkənarı bulvar

Dənizkənarı milli park Bakı sakinlərinin əsas istirahət və əyləncə mərkəzi olaraq qalmaqdadır. Dənizkənarı milli park Bakının şəhərsalma sistemində coğrafi, memarlıq-planlaşdırma, sosial, ekoloji, sanitər-gigiyenik, tərxi-mədəni dəyərlər baxımından ən mühüm amillərdən biri olmaqla, bütün digər problemlərin, o cümlədən nəqliyyat probleminin həlli zamanı həmişə nəzərə alınmışdır. Hazırda Dənizkənarı milli parkın ərazisi 72,3 hektar təşkil edir.

Dənizkənarı milli parkın şərqə və qərbə doğru, həm-

licheñiya kolıçhestva avtomobilej. Poëtому projeñtom predusmotreno, ço čašće dorogi na terriɔrii Baïlovo, obvedennaya zaborom, soedineñsya s podzemnym tonnelom, расположенным в расширяемой в ширину части приморского парка. В этом случае stanet vozmožnym napravить транзитnyj potok avtomobilej на vostochnuyu čašće terriɔrii goroda, minuya centr. В rezul'tate budet priostanovlena perezagružennost' pr. Neftjanikov.

### Площадь Азнефть

Одна из проблем, возникающая на пр. Нефтяников, наблюдается на площади Азнефть. На площади, существующей как нерегулируемый дорожный узел, в любое время дня создаются автомобильные пробки, основная причина которых - несоответствие параметров этого узла современным требованиям. В проекте предусмотрено расширение узла.

Часть проспекта Нефтяников, проходящая через площадь Азнефть, решена в виде подземного тоннеля, части проспекта, пересекающиеся с пр. Азадлыг и ул. Пушкина, решены посредством путепроводов. Продолжение проспекта Нефтяников к востоку соединяется с частью ул. Ю.Сафарова, продолжающейся в сторону проспекта в нерегулируемом уличном пересечении. К этому пересечению присоединяется также тоннель, проложенный под расширяемой в ширину частью приморского парка. На пересечении, с целью урегулирования узла, использован также подземный путепровод.

Далее пр. Нефтяников соединяется с пр. Нобеля. На месте пересечения проспекта с ул. Рафиева предусмотрен нерегулируемый транспортный узел. На северной стороне части пр. Нефтяников, что составляет приморский архитектурный облик города, остаются очень узкие пешеходные переходы. Из-за размещения на первых этажах зданий в основном торговых объектов, создается интенсивный пешеходный поток. В целях устранения препятствий предусматривается расширение тротуаров до 6-8 метров, строительство пешеходных переходов.

На участки проспекта Нефтяников, пересекающихся с улицами Ниязи, Азиза Алиева, Самеда Вургана, Рашида Бейбутова, Бюльбюля, на участках территории памятника «Девичья башня» в Ичери шехере, а также на участке улицы Микаила Усейнова возле скульптурного комплекса Бахрам-Гур предусмотрены пешеходные переходы. Вдоль приморского национального парка в трех местах спроектированы подземные автостоянки.

### Приморский бульвар

Приморский Национальный парк остается как основной центр отдыха и развлечения жителей Баку.

çinin eninə genişlənməsi layihədə öz həllini tapmışdır. Bu zaman onun tarixi formallaşma mərhələləri ardıcılıqla öyrənilmiş, parkın tarix boyu genişlənməsinin şərtləndirən amillər, xüsusilə də əhali artımı, insanların maddi rifahının yüksəlməsi, ölkənin iqtisadi imkanlarının artması, Xəzər dənizindəki qabarma və çəkilmələr təhlil edilmiş və layihə təkliflərində nəzərə alınmışdır. Layihəyə görə parkın eninə istiqamətdə üç zonaya bölünməsi optimal və məqsəd uyğun sayılmışdır.

Dənizkənarı milli parkın mövcud hissəsinə yanaşmada maksimum qorunub saxlanma prinsipi nəzərdə tutulmuş, piyadaların daha çox hərəkət etdiyi birinci zolaq daha geniş həll olunmuşdur. 70-100 metr eninə genişlənən hissə məhz birinci zolağa aid edilmiş və burada yaşlılıqlar, su hövzələri, fəvvərələr yerləşdirilmişdir.

Parkın qərbə doğru genişlənən hissəsi Bayraq meydanı ilə əlaqələndirilmişdir. Bayraq meydanına layihələndirilən yoldan əlaqə nəzərdə tutulmuş, avtomobil dayanağı yerləşdirilmişdir. Burada piyadaların daha dinamik hərəkəti, həmçinin vizual effektlər yaradan piyada körpüləri nəzərdə tutulmuşdur.

Parkın bu hissəsində təntənəli tədbirlərin keçiriləcəyi nəzərə alınaraq açıq amfiteatr tipli kinokonsert mərkəzi layihələndirilmişdir. Bu ərazidə həmçinin uşaq şəhərciyi nəzərdə tutulmuşdur.

Dənizkənarı milli parkın qərbə genişlənən hissəsində ictimai-işə obyektləri, sərgi salonları və digər park elementləri də yerləşdirilmişdir.

### **Bulvarın şərq istiqamətində genişləndirilməsi**

Dənizkənarı milli parkın şərq istiqamətində genişlənməsi mövcud Dəniz vağzalından başlayır. Dəniz vağzalının parkın ərazisindən köçürülməsi, binasının isə Dənizkənarı milli park İdarəsinin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu ərazidə hazırda biznes mərkəzi, otel və yaşayış binalarından ibarət kompleksin inşasına başlanılmışdır. Layihə üzrə burada həmçinin böyük əyləncə-istirahət mərkəzi nəzərdə tutulur. Belə ki, genişlənən parkda aktiv istirahətə üstünlük verənlərin sayının artması nəzərə alınaraq, burada böyük okeanariumun quraşdırılması nəzərdə tutulmuşdur.

Ərazidə həmçinin tələbata uyğun olaraq ictimai-işə obyektləri, sərgi salonları, kinokonsert zalı və digər park elementləri də yerləşdirilmişdir. Kiçik istirahət köşkləri, qəhvəxana və çayxanalar gəzinti zolaqları boyu quraşdırılır və parkın planlaşdırma strukturunun formalasdırılmasına xidmət edir.

Dənizkənarı milli parkın layihələndirilən şərq hissəsi həm parkın mövcud hissəsi ilə, həm də əraziyə bitişik "Ağ şəhər" kompleksi ilə üzvi sintez təşkil etmişdir.

Beləliklə, parkın ərazisi genişlənərək layihə üzrə 267 hektar, o cümlədən qərbə doğru 104 hektar, şərqə doğru 62 hektar, mərkəzi hissə 102 hektar təşkil edəcəkdir.

Приморский национальный парк, будучи одним из значительных факторов в градостроительной системе Баку с точки зрения географической, архитектурно-планировочной, социальной, экологической, санитарно-гигиенической, историко-культурных ценностей, учитывался всегда при решении всех иных проблем, в том числе транспортной. В настоящее время территория Приморского национального парка составляет 72,3 гектара.

Расширение Приморского национального парка на восток и на запад, а также в ширину нашло свое отражение в проекте. При этом последовательно изучены исторические этапы его формирования, предусмотрены факторы, обуславливающие его расширение в течении веков, в особенности рост населения города, растущее материальное благосостояние людей, рост экономических возможностей страны. Проанализированы и учтены в проектных предложениях приливы и отливы Каспийского моря. Оптимальным и целесообразным считено разделение в проекте, его территории на три зоны по ширине парка.

В подходе к существующей части Приморского национального парка предусмотрен принцип максимального сохранения, Первая полоса, где больше движение пешеходов, решена более широко. Расширяемая на 70-100 метров в ширину часть отнесена именно к первой полосе и здесь размещены зеленые насаждения, водные глади, фонтаны.

Расширяемая к западу часть парка соединена с площадью Государственного Флага. На проектируемой связующей дороге размещена автостоянка. В этом месте предусмотрено более динамичное движение пешеходов, а также создающие визуальный эффект пешеходные мостики.

Учитывая проведение в будущем торжественных мероприятий в этой части парка, запроектирован киноконцертный центр типа открытого амфитеатра.

В расширяемой к западу части парка размещены объекты обита, выставочные салоны и иные парковые элементы.

### **Расширение бульвара в восточном направлении**

Расширение бульвара в восточном направлении берет свое начало с существующего Морского вокзала. Предусматривается перенесение Морского вокзала с территории парка с передачей здания Управлению Приморского национального парка. На этой территории в настоящее время начато строительство комплекса, состоящего из бизнес-центра, отеля и жилых домов. По проекту на этом месте также предусмотрен крупный центр по развлечению и отдыху. Учитывая рост количества людей, отдающих пред-

## Şəhərsalma reqlamenti

Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi işlənərkən ilk dəfə olaraq şəhərsalma reqlamentinin şərtləri tətbiq olunmuşdur. Şəhərsalma reqlamenti – müvafiq ərazi zonasının sərhədləri hüdudlarında ayrılmış torpaq sahələrinin, eləcə də torpaq sahəsinin üzərində və təkində yerləşərək tikinti obyektlərinin inşası və istismarı zamanı istifadə olunan bütün elementlərin hüquqi rejimini, o cümlədən torpaq sahələrinin son hədd (minimal və ya maksimal) ölçülərini, tikintinin (yenidənqurmanın) yolverilən parametrlərini, torpaq sahələrdən və tikinti obyektlərdən istifadə məhdudiyyətlərini təsbit edən normativ sənəddir.

Şəhərsalma reqlamentləri ərazi zonası hüdudlarında torpaq sahələri və əsaslı tikinti obyektlərinin faktiki istifadəsi, bir ərazi zonası hüdudlarında torpaq sahələri və əsaslı tikinti obyektlərdən mövcud və planlaşdırılan istifadənin müxtəlif növlərinin birləşdirilməsi mümkünüy, bələdiyyələrin ərazi planlaşdırma sənədləri ilə müəyyən edilmiş funksional zonalar və onların planlaşdırılan inkişaf xarakteristikaları, ərazi zonalarının növləri, mədəni irs obyektlərinin, eləcə də xüsusi mühafizə olunan təbii ərazilərinə və digər təbiət obyektlərinin mühafizəsinə dair tələblər nəzərə alınmaqla müəyyən edilir.

Qeyd etmək lazımdır ki, şəhərsalma reqlamentinin tələbləri eyni dərəcədə şəhərsalma zonalasdırılması xəritəsində qeyd olunmuş ərazi zonasının sərhədləri hüdudlarında yerləşmiş bütün torpaq sahələri və əsaslı tikinti obyektlərinə şamil olunur.

Paytaxt Bakının aktual problemlərinə (əhali sixlığı, mənzil çatışmazlığı, rasional təşkil olunmamış xidmət şəbəkəsi və s.) tələb olunan daha praqmatik yanaşma-nı nəzərə alaraq, Azərbaycan Hökuməti Bakı şəhərinin inkişafının yeni konsepsiyasını hazırlanmaq qərarına gəlmişdir. 2007-ci ildə Dünya Bankı və Azərbaycan Hökuməti arasında Büyük Bakının regional inkişaf Planının layihəsinin işlənməsinə dair kredit sazişi imzalanmışdır. Hazırda şəhər planlaşdırılması sahəsi üzrə təcrübəli mütəxəssislər Büyük Bakının yeni konsepsiyasının hazırlanması üzərində işləyirlər.

Başa çatdırılması 2012-ci ilin sonuna planlaşdırılan bu iş təkcə Bakının deyil, həmçinin Sumqayıt şəhəri də daxil olmaqla, bütöv Abşeron yarımadasının inkişaf aspektlərini əhatə edəcəkdir. Büyük Bakının yeni planı, şübhəsiz, mühüm mərhələ olacaqdır.

2011-ci ildə Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması tamamlanmışdır. Layihədə yenidən qurulacaq, abadlaşdırılacaq, hündürlüyü məhdudlaşdırılaraq inkişaf etdirilməsi nəzərdə tutulan infrastruktur ərazilər müəyyən edilmişdir.

Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi "Bakıdövlətlayihə" institutunda memar

pochtение активному отдыху, в расширяемом парке предусмотрено сооружение большого океанариума.

На территории также размещены объекты общепита, выставочные салоны, киноконцертный зал и иные парковые элементы. Небольшие беседки для отдыха, кафетерии, чайные служат формированию планировочной структуры парка и сооружаются вдоль прогулочных полос.

Проектируемая восточная часть Приморского национального парка составляет органический синтез существующей части парка с примыкающим к территории комплексом «Белый город».

Таким образом, расширенная территория парка составит по проекту 268 гектаров, в том числе к западу 104 гектара, на восток 62 гектара, центральная часть 102 гектара.


## Градостроительный регламент

При разработке проекта детальной планировки реконструкции центральной части города Баку впервые применены условия градостроительного регламента. Градостроительный регламент – нормативный документ, устанавливающий ограничения отведенных в границах соответствующих территориальных зон земельных участков, а также устанавливающий правовой режим всех используемых элементов при строительстве и эксплуатации объектов строительства, в том числе предельные размеры (минимальные или максимальные) земельных участков, допустимые параметры строительства (реконструкции), ограничения использования земельных участков и объектов строительства.

Градостроительные регламенты в пределах территориальных зон определяют фактическое пользование земельными участками и объектами капитального строительства, возможность объединения разных видов использования в пределах одной территориальной зоны существующего и планируемого использования, функциональные зоны определяемые документацией территориального планирования муниципалитетов и их планируемую характеристику развития, виды территориальных зон определяются с учетом требований к охране объектов культурного наследия, а также особо охраняемых природных территорий и иных природных объектов.

Необходимо отметить, что требования градостроительного регламента в равной степени распространяются на все земельные участки и объекты капитального строительства, размещенные в пределах территориальной зоны, отмеченные на карте градостроительного зонирования.

Учитывая требуемый прагматичный подход к проблемам столицы Баку (плотность населения, не-



İlqar İsbatovun rəhbərlik etdiyi yaradıcı kollektiv tərəfindən hazırlanmışdır.

## Naxçıvan Muxtar Respublikasının memarlığı

Ölkənin sürətli inkişafi fonunda Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının, digər sahələrdə olduğu kimi, şəhərsalma və arxitektura sahəsində də əldə olunmuş uğurlar xalqımızı sevindirir. Naxçıvanın küçə və meydançalarındaki səliqə-sahman, abadlıq, tarixi-memarlıq abidələrinə doğma münasibət təqdirəlayıq fakt kimi qiymətləndirilir.

Bütün bu uğurlar birdən-birə deyil, xalqın əzmi, iradəsi, gərgin əməyi sayəsində qazanılmışdır. Və əlbəttə ki, ona rəhbərlik edən, ona doğru yol göstərən dahi şəxsiyyət, planetar zəkaya malik böyük azərbaycanlı Heydər Əliyevin düzgün siyasi kursu, xalqın ona olan inamı, bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bu uğurların qısa müddət çərçivəsində əldə olunmasına zəmin yaratmışdır. Kommunist partiyasından, onun Siyasi Bürosu üzvlüyündən istəfa verərək Moskvadan doğma vətənə qayıtmış ulu öndər Heydər Əliyevin ilk vaxtlar qədim Naxçıvanda blokada şəraitində min bir əziziyətə mətinliklə dözərək yaşayaraq, doğma xalqı ilə birlikdə mübarizə aparmış, sonradan xalqın tələbi ilə Bakıya qayıtmış və ölkənin ən çətin anlarında Azərbaycan xalqı ilə birlikdə olmuşdur.

1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağının ilk dəfə məhz Naxçıvanda rəsmən qaldırılması, Muxtar Respublikanın adından Sovet Sosialist sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Soveti əvəzinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılmasında Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün qədim Naxçıvan şəhəri ölkənin abad, səliqəli şəhərlərindən biridir. Oluqca əhəmiyyətli tarix və memarlıq abidələri, o cümlədən Əcəmi Naxçıvaninin yaratdığı nadir mədəniyyət inciləri – Möminə xatun türbəsi, Yusif Küseyr oğlu məqbərəsi, Şərurdakı Qarabağlar memarlıq abidəsi, Ordubadin məşhur tiki-liləri ilə yanaşı, müasir standartlara cavab verən memarlıq obyektləri: yaşayış evləri, məktəblər, xəstəxanalar, idman qurğuları, mədəniyyət və istirahət parkları, bağ və bağçalar, müasir aeroport binası və s. Naxçıvanın şəhərsalma-memarlıq quruluşunda özünəməxsus yer tutur.

Qeyd etmək lazımdır ki, memarlıq-planlaşdırma işləri, olimpiya idman komplekslərinin, müasir diaqnostika mərkəzlərinin, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini öyrənən elmi mərkəzlərin, turizm komplekslərinin, diyarşunaslıq muzeylərinin inşa edilməsi şəhərin baş planına, müvafiq şəhərsalma norma və qaydalarına uyğun olaraq aparılır.

хватка жилья, отсутствие рационально организованной сети услуг и др.) Правительство Азербайджана приняло решение подготовить новую концепцию развития города Баку. В 2007-м году между Всемирным Банком и Правительством Азербайджана было подписано кредитное соглашение по разработке проекта Регионального развития Большого Баку. В настоящее время опытными специалистами по городскому планированию ведется работа по разработке новой концепции развития Большого Баку.

Эта работа, завершение которой планируется в 2012 году, охватывает аспекты развития Баку, Сумгайыта, а также всего Абшеронского полуострова. Новый план Большого Баку, несомненно, станет важным этапом в жизни города.

В 2011 году завершена разработка проекта детальной планировки центральной части города Баку. Проектом определены территории реконструируемые, благоустраиваемые территории, а также территории инфраструктур подлежащих развитию с условием ограничения высоты.

Проект детальной планировки центральной части города Баку разработан в институте «Бакгипропорт» творческим коллективом под руководством архитектора Ильгара Исбатова.

## Архитектура Нахчыванской Автономной Республики

Успехи Автономной Республики во многих областях экономики и культуры, в том числе и в области градостроительства и архитектуры, радуют. Чистота и порядок, благоустройство на улицах и площадях города, бережное заботливое отношение к памятникам истории и архитектуры могут служить примером для остальных регионов страны.

Все эти успехи достигнуты не сразу, а завоеваны неустанным напряженным трудом и волей народа. И, конечно же, правильно выбранным политическим курсом руководимого им лидера, обладающего интеллектом планетарного масштаба, великого Азербайджанца Гейдара Алиева. Глубокая вера народа в Гейдара Алиева, достигнутые за короткое время небывалые успехи, наполняют гордостью сердце каждого гражданина Азербайджана. Один из руководителей огромной страны, бывшего СССР, Гейдар Алиев, выйдя в отставку, по возвращении из Москвы в первое время жил в древнем родном Нахчыване, находившемся тогда в тяжелых условиях блокады. Вскоре по требованию народа Гейдар Алиев вернулся в Баку и в трудное для него время находился вместе с Азербайджанским народом.

Официальное принятие трехцветного знамени Азербайджанской Демократической Республики образовавшейся в 1918 году, исключение слова «совет-

## Memar kadrların hazırlanması

Azərbaycan memarlığının inkişafında əvəzsiz xidmətləri olan memar-alimlər Sadiq Dadaşovun, Mikayıl Hüseynovun, Əbdülvahab Salamzadənin, Niyazi Rzayevin, Ənvər Qasimzadənin, Leonid Bretanitskinin, Davud Axundovun elmi axtarışlarını bu gün də davam etdirən Milli Elmlər Akademiyasının müxbir üzvləri Şamil Fətullayev və Cəfər Qiyasının, memarlıq doktorları Gülçöhrə Məmmədova, Aybəniz Həsənova, Ramiz Əbdülərimov, Rayihə Əmənzadə, Nərgiz Abdullayeva, Fikrət Hüseynov, Nəriman Əliyev, Nizami Nağıyevin, memarlıq namizədi Ağasəlim Əzizovun və digər alimlərin elmi tədqiqatlar, araşdırırmalar və tapıntılar nəticəsində əldə etdikləri elmi materialları gənc memarlar praktiki fəaliyyətlərində geniş tətbiq edirlər.

## Memarlığı təbliğ edənlər

Ölkəmizdə memarlıq sənətinin təbliği, memarlıq abidələrinin tədqiqi, görkəmli Azərbaycan memarlarının yaradıcılığı ilə bağlı dövri mətbuat və kütləvi informasiya vasitələrində mütəmadi çıxışlar edən memarlar Şamil Fətullayev, Cəfər Qiyası, Rəna Əfəndizadə və digərlərin bu sahədəki fəaliyyəti təqdirəlayıqdır. Memarlıq və şəhərsalmanın tədrisi sahəsində də uğurlar qazanılmışdır. Azərbaycan İnşaat Memarlıq Universitetinin müəllimləri – memarlar: Gülçöhrə Məmmədova, Aybəniz Həsənova, Nərgiz Abdullayeva, Fikrət Hüseynov, Ramiz Əbdülərimov, Nizami Nağıyev, Nəriman Əliyev, Elbay Qasimzadə, Afiq Talibov, Tofiq Abdullayev, Vüdati Muradov, Elturən Avalov və digərləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq kafedrasının müəllimləri Kazım Ağabəyov, Feyzulla Quliyev, Rayihə Əmənzadə, Fərhad Axundov və digərləri ustadlarımızın müqəddəs işini bu gün davam etdirirlər.

## Azərbaycan Memarlar İttifaqının fəaliyyəti

75 illik bir dövrü əhatə edən Memarlar İttifaqı Ni-zamnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdə Azərbaycan memarlığının tərəqqisinə yönəlmış ardıcıl siyasetin aparılması, memarlığın və şəhərsalmanın ən mühüm inkişaf istiqamətlərinin müəyyən edilməsi, yerli memarlıq orqanları ilə əlaqələrin gücləndirilməsi, tarix və mədəniyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan milli memarlığının inkişafı, memarlıq fəaliyyəti ilə, yaradıcılıqla məşğul olan memarların hazırlıq səviyyəsinin artırılması, müasir, orijinal arxitektura və şəhər-salma obyektlərinin layihələndirilməsi, sərgi və müsabiqələrin keçirilməsi üçün çalışmışdır.

Memarlar İttifaqının bütün növ kütləvi informasiya vasitələri ilə qabaqcıl təcrübənin yayılmasında, dünya memarlığı ilə six əlaqənin yaradılmasında Memarlar İttifaqına uzun illər rəhbərlik etmiş Mikayıl Hüseynovun böyük xidmətləri olmuşdur. Onun və İttifaqın digər

skaya» с названия Автономной Республики, предложение переименовать Верховный орган Автономной Республики - Верховный Совет на Милли Меджлис тоже связаны с именем Гейдара Алиева.

Сегодня древний край один из благоустроенных, аккуратных городов страны. Важные исторические и архитектурные памятники, в том числе редкие жемчужины культуры созданные зодчим Аджеми Нахчывани – мавзолей Момине хатун, гробница Юсифа сына Кусеир, редкий по красоте архитектурный памятник Гарабаглар в Шаруре, вместе с тем, наряду с известными строениями Ордубада архитектурные объекты, отвечающие современным мировым стандартам: жилые дома, школы, больницы, спортивные сооружения, парки культуры и отдыха, сады и скверы, современное здание аэропорта и др. составляют своеобразное место в архитектурно-градостроительной структуре Нахчывана.

Нужно отметить, что архитектурно-планировочные работы, строительство научных центров по изучению жизни и деятельности национального лидера Гейдара Алиева, олимпийских спортивных комплексов, современных диагностических центров, туристических комплексов, краеведческих музеев ведутся в соответствии с генеральным планом развития города, градостроительными нормами и правилами.

## Подготовка архитектурных кадров

Продолжающиеся сегодня научные исследования творчества имеющих большие заслуги в развитии архитектуры Азербайджана архитекторов-ученых Садыха Дадашева, Микаила Усейнова, Абдулахаба Саламзаде, Ниязи Раева, Энвера Касимзаде, Леонида Бретаницкого, Давуда Ахундова, членов-корреспондентов Национальной Академии Наук Азербайджана Шамиля Фатуллаева и Джрафа Гияси, докторов архитектуры Гюльчохры Мамедовой, Айбениз Гасановой, Рамиза Абдурагимова, Райихи Эмензаде, Наргиз Абдуллаевой, Фикрета Гусейнова, Наримана Алиева, Низами Нагиева и др. ученых, молодые архитекторы широко применяют в практической деятельности.

## Пропагандисты архитектуры

Заслуживает уважения деятельность архитекторов, регулярно выступающих в периодической печати и в средствах массовой информации с пропагандой архитектурной профессии, исследованием памятников архитектуры, творчеством видных Азербайджанских архитекторов Шамиля Фатуллаева, Джрафа Гияси, Рены Эфендизаде и др. Имеются успехи и в области подготовки профессиональных кадров архитекторов и градостроителей. Препода-

üzvlərinin Beynəlxalq Memarlar İttifaqının konqreslərində, beynəlxalq Assosiasiyanın Koordinasiya şurasında, illik iclaslarda, beynəlxalq elmi-praktiki konfranslarda, festival və seminarlarda, birləşmə əməkdaşlıq üzrə xarici ölkələrin memarlıq strukturları ilə müqavilələrinin həyata keçirilməsi ilə əlaqədar digər beynəlxalq tədbirlərdə iştirakını qeyd etmək olar.

### Hazırda fəaliyyət göstərən memarlar

Bu gün praktik memarlıq fəaliyyəti ilə məşğul olan memarlar: Rasim Əliyev, Elbay Qasimzadə, Elxan Əsədov, Xəlil Cəfərov, Müsəddin Namazov, Bəkir Əhmədov, İlqar İsbatov, İbrahim İbrahimov, Fərhad Mollazadə, Rəhim Seyfullayev, Akif Abdullayev, Ömər Qoçulu, Fərhad Hacıyev, Əlibəy Novruzi, Faiq Yüzbaşov, Hafiz Əmirxanov, Əhmədağa Məmmədov, Nazim Vəliyev, İlqar Bəylərov, Nəriman İmaməliyev, Famil Ağayev, Nazim Fərəczadə, Yeganə Hacıyeva, Aleksandr Qarber, Novruz Eldarlı, Sənan Salamzadə, Əhmədağa Məmmədov, Vüqar Həsənov, Fatma Əhmədova, Fəxrəddin Mirmalayev və digərləri ölkəmizdə memarlıq fəaliyyəti üçün yaranmış geniş imkanlardan istifadə edərək yaradıcılıq axtarışlarını davam etdirirlər.

### Dəvət olunan əcnəbi və yerli memarların işləri

Paytaxtda tikilən memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı məşhur əcnəbi memarlar Zaha Hadid, Norman Foster, Broadway Malyan, Reardon Smith, Jan Nuvel, Frans Yans, Valter Mari, və başqaları iştirak edirlər.

Heydər Əliyev sarayının qarşısında eyni adlı park (İqor Voskresenski); Dövlət Bayraqı meydanı (David Chambers – "Trident Support" şirkəti); "Ağ şəhər" kompleksi (N.Foster, S.Behling – "Atkins" şirkəti); Beynəlxalq Muğam mərkəzi (Vahid Kasimoğlu, Halidun Uyak – "Scala Mimarlık" şirkəti); Xalça muzeyi (Frans Yans, Valter Mari); "Flame Towers" kompleksi ("HOK" şirkəti); Bakı Beynəlxalq Biznes Mərkəzi; "Park Bulvar" ticarət, əyləncə və istirahət mərkəzi; Mərkəzi Bankın binası (Hartmut Hank); "Hilton Baku" oteli (Kazim İspahani); "JW Marriott Absheron" və "Four Seasons Hotel Baku" otelləri (Reardon Smith); Neftçilər prospektində "Port Baku" yaşayış kompleksi; Gimnastika Olimpiya Mərkəzi (Broadway Malyan); "Crescent Towers" kompleksi, "Kristal" idman və Konsert kompleksi, "SOCAR"ın inzibati binası ("Heerim Architects & Planners" şirkəti); Bakı Olimpiya stadionu (Semih Goral, Erdinç Çiftçi – "TOCA" şirkəti); Qusarda Şahdağ qış-yay turizm kompleksi ("Swiss Town Consult" şirkəti); "Heydər Əliyevin Fəxri Xiyabanda memorial-məzar kompleksi", "Hüseyn Cavidin Naxçıvanda məqbərəsi", metropolitenin "Həzi Aslanov" stansiyası (Rasim Əliyev); "Şəhidlər Xiyabanında "Əbədi məşəl" kompleksi", "Grand Park"

vateli Azerbайджанского Архитектурно-Строительного Университета – архитекторы: Гюльчохра Мамедова, Айбениз Гасanova, Рамиза Абдулрагимов, Райиха Эмензаде, Наргиз Абдуллаева, Фикрет Гусейнов, Нариман Алиев, Низами Нагиев, Эльбай Касимзаде, Афиг Талыбов, Тофиг Абдуллаев, Видади Мурадов, Эльтуран Авалов и др., преподаватели кафедры архитектуры Азербайджанской Государственной Академии Художеств: Кязим Агабеков, Фейзулла Гулиев, Рамиз Абдулрагимов, Райиха Эмензаде, Фархад Ахундов и др. продолжают сегодня святое дело мастеров.

### Союз архитекторов

В соответствии с Положением Союза Архитекторов Азербайджана, охватывающий 75-летний период истории, он на разных этапах деятельности проводил последовательную политику, направленную на развитие Азербайджанской архитектуры, вел активную работу для определения важных направлений развития архитектуры и градостроительства, упрочения связей с местными архитектурными органами, развития национальной архитектуры - неотъемлемой части истории и культуры народа, поднятия уровня подготовки архитекторов, проектирования оригинальных объектов архитектуры и градостроительства, проведения выставок и конкурсов.

Большие заслуги Микаила Усейнова, долгие годы руководившего Союзом Архитекторов, несомненно и в том, что он посредством средств массовой информации организовал успешное распространение передового опыта, создал тесную связь с мировой архитектурой. Можно отметить участие его и других членов Союза на конгрессах Международного Союза Архитекторов, в координационном Совете Международной Ассоциации, ежегодных собраниях, международных научно-практических конференциях, на фестивалях и семинарах, на мероприятиях по совместному сотрудничеству с архитектурными структурами зарубежных стран, связанных с осуществлением договоров и других международных мероприятий.

### Архитекторы, занятые сегодня практической деятельностью

Сегодня продолжают творческие поиски, используя создавшиеся в стране широкие возможности для архитектурной деятельности, архитекторы: Расим Алиев, Эльбай Касимзаде, Эльхан Асадов, Халил Джабаров, Мусаддин Намазов, Бекир Ахмедов, Ильгар Ислатов, Ибрагим Ибрагимов, Фархад Моллазаде, Рагим Сейфуллаев, Акиф Абдуллаев, Омар Гочулу, Фархад Гаджиев, Алибей Новрузи, Фаиг Юзбашев, Хафиз Амирханов, Назим Велиев, Ильгар



yaşayış kompleksi, metropolitenin "Azadlıq prospekti" stansiyası (Elbay Qasimzadə); Heydər Əliyev Fondu-nun binası (Cəmaləddin Qədirov); Hesablama Palatası, 6 və 132/134 nömrəli məktəblərin yenidən qurulması (İlqar İsbatov); Mərkəzi Seçki Komissiyası və Ali məhkəmə binaları (Vüqar Həsənov); Qazax və Masallı şəhərlərində Olimpiya-idman Kompleksləri (Famil Ağayev); "Bakıda Beynəlxalq Bankın Baş ofisinin binası" (Elxan Əsədov, Fuad Bayram); Mehdi Hüseyn küçəsi ilə Nərimanov prospektinin kəsişməsində yaşayış kompleksi (Rəhim Seyfullayev); "Dalğa Plaza" biznes mərkəzi, "İzmir" yaşayış kompleksi (Sənan Salamzadə); "Çıraq Plaza" biznes mərkəzi, Bülbül pr.-də "City Center" yaşayış kompleksi (Nəriman İmaməliyev); Bilgəh qəsəbəsində "Jumeirah" oteli (Nazim Vəliyev); Gəncə, Qazax, Bərdə, Zaqatala və Xızı şəhərlərində Diaqnostika mərkəzləri (İlqar Bəylərov); DİN-nin hospitali, "Opel" avtomobil salonu (Aleksandr Qarber); Bakıda və Gəncədə "Rama-da" oteli (Rasim Babakışıyev); Tibb Universitetinin yeni korpusu (Afət Kərimova); bir sıra yol qovşağı və yeraltı piyada keçidləri (Yeganə Hacıyeva) kimi obyektləri göstərmək olar.

### **İqtisadi inkişaf dövründəki tikililər**

Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası müasir dünyadan bərabərhüquqlu ölkələri ilə yanaşı öz suveren hüquqlarını həyata keçirərək müstəqillik yollarında inamlı addımlayır. Azərbaycan rəhbərliyi xalqın iradəsinə və ideallarına uyğun olaraq müstəqil xarici, daxili, sosial və iqtisadi siyaset yürüdü. Müstəqillik illərində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının yüksək templə həyata keçməsi göz qabağındadır. Son 20 il ərzində ümumi sahəsi 24 mln.kv.metr olan yaşayış evləri, 393 min şagird yerlik məktəblər, 7 mindən artıq çarpayılıq xəstəxana binaları inşa edilmişdir.

İqtisadi inkişaf dövründə həyata keçirilən iri obyektlər sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, Ələt qəsəbəsində beynəlxalq ticarət limanının və gəmiqayırma zavodunun tikintisi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və digər mühüm obyektlər qeyd olunmalıdır.

Bakının dəniz limanının ölkənin şərqinə, Ələt qəsəbəsi ərazisindəki əlverişli sahəyə köçürülməsi qərara alınmışdır. 2012-ci ildə tamamlanması nəzərdə tutulan layihə 14 mərtəbədən 32 mərtəbəyədək qala formasında olan tikililərdən ibarətdir. 65 000 kv.m. sahə "A" sıfırınə aid ofislər, ticarət sahələri, beynəlxalq SPA və sağlamlıq mərkəzi, restoranlar, kafelər və 1 200 avtopark yerləri üçün ayrılmışdır.

Bakının şərq hissəsindəki "Ağ şəhər" adlanan 221 hektarlıq ərazidə çırklənmiş torpaqların təmizlənməsi və infrastrukturun yaradılması üzrə işlər görülür. La-

Beyllarov, Nariman İmamaliyev, Famiль Ağayev, Axmedaga Mamedov, Nəsim Faadžzadə, Nəvruz El'dardarlı, Eşya Gadjieva, Aleksandr Garber, Sənan Salamzadə, Vugur Gasanov. Fatma Axmedova, Fəxrad-din Miralaev və dr.

### **Работы приглашенных иностранных и местных архитекторов**

В подготовке проектной документации строящихся в столице архитектурных объектов наряду с местными архитекторами участвуют также известные зарубежные архитекторы Zaha Hadid, Norman Foster, Broadway Malyan, Reardon Smith, Yan Nuvel, Frans Yans, Valter Mari и др.

Парк перед Дворцом Гейдара Алиева (Игорь Воскресенский); Площадь Государственного Флага (David Chambers – фирма «Trident Support»); Комплекс «Белый Город» (Norman Foster S Behlinc – фирма «Atkins»); Международный Центр Мугама (Vahid Kazimoğlu, Haldun Uyak – компания «Scala Mimarlîk»); Музей Ковра (Frans Yans, Valter Mari); комплекс «Flame Towers» (компания «НОК»); Бакинский Международный Центр Бизнеса; Центр торговли, развлечения и отдыха «Park Bulvar»; Здание Центрального Банка (Hartmut Hank); отель «Hilton Baku» (Kazım Ispahani); «JW Marriott Absheron» и «Four Seasons Hotel Baku» (Reardon Smith); жилой комплекс «Port Baku»; Олимпийский Центр Gimnastik (Broadway Malyan); комплекс «Crescent Towers», Спортивный и концертный комплекс «Kristal», Административное здание SOCAR (компания «Heerim Architects and Planners»); Бакинский Олимпийский стадион (Semih Goral, Erdinc Ciftci – компания «ТОСА»); Зимне-летний туристический комплекс Шахдаг в Гусаре (компания «Swiss Town Consult»); «Надгробный мемориальный комплекс Гейдара Алиева в Аллее Почетного захоронения», «Мавзолей Гусейна Джавида в Нахчыване», станция метрополитена «Ази Асланов» (Расим Алиев); Комплекс «Вечный огонь» на Аллее Шехидов, жилой комплекс «Гранд парк», станция метрополитена «Азадлыг проспекти» (Эльбай Касимзаде); Здание Фонда Гейдара Алиева (Джемаледдин Гадиров); Счетная Палата, Реконструкция школ №6; 132 и 134 (Ильгар Ибатов); Здания Центральной избирательной комиссии и Верховного суда (Vugur Gasanov); Олимпийские комплексы в городах Газах и Macallı (Famiль Ağayev); Здание Главного офиса Международного Банка в гор. Баку (Эльхан Асадов, Fuad Bayram); жилой комплекс на пересечении ул. Мехти Гусейна и пр. Нариманова (Ragim Səyfullaev); Бизнес центр «Далга Plaza», жилой комплекс «İzmir» (Sənan Salamzadə); Бизнес центр «Чыраг Plaza», жилой комплекс «City Center» на пр.Бюль-

yihənin işlənməsi və reallaşdırılması Prezident İlham Əliyevin tövsiyələri və göstərişlərinə, həmçinin "Azərbaycan Respublikasında 2006-2011-ci illərdə ekoloji si-tuasiyanın yaxşılaşdırılması üzrə kompleks tədbirlər Planının təsdiq edilməsi haqqında" dövlət başçısının Fərmanına uyğun olaraq həyata keçirilir. Layihə da-sınmaz əmlak üzrə təşkil olunmuş "Cityscape Global – 2011" sərgisində mükafat qazanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə xeyli həcmidə sosial və turizm obyektinin, o cümlədən son 5 ildə 30-dan artıq idman obyektinin inşası, qısa müddət ərzində şəhərsal-mada həyata keçirilən mühüm pozitiv tədbirlər, nəqliyyat problemlərinin həlli: yeni körpülərin, piyada keçid-lərinin, metropoliten stansiyalarının tikintisi, ölkədaxili miqrasiya məsələlərinin tənzimlənməsi, bir milyondan artıq iş yerlərinin açılması, əlbəttə ki, ölkə rəhbərinin qə-tiyyətli siyasi iradəsinin nəticəsidir. İnsan həyatı üçün təhlükəli olan neft-mədən ərazisində uzun illər boyu ya-şayan insanların mənzil şəraiti yaxşılaşdırılmış, insanla-rın istirahəti və rahatlığı üçün abadlıq işləri görülmüş, yaşlılıq zolaqları artırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə çoxlu sayıda sosial obyektlər, xüsusilə də təh-sil və sağlamlıq obyektləri inşa edilmiş, təmirə ehtiyacı olan obyektlər isə əsaslı təmir olunmuşdur.

Mövcud mədəniyyət və idman qurğularının əsası təmiri və yenidən qurulması, müasir standartların tələb-lərinə cavab verən yeni mədəniyyət və idman obyektlərinin inşası sırasında Bakı şəhərindəki Nizami adına məşhur kinoteatrın yenidən qurulması diqqəti cəlb edir. Belə ki, binanın yüksəkən konstruksiyaları güc-ləndirilmiş, mühəndis xətləri təzələnmişdir. Kinoteatr binasında dörd zal yaradılmışdır. Zallar işıq, səs, akus-tika sistemləri, rəqəmsal kinoproyektorlarla və digər ki-noqurğularla təchiz edilmişdir. Birinci mərtəbədə 80 və 50 yerlik zallar, ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti olan foye vardır. 3D filmlərinin nümayışı üçün 18 m ek-ranı olan 500 yerlik əsas zalda beş dildə sinxron tərcümə sistemi yaradılmışdır. Üçüncü mərtəbədə kino avadanlıq bölməsində ilk dəfə olaraq kinoteatrda piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk, internet və ya sərt disk vasitəsilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün zalların bir məntəqədən idarə olunması nəzərdə tutulmuşdur. VIP zalda 3D formatlı filmlər izləmək olar. Kinoteatrda ayrıca konfrans zalı və kiçik kafelər də vardır. Beşinci mərtəbədə mexaniki üsulla açılıb-bağlanan tavanı olan 250 yerlik "Cinema" restoranı açılmışdır. "Nizami" kinoteatrında, inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, TV qovşağı da yaradılmışdır.

Bakı şəhərinin şimal-şərqindəki Büyük Şor gölü əra-zisində müasir idman kompleksi inşa olunur. Orijinal memarlığı ilə fərqlənən və 60 min yerlik tamaşaçı tribu-

bülya (Nariman İmamaliyev); otel «Jumeirah Bilgah Beach Hotel» və pos. Bilyq (Nazim Veliyev); Diagno-sticheskie Центры в городах Гянджа, Газах, Бар-да, Загатала и Хызы (Ильгар Бейлеров); Госпиталь МВД, автосалон «Опель» (Александр Гарбер); отели «Рамада» в гор.Баку и Гяндже (Расим Бабакишиев); новый корпус Азербайджанского Медицинского Университета в гор. Баку (Афет Керимова); Проекты ряда транспортных узлов и пешеходных переходов (Егяна Гаджиева).

## Строительство периода экономического развития

Азербайджанская Республика, восстановившая свою государственную независимость, как и все равноправные государства современного мира, осуществляя свои суверенные права, уверенно ша-gает по этому пути. Руководство Азербайджана в соответствии с волей и идеалами народа проводит независимую внешнюю и внутреннюю политику, направленную на социальное и экономическое развитие. Налицо реализация высокими темпами социально-экономического развития Азербайджанской Республики в годы независимости. За по-следние 20 лет построено жилых объектов общей площадью свыше 24 млн. кв. метров, школ на 393 тыс. ученических мест, зданий больниц на свыше 7 тыс. коек.

Среди крупных объектов, строительство которых осуществлено в период экономического раз-vития, строительство нефтепровода Баку-Тбилиси-Джейхан, газопровода Баку-Тбилиси-Эрзурум, железной дороги Баку-Тбилиси-Карс, строительство в пос. Алят международного торгового центра и судостроительного завода, водопровода Огуз-Гя-бляя-Баку и других объектов, имеющих большое значение.

Принято решение о переносе Бакинского мор-ского порта на восток страны на благоприятный участок на территории пос. Алят. Проект состоит из строений, имеющих форму крепости высотой от 14-ти до 32-х этажей. 65 000 кв. метров площади отведены для офисов, участков торговли, междуна-родного SPA и центра здоровья, ресторанов, кафе и автопарка на 1200 мест.

На территории площадью 221 гектар в восточ-ной части Баку ведется работа по очистке загрязнен-ных земель и созданию инфраструктуры. Разработ-ка и реализация проекта осуществляется согласно рекомендациям и указаниям Президента Ильхама Алиева, а также в соответствии с Указом главы госу-дарства «Об утверждении Комплексного Плана Ме-роприятий по улучшению экологической ситуации в Азербайджанской Республике в 2006-2011 годах».





Проект был удостоен премии на выставке по недвижимости организованной "Cityscape Global – 2011".

Строительство по личной инициативе Президента Азербайджанской Республики господина Ильхама Алиева в большом объеме социальных и туристических объектов, в том числе строительство за последние 5 лет свыше 30 спортивных объектов, важные позитивные мероприятия осуществленные за короткое время в градостроительстве, решение транспортных проблем: строительство новых мостов, пешеходных переходов, станций метрополитена, урегулирование внутригосударственных миграционных вопросов, открытие свыше миллиона рабочих мест, конечно же, результат решительной политической воли руководителя страны. Улучшены условия проживания людей, долгие годы живущих в опасной для жизни и здоровья зоне, на нефтепромысловой территории, для отдыха и удобства людей выполнены работы по благоустройству, увеличены площади зеленых насаждений. При поддержке Фонда Гейдара Алиева построено много объектов социального назначения, в особенности объекты образования и здравоохранения, капитально отремонтированы объекты, нуждающиеся в ремонте.

В ряду капитального ремонта и реконструкции существующих объектов культуры и строительства новых, отвечающих современным мировым требованиям объектов, привлекает внимание реконструкция известного в городе Баку кинотеатра имени Низами. Усилены несущие конструкции здания, обновлены линии инженерных коммуникаций. В здании кинотеатра созданы 4 зала, которые обеспечены новейшими системами света, звука, акустики, оснащены цифровыми кинопроекторами и другими киноустановками. На первом этаже расположены залы на 80 и 50 мест, на втором находится фойе с идеальными условиями для проведения разного рода презентаций и церемоний, мероприятий. В основном зале на 500 мест с размером экрана 18 м. для демонстрации фильмов 3D создана система синхронного перевода на 5 языках. На третьем этаже в секторе кинооборудования впервые предусмотрено доставка цифровой кинокопии, зашифрованной против пиратства, посредством спутника, при помощи интернета или жесткого диска, высококачественная демонстрация фильма и управление всеми залами из одного пункта. В VIP зале можно просмотреть фильмы в формате 3D. В кинотеатре имеются также отдельный конференц-зал и небольшие кафе. На пятом этаже открыт ресторан «Синема» на 250 мест с управляемым механическим способом потолком. В кинотеатре «Низами» наряду с административными помещениями, имеется пресс-центр и узел ТВ.

naları olacaq idman qurğusunda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq yarışların keçirilməsi, ölkədə idmanın daha da inkişaf etməsi məqsədilə tikilən gimnastika kompleksi Heydər Əliyev prospekti yaxınlığında inşa olunur. Müasir idman kompleksində idmanın gimnastika növü ilə məşğul olmaq üçün zəruri şərait yaradılması nəzərdə tutulmuşdur.

### **İqtisadi inkişaf dövrünün Bakı memarlığı**

Paytaxtda aparılan irimiqyaslı yenidənqurma işləri şəhəri daha gözəgLəmlı edib. Bakıda tarixi abidələr qorunmaqla yanaşı, müasirlilik də duyulmaqdadır. Şəhərin qonaqları buradakı möhtəşəm inkişafı, tarixlə müasirliyin qovuşmasını müşahidə edib, bəyəndiklərini xüsusi qeyd edirlər.

Bu da təsadüfi deyil. Təkcə son səkkiz ildə ölkə iqtisadiyyatı 3 dəfə, büdcə xərcləri 12 dəfə artıb, güclü iqtisadiyyata söykənən dövlət proqramları uğurla icra olunur, Bakı və onun ətrafindakı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramının həyata keçirilməsi də ölkə paytaxtnı dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

Bu gün paytaxtda həyata keçirilən tikinti-quruculuq işləri, dünya standartları səviyyəsində çəkilən yollar, tikilən körpülər, yeraltı və yerüstü piyada keçidləri, milli memarlıq üslubunda qurulan yerli memarlıq abidələri, Bakının keçmişini özündə yaşıdan binalara verilən yeni görkəm göz oxşayır. Kommunal və nəqliyyat sahələrindəki yenidənqurma işləri planla aparılır. Onlardan ən başlıcası yol-nəqliyyat kompleksinin yenidən qurulmasıdır ki, bu iş də fasıləsiz davam etdirilir. İndi paytaxtda 15 yol ötürücüsü var və 2012-ci ilin sonuna dək istifadəyə verilməsi nəzərdə tutulan daha 7 yol ötürücüsünün tikintisi davam edir. Son bir neçə ildə piyadaların təhlükəsiz hərəkətini və rahatlığını təmin etmək məqsədilə Bakı şəhərində 38 piyada keçidi istifadəyə verilib. Hazırda daha 10 ərazidə yeraltı və yerüstü kecid tilikir. Tədbirlər planına əsasən yaxın gələcəkdə Bakıda daha 17 yol qovşığının, 75 piyada keçidinin tikintisi nəzərdə tutulub, yeni avtomobil yollarının, avtomobillər üçün müasir tələblərə cavab verən parkların tikintisi və yararsız yolların təmiri davam etdirilir.

Həyata keçirilən infrastruktur layihələrindən biri də Dənizkənəri Milli Parkda aparılan yenidənqurma işləridir. "Dövlətimiz çox möhkəm milli-mənəvi dəyərlər üzərində qurulubdur. İstiqamət ancaq gələcəyə - müasirliyə, inkişafa, tərəqqiyə yönəlibdir" - söyləyən ölkə rəhbərinin tələbi odur ki, Bakı bütün sahələr üzrə gözəl şəhər statusuna layiq olsun. Aparılan yenidənqurma işləri nəticəsində hazırda sahəsi 47 hektar, uzunluğu 4 kilometr, eni 250 metrə çatdırılan Bakı bulvari 15 kilometrədək genişləndiriləcəkdir. Yeniləşən bulvara istirahətin müxtəlif növləri üçün şərait yaradılıb. Bakı-

Na territorii ozera Bejuk Shor na severo-zapade Bakustroitsya sovremennyi sportivnyi komplex. Na sportivnom sooruzhenni otlichauchimisya oryginalnoi arhitekturoi vmostimostyu tribun 60 tys.chel. predusmotreno povedenie sportivnykh soroveniyan mezhduanalnogo urovnja. Gimnasticheskiy komplex vblizi prospekta Geydara Alijeva stroitsya s celiyu povedenia mezhduanalnykh soroveniyan, eshe bol'shego razvitiya urovnja sporta v strane. Na sovremennom sportivnom komplekse predusmotreno sozdatie neobходimykh uslovij dla zaniatija gimnasticheskym vidom sporta.

### **Arхитектура Баку периода экономического развития**

Широкомасштабные работы, проводимые в столице, еще более украсили город. Наряду с ощущением заботой об охране памятников налицо черты современности в архитектуре города. Многочисленные гости города, любуясь архитектурой древнего Баку, подчеркивают его величественное развитие, высказывают свои наблюдения положительных примеров сочетания истории и современности.

Это неслучайно. Только за последние восемь лет в 3 раза выросла экономика страны, в 12 раз увеличены бюджетные расходы, с успехом выполняются государственные программы, опирающиеся на сильную экономику. Осуществление государственной программы по социально-экономическому развитию Баку и окружающего город поселков и селений тоже служат преобразованию столицы Азербайджана в одну из современных и красивейших городов мира.

Осуществляемые сегодня в столице строительные созидательные работы, дороги, прокладываемые на уровне мировых стандартов, строительство мостов, подземных и наземных пешеходных переходов, местные памятники архитектуры, реконструированные в национальном архитектурном стиле, радуют глаза новым обликом, придаваемым зданиями, хранящими память о прошлом города. В соответствии с утвержденным планом ведутся работы по реконструкции в области коммунального хозяйства и транспорта. Главное из них дорожно-транспортный комплекс, работы по реконструкции которого продолжаются непрерывно. В настоящее время в столице 15 путепроводов. Строительство еще 7 путепроводов, сдача в эксплуатацию которых намечено на конец 2012 года, продолжается. За последние несколько лет в городе Баку, в целях безопасного движения и удобства пешеходов, сданы для пользования населения 38 пешеходных перехода. В настоящее время на территории разных районов Баку строится еще 10 подземных и наземных переходов.



nın Dənizkənarı bulvarında, Dövlət Bayraqı Meydanı yaxınlığında, Bayıl qəsəbəsində, 20-ci sahə, "Xutor", "Beşmərtəbə" adlanan ərazilərdə də yenidənqurma işləri sürətlə davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakının şərəfli tarixini özündə əks etdirəcək İstiqlal Muzeyinin tikintisinə başlanılıb. Abşeron rayonunun ərazisində yeni Zooloji park yaradılacaqdır.

Yeni infrastruktur layihələri sırasına "Bakı Ağ şəhər" layihəsi də daxil edilmişdir. Ölkə Prezidentinin xüsusi sərəncamı ilə reallaşacaq "Ağ şəhər" layihəsi Bakı buxtasının mərkəzində 221 hektar sahəni əhatə edəcəkdir. Şəhər içində şəhər hesab olunacaq "Ağ şəhər" memarlıq baxımından çox gözəl və fərqlidir. Bu layihə mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda nümayiş etdirilib və ən yüksək mükafatlara layiq görülüb, dünya miqyasında ən gözəl memarlıq layihələrindən biri kimi dəyərləndirilib. Layihənin hazırlanmasında yerli memarlar və mütəxəssislərlə yanaşı, dünyadan ən tanınmış olan memarlıq, dizayn və inşaat şirkətləri də yaxından iştirak ediblər. Yeni inkişaf layihəsinə uyğun olaraq Bakı buxtasında ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri, istirahət parkları və yeni yaşayış massivini dənizlə birləşdirəcək bulvar salınacaqdır.

Bakinin bu günü dünənindən gözəl olduğu kimi, sabahı, heç şübhəsiz, bu günündən də yaraşıqlı olacaqdır.

## **İqtisadi inkişaf dövrünün Gəncə memarlığı**

Son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncə şəhərində müvafiq infrastrukturların yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunmuşdur. Gəncənin inkişaf programı hazırlanmış və bu program hazırda uğurla icra edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ilin yanvar ayının 21-də Gəncə şəhərinə səfəri zamanı Gəncənin müasirləşdirilməsi istiqamətin də görülən işlərdə milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da ölkə başçısının tövsiyələrinə uyğun qəbul olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini səciyyələndirən monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak etmişdir. Bir hek-

В соответствии с Планом Мероприятий в ближайшем будущем в Баку предусмотрено строительство еще 17 дорожно-транспортных узлов, 75 пешеходных переходов, продолжается строительство новых автомобильных дорог, мест парковки автомобилей отвечающих современным требованиям и ремонт непригодных дорог.

Среди осуществляемых проектов инфраструктуры особое место занимают работы по реконструкции и благоустройству Приморского Национального Парка. «Наше государство построено на твердых национально-духовных ценностях. Направление только в будущее – в сторону современности, развития, прогресса» – это высказывание и требование главы государства о том, что Баку по всем параметрам должен быть достоин статуса красивого города. В результате проводимых работ по реконструкции Бакинский бульвар, площадь которого в настоящем достигла 47 гектаров, длина 4 километра, ширина 250 метров будет расширен на 15 километров. На обновляемом бульваре созданы условия для разных видов отдыха. На Приморском бульваре, вблизи площади Государственного Флага, в пос. Баилово, 20-й участок, и на участках называемые «Хутор», «Бешмертебе» тоже ведутся ускоренные работы по реконструкции кварталов.

По Распоряжению Президента Азербайджана Ильхама Алиева начато строительство Музея Независимости, который отразит в себе славную историю Баку. На территории Абшеронского района будет создан Зоологический парк.

К ряду новых проектов инфраструктур включен также проект «Баку Белый Город». Реализуемая по специальному Распоряжению Президента страны проект «Белый Город» будет охватывать территорию в 221 гектар в центре Бакинской бухты. Архитектурный облик т.н. города в городе, «Белый Город» очень красив и выразителен. Этот проект был выставлен на международных мероприятиях высокого уровня, продемонстрирован на конференциях и удостоен самых высоких наград и премий. Он получил оценку в качестве одного из лучших архитектурных проектов мирового масштаба. В разработке проекта наряду с местными архитекторами и специалистами приняли участие самые известные архитектурные, дизайнерские и строительные компании мира. В соответствии с новым проектом развития в Бакинской бухте будет создан самый современный и большой жилой центр. Здесь также будут административные здания, разные торговые центры, парки отдыха и заложен бульвар, который соединит новые жилые массивы с морем.

Прекрасен Баку сегодня. Завтра, несомненно, будет еще краше.

tardan çox ərazidə tikiləcək altı mərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, rəssamlıq qalereyası, baxış qülləsi yaradılacaqdır. Binada restoran və kafelərin, o cümlədən 800 kvadrat metrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərindəki "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir. 74 hektar ərazidə yerləşən Gəncə alüminium zavodu kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir.

Prezident İlham Əliyev Gəncə alüminium zavodu kompleksinin açılışını böyük hadisə adlandırmışdır. "Bu, doğrudan da böyük hadisədir. Bu, bir daha onu göstərmüşdür ki, ölkəmiz uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə bütün programlar yerinə yetirilir".

Dövlət başçısı Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuş, müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak etmiş, parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxmış, burada yaradılmış şəraitlə tanış olmuşdur.

Ümumi sahəsi 5 min kvadrat metr cıvarında olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yeni fəvvarə inşa edilmişdir. Gəncə sakini lərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda N.Nərimanovun büstü qoyulmuşdur. Burada salınan yaşlılıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirmişdir. Gəncədə park və xiyanətlərin əsaslı təmiri və yenidən qurulması bölgərimizin inkişafı istiqamətində atılan mühüm addımlar dan biridir.

### **Azərbaycan memarlığının inkişafında tikinti kompleksinin rolü**

Bu gün ölkə iqtisadiyyatının dinamik inkişafı və insanların rifah halının yaxşılaşması tikinti kompleksində çalışanların fədakar əməyinin nəticəsindən çox asılıdır.

Azərbaycanın tikinti cəbhəsinin "kapitanları" olan təcrübəli və qabaqcıl rəhbər və mütəxəssislərin, memarlıq layihələrini hazırlayan və həyata keçirilməsinə bila vasitə nəzarət edən layihə təşkilatlarının, inşaatçıların, həmçinin tanınmış heykəltəraşların əməyini qeyd etməmək düzgün olmazdi.

Layihələrin keyfiyyətlə hazırlanmasında və memarlığın inkişaf etdirilməsində bir çox fədakar insanların – təcrübəli layihəçilərin, memar, mühəndis və konstrukturların ölkə qarşısında böyük xidmətləri vardır. Bu sıradə Tahir Abdullayev (Azərdövlətlayihə), Sərdar Sərdarov (Azərsənayeləyi), Xosrov Sadıqov və Sabir Hüseynov (Azərkəndtikintilayihə), Dilarə Seyidova, Nazim Hacıbəyov və Abbas Ələsgərov (Bakıdövlətla-

### **Архитектура Гянджи периода экономического развития**

За последнее время работы, выполненные в направлении развития регионов Азербайджана, в том числе обновление инфраструктуры города Гянджа, сопровождались пуском в эксплуатацию новых предприятий социального и производственного назначения. Разработана программа развития города Гянджа и эта программа сегодня успешно выполняется.

Президент Азербайджанской Республики Ильхам Алиев во время визита в гор. Гянджа в январе 2012 года рекомендовал не забывать и обращать больше внимания на национальные особенности в выполняемых работах по модернизации города Гянджа, придав древнему городу современный вид. Исторический облик и традиционный архитектурный стиль города Гянджа необходимо сохранить. Кроме этого, на основании задания и рекомендаций Ильхама Алиева принято решение включить в архитектурный ансамбль Гянджи элементы монументализма, характеризующие древность города. Выполнены большие работы в направлении реставрации историко-архитектурных памятников благодаря вниманию и заботе Президента Ильхама Алиева, президента Фонда Гейдара Алиева госпожи Мехрибан Алиевой.

Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в церемонии закладки фундамента здания Гянджинской Государственной Филармонии. На территории свыше одного гектара по проекту предусматривается строительство шестиэтажного здания, где будут размещены концертный зал на 1200 зрителей, 2 кинозала, площадка летней эстрады на открытом воздухе, художественная галерея, смотровая башня. В здании намечено строительство ресторана и кафе, а также подземного автогаража площадью 800 квадратных метров.

Президент Азербайджанской Республики Ильхам Алиев принял участие также на открытии Гянджинского комплекса алюминиевого завода «ДЕТ AL» ООО Алюминиум в гор. Гянджа. С вводом в эксплуатацию Гянджинского алюминиевого завода на первом этапе будут обеспечены работой 640 чел.

Президент Ильхам Алиев назвал большим событием открытие Гянджинского комплекса алюминиевого завода. «Это действительно большое событие. Это еще раз показывает, что наша страна развивается успешно и высокими темпами. В стране выполняются все программы».

Глава государства ознакомился с проводимыми работами по благоустройству территории вокруг мавзолея гениального поэта Низами, высказал соответствующее мнение и ценные рекомендации. В





рамках посещения гор. Гянджа Президент Ильхам Алиев участвовал на открытии парка Наримана Нариманова, ознакомился со стендами, отражающими прошлый и настоящий облик парка, созданными в парке условиями отдыха.

В парке, общая площадь которого около 5 тыс. квадратных метров, выполнены большие работы по строительству и благоустройству, построен новый красивый фонтан. В парке, где созданы все условия для отдыха жителей и гостей города Гянджи, установлен бюст Н. Нариманова. Полосы озеленения, декоративные элементы, малые архитектурные формы превратили парк в незаменимое место отдыха. Капитальный ремонт и реконструкция парков и аллей в городе Гянджа – один из важных шагов в направлении развития регионов.

### **Роль строительного комплекса в развитии архитектуры Азербайджана**

Динамическое развитие экономики страны и улучшение благосостояния людей сегодня во многом зависят от результатов самоотверженного и славного труда работников строительного комплекса.

Необходимо отметить многолетнюю плодотворную работу передовиков производства, специалистов – многоопытных «капитанов» строительного комплекса, творческий труд проектных организаций, осуществляющих, также контроль за претворением в жизнь этих проектов, скульпторов и художников монументалистов.

Велики заслуги многих известных специалистов – опытных проектировщиков, архитекторов, инженеров и конструкторов в разработке качественных проектов и развитии архитектуры Азербайджана, среди которых следует особо отметить руководителей ведущих проектных институтов страны Таира Абдуллаева (Азгоспроект), Сардара Сардарова (Азгоспромпроект), Хосрова Садыхова и Сабира Гусейнова (Азгипросельстрой), Диляру Сеидову, Назима Гаджибекова и Аббаса Алескерова (Бакспротгор), Урузмага Ревазова и Юсифа Нагиева (Гипропищепром), Агасафа Тарывердиева и Ахифа Касумова (Азеркурортпроект), Пирвиза Гусейнова (Гипроторг), Джрафара Гияси (Азреставрация), Рауфа Абдуллаева, Дадаша Агаева (ПКТИ Главбакстроя) и других.

Необходимо отметить работы ведущих скульпторов Азербайджана, как пример удачного синтеза архитектуры и искусства: памятник Гейдару Алиеву (Омар Эльдаров), Низами Гянджеви и Самеду Бургуну (Фуад Абдурахманов), Мирза Фатали Ахундзаде (Пинхос Сабсай), Сабиру и Нариману Нариманову (Джалал Гариягды), Узеиру Гаджибейли, Физули и Короглу (Токай Мамедов), Джрафару Джаббарлы

yihə), Uruzmaq Revazov və Yusif Nağıyev (Azəryeyintisənayeləyihi), Ağasəf Tariverdiyev və Akif Qasımov (Kurortlayıhi), Pərviz Hüseynov (Azərdövləticarətləyihi), Cəfər Qiyasi (Azərbərpalayıhi), Rauf Abdullayev, Dadaş Ağayev (Bakıbaşılıkintinin Konstruktur Texnoloji Layihə institutu) və digər layihə institutları rəhbərlərinin adlarını çəkmək olar.

Azərbaycanın şəhərlərinin və rayon mərkəzlərinin küçə və meydanlarının abadlaşdırılmasında, memarlıqla incəsənətin uğurlu sintezinin əldə olunmasında memarlarla yanaşı heykəltəraşlar Ömər Eldarov (Heydər Əliyevin heykəli), Fuad Əbdürəhmanov (Nizami Gəncəvinin və Səməd Vurğunun heykəlləri), Pırnos Sabsay (Mirzə Fətəli Axundzadənin heykəli), Cəlal Qaryagdı (Mirzə Ələkbər Sabirin və Nəriman Nərimanovun heykəlləri), Tokay Məmmədov (Üzeyir Hacıbəylinin, Füzulinin heykəlləri və Koroğlunun abidəsi), Mirələsgər Mirqasimov (Cəfər Cabbarlıının heykəli), İbrahim Zeynalov (İmadəddin Nəsiminin və Şah İsmayıll Xətainin heykəlləri), Rahib Həsənov (Əliağa Vahidin abidəsi) və digər heykəltəraşların, həmçinin monumental dekorativ sənət nümunələri yaratmış rəssamlar Toğrul Nərimənbəyov (Kukla teatrının foyesində freska), Mikayıl Abdullayev (metronun "Nizami" stansiyasının vestibüldündə mozaik pannolar), Tofiq Ağababayev və Oqtay Şıxəliyev (Sirk binasının interyerində monumental panno) və digər rəssamların bədii cəhətdən dəyərli əsərləri qeyd olunmalıdır.

(Миралескер Миркасимов), Насими и Хатаи (Ибрагим Зейналов), Алиаге Вахиду (Рахиб Гасанов) и другие произведения, играющие огромную роль в благоустройстве улиц и площадей городов и районов республики, а также оформлении интерьеров дворцов культуры, представляющие большую художественную ценность, к примеру, знаменитая фреска в фойе театра Кукол (Тогрул Нариманбеков), мозаичное панно в подземном вестибюле станции метро «Низами» (Микаил Абдуллаев), монументальное панно в здании Цирка (Тофиг Агабабаев и Огтай Шыхалиев) и т.д.

### Стремление азербайджанского народа сохранить свою национальную культуру

Сегодня продолжается армяно-азербайджанский конфликт в Нагорном Карабахе. Народ с болью в сердце с нетерпением ждет справедливого решения вопроса. Священный край гениального Узеира, Джаббара, Бюлбюля находится в плену у экспансионистов. Придет день, когда подлые враги разбегутся в панике, оставляя земли наших предков и наш народ наконец свободно вздохнет. История помнит, как армянские агрессоры, не устояв перед волей и мудрой политикой наших предков – тюркских полководцев в результате с позором и бесславно оставляли поле битвы, рассыпаясь по всему миру.



## Azərbaycan xalqının milli mədəniyyətini qoruyub yaşatmaq amalı

Bu gün xalqımızın ürəyini göynədən, həllini səbrsizliklə gözlədiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Dahi Üzeyirin, Cabbarın, Bülbülün müqəddəs diyarı qasbkar düşmənin tapdağı altındadır. Gün gələcək türk qanına susamış namərd düşmənlər, əlverişsiz siyasi vəziyyətdən xaincəsinə istifadə edib kürayımizə xəncər saplayan mənfur gavurlar mütləq torpaqlarımızdan qovulacaq, xalqımız azad nəfəs alacaqdır. Düşmən tarix boyu öz kurnazlığı və xainliyi ilə qazandıqlarını türkün mətin iradəsi və müdrik siyaseti nəticəsində döyüş meydanında qoyub qarşaraq pərən-pərən olub dünyaya səpələnməyə məcbur olmuşdur.

Tarix təkrarlanır. Görünür növbə indi azəri türklərinindir. Minilliklərin yadigarı olan qədim mədəniyyət abidələrimizi yerlə yeksan edən, memarlıq incilərimizi dağdan alçaq düşmən keçmişini yada salaraq artıq yenildiyini dərk etməyə başlamışdır.

Arzumuz birdir. Xalqımız tezliklə torpaqlarını azad etmək, əl-ayağına dolaşan vəhşiləşmiş ağılsız qonşularını yerində oturtmaq, dinc quruculuq işləri ilə məşğul olaraq firavan yaşamaq istəyir.

Azərbaycanın müstəqilliyyinin bərpasından sonra, xüsusilə də son yeddi-səkkiz ildə ölkəmizdə misli-bərabəri olmayan tikinti-quruculuq və abadlıq işləri görürlüb.

Zəngin memarlıq ənənələri olan Azərbaycan Respublikasının bu gün nəhəng tikinti meydançasını xatırlatması, insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində əldə olunan nailiyyətlər, mədəniyyət, incəsənət və idman sahələrində qazanılan qələbələr yaxın zamanlarda Azərbaycanın dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına daxil olacağına əminlik yaradır.

Bu əminliyin qaynağı xalqımızın şərəfli tarixi, milletimizin enerjisi və bacarığı, həmçinin ölkə rəhbərinin müdrikliliyi və uzaqgörənliliyinə olan dərin inamdır.

История повторяется. Видимо наступила очередь азербайджанских тюрок. Подлый и коварный враг, в нервных конвульсиях уничтожающий древние памятники культуры, помня свое прошлое, уже начинает осознавать свое поражение.

Наш народ хочет скорейшего освобождения своих земель, указать место зарвавшимся глупым соседям, заняться мирным созидаческим трудом, жить достойной жизнью.

После восстановления независимости, в особенности за последние 7-8 лет, в стране осуществлен колоссальный объем строительно-созидаческих работ и работ по благоустройству.

Азербайджанская Республика – страна богатых архитектурных традиций. Достигнуты успехи почти во всех областях человеческой деятельности. Победы в сфере культуры, искусства, спорта создают уверенность в том, что Азербайджан в скором времени войдет в число высокоразвитых государств мира.

Источником этой уверенности является славная история народа, энергия и умение нации, а также глубокая вера в мудрость и дальновидность руководителя страны.







Heydər Əliyev sarayıının qarşısında park  
Парк перед дворцом Гейдара Алиева

## Sovet Azərbaycanının memarlığı

## Архитектура Советского Азербайджана

Bakı. Cəfər Cabbarlı meydanında  
Azərbaycan Dövlət Neft Akademiyasının  
əlavə korpusu.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Дополнительный корпус  
Азербайджанской Государственной  
Нефтяной Академии на площади  
Джафара Джаббарлы.  
Архитекторы С.Дадашев, М.Усейнов

Bakı. "Azernəşr" Dövlət Nəşriyyatı  
binası. Memar S.Pen

Баку. Здание Государственного  
Издательства «Азернешр».  
Архитектор С.Пэн

Bakı. Şamama Ələsgərova adına  
5 sayılı doğum evi.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Родильный дом № 5 имени  
Шамамы Алекскеровой.  
Архитекторы С.Дадашев, М.Усейнов





Bakı. Bayıldə Mədəniyyət evi.

Memarlar L., V. və

A. Vesnin qardaşları

Баку. Дом Культуры на Банлово.

Архитекторы братья Л., В.

и А. Веснины

Bakı. "İnturist" mehmanxanası.

Memar A. Şusev

Баку. Гостиница «Интурист».


Архитектор А. Шусев





Bakı. Azadlıq prospekti ilə  
Vəqif prospektinin kəsişməsində  
yaşayış binası.  
Memar Q.Əlizade

Баку. Жилое здание на  
пересечении проспекта Азадлыг  
(Свободы) и проспекта Вагифа.  
Архитектор Г.Ализаде





*Bakı. Əmircanda Səttar Bəhlulzadə adına Mədəniyyət evi.  
Memarlar L., V. və A.Vesnin qardaşları*

Баку. Дом культуры имени Саттара Бахлулзаде в Амирджанах.  
Архитекторы братья Л., В. и А. Веснины

*Bakı. Həsən Əliyev prospektində Tibb Universitetinin yataqxanası.  
Memarlar S.Dadaşov, M.Hüseynov*

Баку. Общежитие Медицинского Университета на проспекте Гасана Алиева.  
Архитекторы С. Дадашев, М. Усейнов


*Bakı. Mehdi Hüseyin küçəsində "Limançı" yaşayış evi.  
Memarlar S.Dadaşov, M.Hüseynov*

Баку. Жилой дом «Портовик» на улице Мехти Гусейнзаде.  
Архитекторы С. Дадашев, М. Усейнов



*Moskva. Xalq Təsərrüfatı  
Nəqliyyatçıları Sərgilində  
"Azerbaycan SSR pavilyonu"  
(leyhe cizgisi).  
Memarı S.Dadaşov,  
M.Hüseynov*

*Москва. «Павильон  
Азербайджанской ССР»  
на Выставке Достижений  
Народного Хозяйства  
(эскиз проекта).  
Архитекторы С.Дадашев,  
М.Усейнов*



*Bakı. Dağüstü park.  
Memar L.Ilyin*

*Баку. Нагорный парк.  
Архитектор Л.Ильин*





*Bakı. Azərbaycan prospektində  
“əkiz” yaşayış binaları.  
Memar Ə.Qaaimzadə*

Баку. Жилые дома «близнецы»  
на проспекте Азербайджан.  
Архитектор Э.Касимзаде



*Bakı. Hidrometereoloji Proqnozlar  
Bürosunun inzibati binası.  
Memarlar S.Dadaşov, M.Hüseynov*

Баку. Административное здание  
Бюро Гидрометеорологических  
Прогнозов.  
Архитекторы С.Дадашев, М.Усейнов

Bakı. Nizami kinoteatrı və "AzərTac"  
Dövlət Telegraf Agentliyinin binaları.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Здания кинотеатра  
«Низами» и Государственного  
Телеграфного Агентства «АзерТАдж».  
Архитекторы С.Дадашев, М.Усейнов

Bakı. Üzeyir Hacıbəyli küçəsində  
Trikotaj fabriki.  
Memar N.Bayev

Баку. Трикотажная фабрика  
на улице Узеира Гаджибейли.  
Архитектор Н.Баев





*Bakı. Rəşid Behbudov prospekti ilə Abbasqulu Ağa Bakıxanov prospektinin kəsləməsində Bakı şəhər Tacili və təxirəsalınmaz tibbi yardım stansiyasının yerləşdiyi yaşayış binası.  
Memar Q.Əlizadə*

Баку. Жилое здание на пересечении проспектов Рашида Бейбутова и Аббасгулу Ага Бакиханова (здание городской станции скорой и неотложной медицинской помощи Баку).  
Архитектор Г.Ализаде



*Bakı. Abbasqulu Ağa Bakıxanov prospektində yaşayış binası (Artistlər evi).  
Memarlar S.Dadaşov,  
M.Hüseynov, V.Ivanov, K.Sençixin*

Баку. Жилое здание на проспекте Аббасгулу Ага Бакиханова (Дом Артистов).  
Архитекторы С.Дадашев,  
М.Усейнов, В.Иванов, К.Сенчихин

Bakı. Nizami Gəncəvi adına Milli  
Azerbaycan Ədəbiyyatı muzeyi.  
Memarlar S.Dadaşov, M.Hüseynov


Баку. Национальный Музей  
Азербайджанской Литературы  
имени Низами Гянджеви.  
Архитекторы С.Дадашев,  
М.Усейнов



Bakı. Azerbaycan Respublikası  
Nazirlər Kabinetinin binası.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Здание Кабинета Министров  
Азербайджанской Республики.  
Архитекторы С.Дадашев,  
М.Усейнов





*Bakı. Tofiq Bəhramov  
adına Respublika  
Stadionu.*

*Memarlar L.Qonsiorovski,  
Q.Sergeyev, O.Isayev*

*Баку. Республиканский  
Стадион имени  
Тофика Бахрамова.  
Архитекторы  
Л.Гонсиоровский,  
Г.Сергеев, О.Исаев*

*Bakı. "Buzovnaneft"  
Birliyinin yaşayış binaları.  
Memarlar S.Dadaşov,  
M.Hüseynov*

*Баку. Жилой дом  
объединения  
«Бузовнанефть».  
Архитекторы С.Дадашев,  
М.Хусейнов*



Bakı. Azərbaycan Dövlət

Dəmir Yolu idarəsi.

Memar N.Yakovlev

Баку. Азербайджанское

Государственное

Железнодорожное Управление.

Архитектор Н.Яковлев



Bakı. Hərifə Əlesgərov küçəsində  
100 mənzilli yaşayış binası.

Məmərlar S.Dadaşov, M.Hüseynov

Баку. Жилой дом на 100 квартир  
на улице Ганифы Алескерова.

Архитекторы С.Дадашев,

М.Усейнов



Bakı. "Azneft" zavodlarının  
yaşayış binası.

Məmərlar S.Dadaşov, M.Hüseynov

Баку. Жилой дом

заводов «Азнефти».

Архитекторы С.Дадашев,

М.Усейнов



Bakı. Gənc Tamaşaçılar Teatrı.  
Memar M.Qusman

Баку. Театр Юного Зрителя.  
Архитектор М.Гусман



*Bakı. Abbasqulu Ağa Bakıxanov prospekti ilə Murtuza Muxratov küçəsinin kəsişməsində yaşayış binası.  
Memarlar A.Borodatov, E.Kopeloviç*

Баку. Жилой дом на пересечении проспекта Аббасгулу Ага Бакиханова и Муртузы Мухтарова.  
Архитекторы А.Бородатов,  
Е.Копелович



*Bakı. Elm xadimlərinin yaşayış binası  
(«Alimlərin evi»).  
Məmarlar S.Dadaşov, M.Hüseynov*

Баку. Жилой дом деятелей науки («Дом ученых»).  
Архитекторы С.Дадашев, М.Усейнов



*Bakı. Azerbaycan Ressamlar İtifaqının yərleşdiyi İncəsənet xadimlərinin yaşayış binası*

Баку. Жилой дом деятелей искусства (здание Союза художников Азербайджана)



Bakı. 28 May küçəsi ilə  
Azadlıq prospektinin  
kəsişməsində yaşayış binası.  
Memar H.Ələsgərov

Баку. Жилой дом на пересечении  
улицы 28 Мая и проспекта Азадлыг.  
Архитектор Г.Алескеров

Bakı. Bülbül prospekti ilə Füzuli  
küçəsinin kəsişməsində yaşayış binası.  
Memarlar Q.Əlizadə, M.Mədətov

Баку. Жилой дом на пересечении  
проспекта Бюль-Бюля  
и улицы Физули.  
Архитекторы Г.Ализаде, М.Медетов

Bakı. 28 May küçəsi ilə Kövkəb  
Səfəreliyeva küçəsinin  
kəsişməsində yaşayış binası.  
Məmar K.Sənçixin

Баку. Жилой дом на пересечении  
улиц 28 Мая и Кёккаб Сафаралиевой.  
Архитектор К.Сенчихин



Gəncə. Heydər Əliyev prospekti  
ilə Şah İsmayıllı Xətai prospektinin  
kəsişməsində "Gəncə" məhmanxanası.  
Məmar S.Əmirov

Гянджа. Гостиница «Гянджа»  
на пересечении проспектов Гейдара  
Алиева и Шаха Исмаила Хатаи.  
Архитектор С.Амиров





*Bakı. İnşaatçılar prospektində  
yaşaçış binaları.  
Memar Ə.Qasımov*

Баку. Жилой дом на проспекте  
Иншатчилар (Строителей).  
Архитектор Э.Касимзаде

*Bakı. Azərbaycan Milli  
Elmər Akademiyası.  
Memar M.Hüseynov*

Баку. Национальная Академия  
Наук Азербайджана.  
Архитектор М.Усейнов





Bakı. Səməd Vurğun  
Vəkilovun heykəli.  
Heykəltəraş F.Əbdürəhmanov.  
Memar M. Hüseynov

Баку. Памятник Самеду  
Вургуну Векилову.  
Скульптор Ф.Абдурахманов.  
Архитектор М.Усейнов

Bakı. Səməd Vurğun bağı

Баку. Сад Самеда Вургана



Bakı. Füzuli meydanı

Баку. Площадь Физули



*Bakı. Azərbaycan Dövlət  
Akademik Milli Dram Teatrı.  
Memarlar Q.Əlizadə, M.Mədətov*

Баку. Азербайджанский  
Государственный  
Академический Национальный  
Драматический Театр.  
Архитекторы Г.Ализаде,  
М.Медетов

*Məhəmməd Füzulinin heykəli.  
Heykəltəraşlar T.Məmmədov,  
Ö.Eldarov.  
Memar H.Muxtarov*

Памятник Мухаммедину Физули.  
Скульпторы Т.Мамедов,  
О.Эльдаров.  
Архитектор Г.Мухтаров



Bakı. Azərbaycan Texniki  
Universiteti.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Азербайджанский  
Технический Университет.  
Архитекторы С.Дадашев,  
М.Усейнов



Bakı. Mirzə Fətəli Axundzadə adına  
Azərbaycan Milli Kitabxanası.  
Memar M. Hüseynov

Баку. Азербайджанская  
Национальная Библиотека имени  
Мирзы Фатали Ахундзаде  
Архитектор М.Усейнов





*Bakı. Heyder Əliyev sarayı.  
Memar V.Şulqın*

Баку. Дворец Гейдара Алиева.  
Архитектор В.Шульгин



Bakı. "Ulduz" qonaq evi.  
Memar R.Əliyev

Баку. Гостевой дом  
«Улдуз» (Звезда).  
Архитектор Р.Алиев



Bakı. "Gülüstan" sarayı.  
Memarlar N.Hacıbəyov,  
H.Əmirkhanov

Баку. Дворец «Гюльстан»  
(Эдем).  
Архитекторы Н.Гаджибеков,  
Х.Амирханов




Bakı. Muzey Mərkəzi.  
Memar H.Məcidov

Баку. Музейный центр.  
Архитектор Г.Меджидов

Bakı. Mərkəzi Univermaq.  
Memar N.Kəngərli

Баку. Центральный Универмаг.  
Архитектор Н.Кенгерли





*Bakı. Nərimanov Rayon icra Hakimiyyətinin binası.  
Memar T.Xanlarov*

Баку. Здание Исполнительной власти Наримановского района.  
Архитектор Т.Ханларов

*Bakı. Nizamlı Rayon icra Hakimiyyətinin binası.  
Memar T.Xanlarov*

Баку. Здание Исполнительной власти Низаминского района.  
Архитектор Т.Ханларов



*Bakı. Nəsimi rayon polis idarəsinin binası.  
Memar Y.Qədimov*

Баку. Здание Управления Полиции Насиминского района.  
Архитектор Ю.Кадымов



*Bakı. Yüngül atletika maneqi.  
Memar Z.Quliyeva*

Баку. Легкоатлетический манеж.  
Архитектор З.Гулиева



**Sumqayıt. 12 mərtəbəli  
yaşayış evləri.  
Məmar A.Salamova**

Сумгайыт. 12-этажные  
жилые дома.  
Архитектор А.Саламова

**Gəncə. "Kərəz" mehmanxanası  
ve Nizami Gəncəvinin heykeli.  
Məmar M.Hüseynov**

Гянджа. Гостиница «Кяпяз»  
и памятник Низами Гянджеви.  
Архитектор М.Усейнов

**Gəncə. Şəhər icra Hakimiyyətinin  
binası. Məmarlar Ə.ismayilov,  
F.Leontyeva**

Гянджа. Здание Исполнительной  
власти города.  
Архитекторы А.Исмайлова,  
Ф.Леонтиева



**Naxçıvan. Cəlil Məmmədquluzadə  
adına Naxçıvan Dövlət Musiqili  
Dram Teatri. Məmarlar Ə.ismayilov,  
H.Məcidov**

Нахчыван. Нахчыванский  
Государственный Музыкальный  
Театр Драмы имени  
Дж.Мамедгулузаде.  
Архитекторы А.Исмайлова,  
Г.Меджидов





*Bakı Dövlət Sirk.*  
Memarlar Ə.İsmayılov,  
F.Leontyeva

Бакинский  
Государственный Цирк.  
Архитекторы А.Исмайлова,  
Ф.Леонтиева



*Bakı. Mirsədulla Mirqasimov adına  
Respublika Klinik Xəstəxanası*

Баку. Республиканская  
клиническая больница имени  
Мирасадуллы Миргасымова



*Bakı. Dövlət Statistika Komitəsi.  
Memar T.Xanlarov*

Баку. Государственный  
Комитет Статистики.  
Архитектор Т.Ханларов

**Bakı. Moskva prospektində  
(1-ci mikr.) yaşayış evi.  
Memarlar A.Belokon, V.Sulimov**

**Баку. Жилой дом на Московском  
проспекте (1-й микрорайон).  
Архитекторы А.Белоконь,  
В.Сулимов**



**Bakı. Dənizkənarı Parkda uşaqlar  
Üçün yay kinoteatrı.  
Memar V.Şulqın**

**Баку. Летний кинотеатр для детей  
в Приморском парке.  
Архитектор В.Шульгин**



**Bakı. Dövlət Siyasi Partiyalar  
və İctimai Hərəkətlər Arxivinin binası.  
Memarlar Ş.Zeynalova, Y.Qədimov**

**Баку. Здание Государственного  
Архива Политических Партий  
и Общественных Движений.  
Архитекторы Ш.Зейналова,  
Ю.Кадымов**






Bakı. Nərimanov rayonu

Баку. Наримановский район



Bakı. Hüseyn Cavid prospektində yaşayış evi. Memar M.Hüseynov

Баку. Жилые дома на проспекте Гусейна Джавида. Архитектор М.Усейнов



Bakı. Hüseyn Cavid prospektində yaşayış evi. Memar M.Hüseynov

Баку. Жилые дома на проспекте Гусейна Джавида. Архитектор М.Усейнов

Bakı. Müşfiq Meydanı

Баку. Площадь Мушфига



*Sumqayıt. Üzeyir Hacıbeyli adına  
"Kimiyaçı" Mədəniyyət sarayı*

Сумгайит. Дворец культуры  
«Кимыачи» (Химик) имени  
Узеира Гаджибейли


*Xankəndi. Teatr binası.  
Memar Y.Ibrahimov*

Ханкенди. Здание Театра.  
Архитектор Я.Ибрагимов



*Gəncə. Məşədi Əzizbəyov küçəsi*

Гянджа. Улица  
Мешади Азизбекова



*Şuşa. Şəhərin görünüşü*

Шуша. Панорама города



*Bakı. 1-ci mikrorayon*  
*Баку. 1-й микрорайон*



*Sumqayıt. 4-cü mikrorayon*  
*Сумгайт. 4-й микрорайон*



*Naftalan. Şəhərin görünüşü*  
*Нафталан. Панорама города*



*Şirvan. "Şirvanneft" Neft və Qazçixarma idarəsinin işçiləri üçün 2 saylı mikrorayon*  
*Ширван. 2-й микрорайон для работников управления по нефте-газодобыче «Ширваннефть»*

**Sumqayıt. "Sülh göyərçini" abidəsi**

Сумгайыт. Монумент «Голубь Мира»

**Şamaxı. Nəsimi adına Şamaxı Astrofizika Rəsədxanası**

Шемаха. Шемахинская астрофизическая обсерватория имени Насреддина Туси



**Quba. Şəhərin görünüşü**


Губа. Панорама города



**Sumqayıt. Dəniz kənarında 9 mərtəbəli yaşayış binası**

Сумгайыт. 9-этажный жилой дом на набережной.





Bakı. "Mirvari" kafesi.

Memar V.Şulqın

Баку. Кафе «Мирвари»

(Жемчужина).

Архитектор В.Шульгин

Bakı. Yasamal rayonu

Баку. Ясамальский район




Bakı. Nizami Gəncəvinin heykəli.  
Heykəltəraş F.Əbdürəhmanov.  
Memarlar S.Dadaşov, M.Hüseynov

Баку. Памятник Низами Гянджеви.  
Скульптор Ф.Абдурахманов.  
Архитекторы С.Дадашев, М.Усейнов

Bakı. Hüseyin Cavid  
Rasizadənin heykəli.  
Heykəltəraş Ö.Eldarov.  
Memarlar R.Əliyev, Y.Qədimov

Баку. Памятник Гусейну  
Джавиду Расизаде.  
Скульптор О.Эльдаров.  
Архитекторы Р.Алиев, Ю.Кадымов



Bakı. Mirzə Əlekber Sabir  
Tahirzadənin heykəli.  
Heykəltəraş C.Qaryagdi.  
Memar Q.Əllizadə

Баку. Памятник Мирзэ Алекперу  
Сабиру Тахирзаде.  
Скульптор Дж.Гарягды.  
Архитектор Г.Ализадә



Bakı. Cəfər Cabbarlinin heykəli.  
Heykəltəraş M.Mirqasimov.  
Memar Y.Qədimov

Баку. Памятник Джаббару  
Джаббарлы.  
Скульптор М.Миркасимов.  
Архитектор Ю.Кадымов

Bakı. Nəriman Nərimanovun heykəli.  
Heykəltəraş C.Qaryagdi.  
Memarlar T.Abdullayev, Y.Qədimov

Баку. Памятник Нариману  
Нариманову.  
Скульптор Дж. Гарягды.  
Архитекторы Т.Абдуллаев,  
Ю.Кадымов





*Bakı. Üzeyir Hacıbəylinin heykəli.  
Heykəltəraş T.Məmmədov.  
Memar M.Hüseynov*

Баку. Памятник Узеиру Гаджибейли.  
Скульптор Т.Мамедов.  
Архитектор М.Усейнов

*Bakı. "Bəhram Gur" fəvvarə kompleksi.  
Heykəltəraşlar Q.Süceddinov,  
A.Mustafayev, A.Rüstəmov.  
Memar V.Şulqın*

Баку. Фонтанный комплекс  
«Бахрам Гур».  
Скульпторы Г.Суджаддинов,  
А.Мустафаев, А.Рустамов.  
Архитектор В.Шульгин



*Bakı. Rixhard Zorgenin abidesi.  
Heykəltəraş V.Sığal.  
Memar R.Əliyev*

Баку. Памятник Рихарду Зорге.  
Скульптор В.Цигаль.  
Архитектор Р.Алиев



*Bakı. İmadəddin Nəsiminin heykəli.  
Heykəltəraşlar İ.Zeynalov, T.Məmmədov.  
Memar H.Muxtarov*

Баку. Памятник Имамеддину Насими.  
Скульпторы И.Зейналов, Т.Мамедов.  
Архитектор Г.Мухтаров

*Bakı. İçərişəhərdə Həsən bəy Zerdabının  
skulptur abidəsi.  
Heykəltəraş E.Hüseynova.  
Memar Z.Quliyeva*

Баку, Скульптурный памятник  
Гасан Бею Зардаби.  
Скульптор Э.Гусейнова.  
Архитектор З.Гулиева

*Gəncə. Nizami Gəncəvinin*


*məqbərəsi.*

*Memar İ.Vatuxin*

*Гянджа. Мавзолей Низами*

*Гянджеви.*

*Архитектор И.Ватухин*



*Bakı. Əl Oyunları idman sarayı.*

*Memar F.Yüzbaşov*

*Баку. Дворец Ручных Игр.*

*Архитектор Ф.Юзбашев*



*Bakı. Azərbaycan Nəşriyyatının*

*qəzet çapı binası.*

*Memar Ö.Qoçulu*

*Баку. Здание газетной печати*

*Издательства Азербайджана.*

*Архитектор О.Гочулу*





*Bakı. Dəmər Yolu Vağzalı.*  
Memarlar Ş.Zeynalova, Y.Kozlov  
Баку. Железнодорожный вокзал.  
Архитекторы Ш.Зейналова,  
Ю.Козлов

*Naftalan. Hava Limanı.*  
Memarlar A.Mirbağırov, K.Seidov  
Нафталаан. Аэропорт.  
Архитекторы А.Мирбагиров,  
К.Сайдов


*Bakı. Bine Hava Limanı.*  
Memar H.Mecdiov  
Баку. Аэропорт Бина.  
Архитектор Г.Меджиев



*Bakı. Metropolitenin  
“28 May” stansiyası.*  
Memar Ş.Quliyev  
Баку. Станция метро «28 Мая».  
Архитектор Ш.Гулиев

**Bakı. Metropolitenin "Nizami" stansiyası. Memar M.Hüseynov. Rəssam M.Abdullayev**

**Баку. Станция метро «Низами».**  
Архитектор М.Хусейнов.  
Художник М.Абдуллаев



**Bakı. Metropolitenin "Bakmil" stansiyası. Memar K.Sençixin**

**Баку. Станция метро «Бакмил».**  
Архитектор К.Сенчихин


**Bakı. Metropolitenin "Xətai" stansiyası. Memar K.Sençixin**

**Баку. Станция метро «Хатай».**  
Архитектор К.Сенчихин

**Bakı. Metropolitenin "Elmlər Akademiyası" stansiyası. Memar M.Hüseynov**

**Баку. Станция метро «Академия Наук».**  
Архитектор М.Хусейнов





*Bakı Xoreoqrafiya Məktəbi.  
Memar A.Surkin*

Бакинское  
Хореографическое училище.  
Архитектор А.Суркин



*Bakı. ‘Dostluq’ kinoteatrı.  
Memar M.Əliyev*

Баку. Кинотеатр «Дружба».  
Архитектор М.Алиев



*Bakı. Həzi Aslanov adına  
175 №-ii məktəb.  
Memar N.Kəngərli*

Баку. Школа № 175  
имени Ази Асланова.  
Архитектор Н.Кянгярли

**Bakı. Cəfər Cabbarlı küçəsi  
ilə Əlibəy Hüseynzadə küçəsinin  
kəsişməsində yaşayış binası.  
Memar N.Hacıbəyov**

**Баку. Жилой дом  
на пересечении улиц  
Джафара Джаббарлы  
и Алибэя Гусейнзаде.  
Архитектор Н.Гаджибеков**



**Bakı. Mikayıl Müşfiq adına  
18 №-lı məktəb**

**Баку. Школа № 18  
имени Миканла Мушфига**



**Bakı. Azerbaycan Dövlət Neft  
Akademiyasının tədris korpusu.  
Memar M.Hüseynov**

**Баку. Учебный корпус  
Азербайджанской  
Государственной  
Нефтяной Академии.  
Архитектор М.Усейнов**





*Bakı. Azərbaycan Tibb  
Universitetinin tədris korpusu.  
Memar M.Hüseynov*

Баку. Учебный корпус  
Азербайджанского  
Медицинского Университета.  
Архитектор М.Усейнов



*Bakı. Azərbaycan Tibb  
Universitetinin  
inzibati-tədris korpusu.  
Memar M.Hüseynov*

Баку. Административно-  
учебный корпус  
Азербайджанского  
Медицинского Университета.  
Архитектор М.Усейнов


Bakı. Səhiyyə Nazirliyinin  
İctimai Səhiyyə  
və İslahatlar Mərkəzi.  
Memar Y.Tişenko

Баку. Центр Общественного  
Здравоохранения и Реформ  
Министерства  
Здравоохранения.  
Архитектор Я.Тищенко




Mingəçevir. Bənd.  
Memarlar H.Məcidov,  
E.Popov, V.Perlin, P.Rijak,  
K.Sençixin


Мингечевир. Дамба.  
Архитекторы Г.Меджидов,  
Э.Попов, В.Перлин,  
П.Рыжак, К.Сенчихин



Bakı. Şampan  
şərabları zavodu.  
Memarlar U.Rəvazov,  
P.Yarinovski

Баку. Завод  
шампанских вин.  
Архитекторы У.Ревазов,  
П.Яриновский





Bakı. "Şərqi bazarı".  
Memarlar U.Revazov,  
P.Yarinovski

Баку. «Шарг Базары»  
(Восточный Базар).  
Архитектор У.Ревазов,  
П.Яриновский

Bakı. Məişət  
kondisionerleri zavodu.  
Memarlar Y.Tişenko,  
E.Aslanov, K.Kapinus,  
Ş.Seyidzadə

Баку. Завод  
бытовых кондиционеров.  
Архитекторы Я.Тищенко,  
Э.Асланов, К.Капинус,  
Ш.Сейидзаде







Mirza Ələkber Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kolleci


Азербайджанский Государственный Педагогический  
Колледж им. Мирзы Ахмедпера Сабира

**Memarlıq abidələrin bərpası,  
sovət dövründə inşa edilmiş  
binaların fasadlarının  
dəyişdirilməsi, bağ  
və parkların yenidən qurulması**

**Реставрация памятников  
архитектуры, изменение  
фасадов зданий советского  
периода, реконструкция  
садов и парков**


Bakı. "Qız Qalası"nın bərpası.  
Müəllif "Atelier Erich Pummer  
Ges.m.b.H" şirkəti

Баку. Реставрация  
«Гыз Галасы»  
(Девичья Башня).  
Автор компания «Atelier  
Erich Pummer Ges.m.b.H»



Bakı. İçərişəhərdə Cümə  
məscidi


Баку. Джума Мечеть  
(Пятничная мечеть)  
в Ичеришехер  
(Старая часть города)





Bakı. Hökumət Evi

Баку. Дом правительства



Bakı. Qoşa Qala Qapıları


Баку. Парные  
Крепостные Ворота



Bakı. Nizami Gəncəvi adına  
Milli Azərbaycan Ədəbliyati  
muzeyi

Баку. Национальный Музей  
Азербайджанской  
Литературы имени  
Низами Гянджеви







Bakı. "Təzəpir" məscid kompleksi yenidənqurmadan sonra.  
Memar Ə. Məmmədov

Баку. Комплекс мечети «Тазапир» после реконструкции.  
Архитектор А.Мамедов





*Bakı. Əjdərbəy (Göy) məscidi  
yenidənqurmadan sonra.  
Məmər Ə.Məmmədov*


Баку. Мечеть Аждарбей  
(или Голубая Мечеть)  
после реконструкции.  
Архитектор А.Мамедов



Bakı, Azərbaycan  
Tarixi Muzeyi binası  
bərpadan sonra.  
Müəllif "Azərdövlətlayihə"  
Institutu

Баку. Музей Истории  
Азербайджана после  
реставрации.  
Автор проектный институт  
«Азгоспроект»






*Bakı. Aida İmanquliyevanın xatirəsinə ithaf edilmiş “ÜNS yaradıcılıq səhnəsi”nın binası*  
Баку. «Творческая сцена ÜNS», посвященная памяти Аиды Имангулиевой



*Binanın önünde rəssam-heykəltaraş Fuad Salayevin “Adem və Həvva (1-ci səhne)” və “Aktyor” kompozisiyaları*

Скульптурные композиции художника-скульптора Фуада Салаева «Адам и Ева (1-ая сцена)» и «Актер» на фоне здания



Bakı. Elm xadimlərinin yaşayış binası


Баку. Жилой дом деятелей науки

Bakı. Zərifə Əliyeva prospekti ilə Bülbül prospektinin kəsişməsində yaşayış binası

Баку. Жилой дом на пересечении проспектов Зарифы Алиевой и Бюль-Бюля

Bakı. AMEA-nın rəyasət heyəti binası ("İsmayılliyə" Sarayı)

Баку. Здание президиума Академии Наук Азербайджана (Дворец «Исмаилийе»)



Bakı. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası yenidənqurmadan sonra.  
Məmar E.Qasimzadə

Баку. Азербайджанская Национальная Библиотека имени Мирзы Фатали Ахундзаде после реконструкции.  
Архитектор Э.Гасымзаде





*Bakı. Azərbaycan  
Respublikasının Prezidenti  
yanında Strateji Araşdırma Mərkəzi ("SAM")*

Баку. Центр Стратегических Исследований при Президенте («ЦСИ»)



*Bakı. Rəşid Behbudov adına  
Azərbaycan Dövlət Mahnı Teatrı (konsert zalının interyeri)*

Баку. Азербайджанский Государственный Театр Песни имени Рашида Бейбутова (интерьер концертного зала)

Bakı, Nizami" Kino Mərkezi  
("Nizami" kinoteatrı)  
yenidənqurmadan sonra.  
Müəllif "Azərdövlətiyihə"  
institutu

Баку, Киноцентр «Низами»  
(Кинотеатр «Низами»)  
после реконструкции.  
Автор проектный институт  
«Азгоспроект»



Əsas kinozal

Основной кинозал



"Cinema" restoranı

Ресторан "Cinema"





Bakı. "Villa Petrolea" Nobel qardaşlarının ev muzeyi

Баку. Дом-музей братьев Нобелей «Вилла Петролея»



**Bakı. Müslüm Maqomayev  
adına Azerbaycan Dövlət  
Filarmoniyası**

**Баку. Азербайджанская  
Государственная  
Филармония имени  
Муслими Магомаева**



**Bakı. İstiqlallyyət  
prospektində Azerbaycan  
Dövlət iqtisad Universitetinin  
Inzibati-tədrīs korpusu**

**Баку.  
Административно-учебный  
корпус Азербайджанского  
Государственного  
Экономического  
Университета  
на проспекте Истиглалыят  
(Независимость)**



**Bakı. Fransanın  
Azərbaycandakı Səfirliyi**

**Баку. Посольство Франции  
в Азербайджане**





*Bakı. Neftçilər prospekti,  
103 ünvanında yaşayış binası  
(Hacinskinin evi)*

Баку. Жилой дом  
(дом Гаджинского) по адресу  
проспект Нефтичляр  
(Нефтяников) 103

*Bakı. "Monolit" yaşayış binası*  
Баку. Жилой дом «Монолит»



Bakı, Zərifə Əliyeva  
prospektində Mərkəzi  
Klinikanın Ambulatoriya  
korpusu yenidənqurmadan  
sonra.

Memar Bilgin Karaça –  
"Medical Mimarlı Taşarım"  
şirkəti

Баку. Амбулаторный  
Корпус Центральной  
Клиники на проспекте  
Зарифы Алиевой после  
реконструкции.  
Архитектор Бильгин  
Карача – компания "Medical  
Mimarlı Taşarım"





*Bakı. Neftçilər prospekti  
ilə Kövkəb Səfərəliyeva  
küçəsinin kəsişməsində  
yaşayış binası*

Баку. Жилой дом  
на пересечении проспекта  
Нефтичилляр (Нефтяников)  
и улицы Ковкаб  
Сефаралиевой

*Qazax. Yuxarı Salaklı  
kəndində Səməd Vurğunun  
muzeyi və Poeziya evi*

Газах. Музей и дом поэзии  
Самеда Вургунова в селе  
Юхары Салахлы



*Qax. "İçəribazar" qala  
kompleksi renovasiya  
işlərindən sonra.  
Məmmər N.Qasımov*

Гах. Комплекс крепости  
«Ичерибазар»  
(Внутренний базар) после  
восстановительных работ.  
Архитектор Н.Гасымов

**Bakı. Özeyir Hacıbəyli küçəsi  
ilə Azadlıq prospektinin  
kəsişməsində yaşayış binaları**

Баку. Жилой дом  
на пересечении улицы  
Узеира Гаджибейли  
и проспекта Азадлыг  
(Свободы)



**Bakı. İstiqlaliyyət prospekti  
ilə Niyazi Tağızadə-Hacıbəyli  
küçəsinin kəsişməsində  
yaşayış binaları**

Баку. Жилой дом  
на пересечении проспекта  
Истиглалият  
(Независимости) и улицы  
Низами Тагизаде-Гаджибейли





*Bakı. 28 May küçəsi ilə Rəşid Behbudov prospektinin kəsişməsində yaşayış binası*  
Баку. Жилой дом  
на пересечении улицы  
28 Мая и проспекта  
Рашида Бейбутова



*Bakı. Hacı Zeynalabdin Tağıyev küçəsində Azərbaycan Beynəlxalq Bankının Mərkəzi filialı*  
Баку. Центральный филиал  
Азербайджанского  
Международного Банка  
на улице Гаджи  
Зейналабдина Тагиева

**Bakı. Azərbaycan Milli  
Ensiyopediyasının Elmi Mərkəzi**

Баку. Научный Центр  
Азербайджанской  
Национальной Энциклопедии

**Bakı. "Azeritifaq" Mərkəzi  
Kooperativlər İttifaqının  
yerleşdiyi bina**

Баку. Здание Центрального  
Союза Кооперативов  
«Азериттифаг» («Азерсоюз»)

**Bakı. "TRACECA" Hökumətarası  
Komissiyasının Daimi Katibliyi  
(kəçmiş Xarici İşlər Nazirliyinin  
binası)**

Баку. Постоянный секретариат  
межправительственной  
комиссии «TRACECA»  
(бывшее здание Министерства  
Иностранных Дел)



**Bakı. Dəmir Yolu Vağzalı**

Баку. Железнодорожный  
вокзал



**Bakı Sərnişin Vağzalının  
Rəsmi Nümayəndələr  
zalının binası**

Здание зала Официальных  
Представителей  
Пассажирского  
Вокзала Баку





**Bakı. Azərbaycan Dövlət Kukla Teatrı**

Баку. Азербайджанский Государственный  
Кукольный Театр

**Bakı. Fəvvarələr Meydanında yaşayış evi**

Баку. Жилой дом на Площади Фонтанов


**Bakı. Fuad Əfəndiyev adına 4 sayılı şəhər kliniki  
xəstəxanası**

Баку. Городская клиническая больница  
№ 4 имени Фуада Эфендиева

**Bakı. Üzeyir Hacıbəyli adına Bakı Muziqi  
Akademiyası binası yenidənqurmadan sonra.  
Memar Ə.Əliyev**

Баку. Здание Бакинской Музыкальной  
Академии имени Узеира Гаджибейли после  
реконструкции.  
Архитектор А.Алиев





*Bakı. Dövlət Pantomima Teatrı  
(keçmiş "Şəfəq" kinoteatri)  
binası yenidənqurmadan sonra.  
Müəllif "Azərdövləttikintilayihə"  
institutu*

Баку. Здание  
Государственного Театра  
Пантомимы (бывший  
кинотеатр «Шафаг») после  
реконструкции. Автор ГПИ  
«Азстройпроект»

*Bakı. "Azərbaycan"  
kinoteatrı*

Баку. Кинотеатр  
«Азербайджан»





Bakı. Heydər Əliyev sarayı

Баку. Дворец Гейдара Алиева





Bakı. Milli Məclis

Баку. Мили Маджлис  
(Национальный Парламент)



**Bakı. Füzuli küçəsində FHN  
Tikintidə Təhlükəsizliyə Nəzarət  
Dövlət Agentliyinin yenidən  
qurulmuş inzibati binası.  
Memar M.Namazov**

**Баку. Административное  
здание Государственного  
Агентства по Контролю  
за Безопасностью  
в Строительстве МЧС на улице  
Физули после реконструкции.  
Архитектор М.Намазов**



**Bakı. Daxili İşlər Nazirliyinin  
yenidən qurulmuş inzibati binası.  
Memar S.Məhərrəmov**

**Баку. Реконструированное  
административное здание  
Министерства Внутренних Дел.  
Архитектор С.Магеррамов**





*Bakı. Xarici İşler Nazirliyinin  
yenidən qurulmuş  
inzipatlı binası.  
Müəllif  
“Bakımenzilkommunallayihe”  
institutu*

Баку. Реконструированное  
административное здание  
Министерства  
Иностранных Дел.  
Автор Институт  
«Бакжилкоммунпроект»


*Bakı. Səməd Vurğun  
küçəsində Nəsimi Rayon İcra  
Hakimiyyətinin binası*

Баку. Здание  
Исполнительной власти  
Насиминского района на  
улице Семеда Вургана



*Bakı. Azərbaycanda  
İnterpolun Milli Mərkəzi  
bürosunun binası*

Баку. Здание  
Национального  
Центрального бюро  
Интерпола в Азербайджане



Bakı. Namiq Axundov adına 1 №-li məktəb

Баку. Школа № 1 имени Намика Ахундова






*Bakı. Zərifə Əliyeva prospekti  
ile Rəşid Behbudov prospektinin  
kəsişməsində Azərbaycan Dövlət  
Pedaqoji Universitetinin  
tədris korpusu*

Баку. Учебный корпус  
Азербайджанского  
Государственного  
Педагогического Университета на  
пересечении проспектов Зарины  
Алиевой и Рашида Бейбутова



*Bakı. 133 №-li məktəb  
Bakı. Школа № 133*



*Bakı. Mikayıllı Müşfiq adına  
18 №-ii məktəb*

Баку. Школа № 18 имени  
Микяила Мушфига

Bakı. A.S.Loqinov adına  
8 №-li məktəb

Баку. Школа № 8  
имени А.С.Логинова



Bakı. Elitar Gimnaziya  
(keçmiş 41 №-li məktəb)

Баку. Элитарная Гимназия  
(бывшая школа № 41)



Bakı. Elitar Gimnaziya binası yenidənqurma  
işlərindən sonra

Баку. Здание Элитарной Гимназии  
после реконструкции





*Səhiyyə Nazirliyinin inzibati binası (keçmiş Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası)*

Административное здание  
Министерства  
Здравоохранения (бывшая  
Больница Скорой Помощи  
имени Мусы Нагиева)

*Səhiyyə Nazirliyinin Inzibati binası yenidənqurma işlərindən sonra*

Административное здание  
Министерства  
Здравоохранения после  
реконструкции



**Bakı. Milli Təhlükəsizlik Nazirliyinin  
Mədəniyyət Mərkəzi (keçmiş Şəhriyar adına  
Mədəniyyət Sarayı)**

Баку. Центр Культуры Министерства  
Национальной Безопасности (бывший  
Дворец культуры имени Шахрияра)

**Bakı. Milli Təhlükəsizlik Nazirliyinin**

**Mədəniyyət Mərkəzi**

**yenidənqurmadan sonra.**

**Müəllif "Azərdövlətlayihə" institute**

Баку. Центр Культуры Министерства  
Национальной Безопасности

после реконструкции.

Автор проектный институт «Азгоспроект»





*Bakı. Xocalı prospektində bank binası  
(keçmiş "Xətal" Mədənliyət Sarayı)*

Баку. Здание банка на проспекте Ходжалы (бывший Дворец культуры «Хатай»)

*Bakı. Xocalı prospektində bank binası  
yenidənqurma işlərindən sonra*

Здание банка на проспекте Ходжалы после реконструкции



**Gəncə. Şah İsmayıllı Xətai prospektində Gəncə Dövlət Universitetinin əsas korpusu**

**Гянджа. Основной корпус Гянджинского Государственного Университета на проспекте Шаха Ислами Хатая**



**Gəncə Dövlət Universiteti binasının fasadlarının yenilənməsi**

**Обновление фасадов здания Гянджинского Государственного Университета**



**Bakı. Neftçilər prospekti, 113 sayılı yaşayış evinin fasadlarının yenilənməsi  
Memar İ.Isbatov**

**Баку. Обновление фасадов жилого дома № 113 на проспекте Нефтиляр  
Архитектор И.Исбатов**





*Bakı. Neftçilər prospekti*  
Баку. Проспект Нефтичилар



*Bakı. Neftçilər prospektində Azərbaycan Dövlət Musiqili Teatrı binasının və yaşayış evlərinin fasadlarının yenilənməsi (layihədən)*

Баку. Обновление фасадов Азербайджанского Государственного Музыкального Театра и жилых домов на проспекте Нефтичилар (из проекта)



*Bakı. Neftçilər prospekti, 89 ünvanında yerləşən bina yenidənqurmadan sonra. Memar R.Babaklıyev*

Баку. Здание по адресу проспект Нефтичилар, 89 после реконструкции. Архитектор Р.Бабакишиев

**Bakı. Neftçilər prospektində  
Azerbaycan Dövlət Xəzər Deniz  
Gəmiçiliyi İşçilərinin yaşayış  
binası**

Баку. Жилой дом работников  
Азербайджанского  
Государственного  
Каспийского Морского  
Пароходства на проспекте  
Нефтичилар

**Bakı. Neftçilər prospektində  
Azerbaycan Dövlət Xəzər Deniz  
Gəmiçiliyi İşçilərinin yaşayış  
binası yenidənqurmadan sonra  
(layihədən).**

**Memar İ.Işbatov**

Баку. Жилой дом работников  
Азербайджанского Госу-  
дарственного Каспийского  
Морского Пароходства на  
проспекте Нефтичилар после  
реконструкции (из проекта).  
Архитектор И.Исбатов





*Bakı. Neftçilər prospekti, Hacı Zeynalabdin Tağıyev, Zərifə Əliyeva və Yusif Məmmədəlyev küçələrinin əhatəsində yerləşən yaşayış binası (Neftçilər pr., 117)*

*Баку. Жилой дом, расположенный в окрестности проспекта Нефчилляр и улиц Гаджи Зейналбдина Тагиева, Зарифы Алиевой и Юсифа Мамедалиева (пр. Нефчилляр, 117)*

*Bakı. Neftçilər prospekti, 117 ünvanında yaşayış binası yenidənqurma işlərləndən sonra (layihədən). Memar İlisbatov*

*Баку. Жилой дом по адресу Нефчилляр, 117 после реконструкции (из проекта). Архитектор И.Исбатов*





Bakı. Neftçilər prospekti  
lla Səfər Quliyev küçəsinin  
kəsişməsində yaşayış evi  
(Neftçilər pr., 105)

Баку. Жилой дом  
на пересечении проспекта  
Нефтиляр и улицы  
Сафтара Гулиева  
(пр. Нефтиляр, 105)

Bakı. Neftçilər prospekti,  
105 ünvanında yaşayış evi  
yenidənqurmadan sonra.  
Memar N.Eldarlı

Баку. Жилой дом по адресу  
проспект Нефтиляр,  
105 после реконструкции.  
Архитектор Н.Эльдарлы

Bakı. "5 Mərtəbə"  
yaşayış binası  
Bakı. Жилой дом  
«5 Мяртвя» («Пятиэтажка»)



Bakı. "5 Mərtəbə" yaşayış  
binasının fasadlarının  
yenilənməsi.  
Müəllif  
“Bakımənzilkommunallayıhə”  
institutu

Баку. Обновление фасадов  
жилого дома «5 Мяртвя».  
Автор проектный институт  
«Бакыилкоммунпроект»





Bakı. Azadlıq prospektində yerləşən yaşayış binaları

Баку. Жилой дом на проспекте Азадлыг



Bakı. Azadlıq prospektində yerləşən yaşayış binaları yenidənqurma işlərindən sonra.

Memar Ə.Məmmədov

Баку. Жилой дом на проспекте Азадлыг после реконструкции.  
Архитектор А.Мамедов



Bakı. 132 və 134 №-li məktəblərin binası

Баку. Здание школ №132 и 134



Bakı. 132 və 134 №-li məktəblərin binası yenidənqurma işlərindən sonra.

Memar İ.Isbatov

Баку. Здание школ №132 и 134  
после реконструкции.  
Архитектор И.Исбатов



Bakı. İstiqlaliyyat küçəsində yerləşən yaşayış binaları

Баку. Жилые дома на улице Истиглалият

**Bakı. İstiqlallyat küçəsində yerləşən yaşayış binalarının fasadlarının yenilenmesi (layihədən).**

Memar I.İsbatov

Баку. Обновление фасадов жилых домов на улице Истиглалият (из проекта). Архитектор И.Исбатов



Bakı. İstiqlaliyyet küçəsində yerləşən yaşayış binası


Баку. Жилой дом на улице Истиглалият



**Bakı. İstiqlaliyyet küçəsində yerləşən yaşayış binalarının fasadlarının yenilenmesi (layihədən).**

Memar I.İsbatov

Баку. Обновление фасадов жилых домов на улице Истиглалият (из проекта). Архитектор И.Исбатов



*Bakı. "Azərpoçt" Dövlət Müəssisəsinin binası*

Баку. Здание государственного учреждения «Азерпочта»

*Bakı. "Azərpoçt" Dövlət Müəssisəsinin binası yenidənqurma işlərindən sonra*

Баку. Здание государственного учреждения «Азерпочта»  
после реконструкции




*Bakı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Şövkət Məmmədova adına Opera Studiyasının binası*

*Баку. Здание Оперной студии имени Шовкет Мамадовой при Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли*



*Bakı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Şövkət Məmmədova adına Opera Studiyasının binası yenidənqurma işlərindən sonra*

*Баку. Здание Оперной студии имени Шовкет Мамадовой при Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли после реконструкции*






*Bakı. Azərbaycan  
Dövlət Rəssamlıq  
Akademiyasının binası*

Баку. Здание  
Азербайджанской  
Государственной  
Художественной Академии

*Bakı. Azərbaycan Dövlət  
Rəssamlıq Akademiyasının  
binası yenidənqurma  
işlərindən sonra*

Баку. Здание  
Азербайджанской  
Государственной  
Художественной Академии  
после реконструкции




**Bakı. Azərbaycan Dövlət Gənc  
Tamaşaçılar Teatrı binası**

Баку. Здание  
Азербайджанского  
Государственного Театра  
Юного Зрителя

**Bakı. Azərbaycan Dövlət Gənc  
Tamaşaçılar Teatrı binası  
yenidenqurma işlərindən sonra.  
Müəllif "Azərdövlətikintilayihə"  
institutu**

Здание Азербайджанского  
Государственного  
Театра Юного Зрителя  
после реконструкции.  
Автор ГППИ «Азстройпроект»





*Bakı. Azadlıq meydanında  
“Bakı” Univermağının yerləşdiyi  
yaşayış binası*

Баку. Жилой дом  
на площади Азадлыг

*Bakı. Azadlıq meydanında  
yaşayış binasının fasadlarının  
yenilenmesi*

Баку. Обновление фасадов  
жилого дома на площади  
Азадлыг



Bakı. "Park Inn Azerbaijan"  
mehmanxanası binası  
yenidənqurmadan sonra.  
Memar K.Istahani

Баку. Здание гостиницы  
"Park Inn Azerbaijan"  
после реконструкции.  
Архитектор К.Исфагани



Bakı. Kapital Bankın binası

Баку. Здание Капитал Банка

Bakı. Kapital Bankın binası  
yenidənqurma işlərindən sonra.  
Memarlar K.Musaxanov,  
C.Axundov

Баку. Здание Капитал Банка  
после реконструкции.  
Архитекторы К.Мусаханов,  
Дж.Ахундов



*Bakı. 2 saylı ayaqqabı fabrikası*

Баку. Обувная фабрика № 2



*Bakı. 2 saylı ayaqqabı fabrikasının fasadlarının yenilənməsi.*  
*Memar Ə.Əliyev*

Баку. Обновление фасадов обувной фабрики № 2.  
Архитектор А.Алиев



**Naxçıvan. "Təbriz"  
mehmanxanası**

Нахчыван. Гостиница  
«Табриз»

**Naxçıvan. "Təbriz" meh-  
manxanası yenidənqurma  
işlərindən sonra**

Нахчыван. Гостиница  
«Табриз»  
после реконструкции



**Bakı. Üzeyir Hacıbəyli küçəsi  
ile Kövkəb Səfərəliyeva  
küçəsinin kəsişməsində  
yaşayış binası**

Баку. Жилой дом  
на пересечении улиц  
Узеира Гаджибейли  
и Ковкаб Сафаралиевой



**Bakı. Üzeyir Hacıbəyli küçəsi  
ile Kövkəb Səfərəliyeva  
küçəsinin kəsişməsində  
yaşayış binasının fasadlarının  
yenilənməsi**

Баку. Обновление фасадов  
жилого дома  
на пересечении улиц  
Узеира Гаджибейли  
и Ковкаб Сафаралиевой





*Bakı. Dilarə Əliyeva küçəsi, 237 və 239 ünvanlarında yaşayış binalarının fasadlarının yenilənməsi.  
Məmər H.Əmirxanov*

Баку. Обновление фасадов домов по адресу улица  
Дилляры Алиевой, 237 и 239.  
Архитектор Х.Амирханов

*Bakı. Yusif Səfərov küçəsində Respublika Doğum evi  
Bakı. Республиканский родильный дом на улице  
Юсифа Сафарова*

Баку. Республиканский родильный дом  
на улице Юсифа Сафарова  
после реконструкции (из проекта).  
Мемар V.Несенов



**Bakı. Müşfiq Meydanında  
yaşayış binaları**

Баку. Жилые дома  
на площади Мушфига



**Bakı. Müşfiq Meydanında yaşayış  
binalarının fasadlarının yenilenmesi**

Баку. Обновление фасадов жилых  
домов на площади Мушфига





*Bakı. Xaqani küçəsi ilə Bülbül prospektinin kəsişməsində inzibati bina (keçmiş Həmkarlar İttifaqı Konfederasiyasının idman sarayı)*

Баку. Административное здание на пересечении улицы Хагани и проспекта Бюль-Бюля (бывший Дворец спорта Конфедерации Профсоюзов)


*Bakı. Xaqani küçəsi ilə Bülbül prospektinin kəsişməsində inzibati bina yenidənqurma işlərindən sonra*

Баку. Административное здание на пересечении улицы Хагани и проспекта Бюль-Бюля после реконструкции



**Bakı. 28 May küçəsində "Kapellhaus"  
Dovlet Kamera və Orqan Müsiqisi  
binası bərpadan əvvəl**

Баку. Здания Государственной  
камерной и органной музыки  
«Капеллаус» на улице 28 Мая  
до реставрации



**Bakı. 28 May küçəsində "Kapellhaus"  
Dovlet Kamera və Orqan Müsiqisi  
binası bərpa işlərləndən sonra**

Баку. Здание Государственной  
камерной и органной музыки  
«Капеллаус» на улице 28 Мая  
после реставрации



**Bakı. Yasamal rayonunda Pravoslav  
kilsəsi bərpadan əvvəl**

Баку. Православная церковь  
в Ясамальском районе  
до реставрации

**Bakı. Yasamal rayonunda Pravoslav  
kilsəsi bərpa işlərləndən sonra.  
Memar E.Əliyev**

Баку. Православная церковь  
в Ясамальском районе  
после реставрации.  
Архитектор З.Алиев





*Şəki. Kiş kəndində Albani məbədi  
bərpa işlərindən sonra.  
Memarlar G.Məmmədova,  
T.Abdullayev*

Шеки. Албанский храм  
в селении Киш после  
реконструкции.  
Архитекторы Г.Мамедова,  
Т.Абдуллаев

*Şəki. "Aşağı karvansara"  
mehmanxanası  
(bərpa işləhəsindən).  
Memar E.Qasimzadə*

Шеки. Отель  
«Ашагы Каравансара»  
(из проекта реставрации).  
Архитектор Э.Гасымзаде



Bakı. Metropolitenin "Koroğlu"  
(keçmiş "Məşədi Əzizbəyov") stansiyası

Баку. Станция метро «Кёроглу»  
(бывшая «Мешади Азизбеков»)



Bakı. Metropolitenin "Koroğlu" stansiyası  
yenidənqurma işlərindən sonra.

Memarlar Gerhard Haldinger,  
Anton Mueller – "GIG Project"  
ve "Europoint Ziviltechniker" şirkətləri

Баку. Станция метро «Кёрглу» после  
реконструкции.

Архитекторы Герхард Хайдингер,  
Антон Мюллер – компании «GIG Project»  
и «Europoint Ziviltechniker»

Bakı. Metropolitenin "İçərişəhər" stansiyası  
yenidənqurma işlərindən sonra.

Müəllif "MLL Architects  
& Town Planners" şirkəti

Баку. Станция метро «Ичеришехор»  
после реконструкции.

Автор компания «MLL Architects  
& Town Planners»





*Bakı. 28 May küçəsində "Aerokassa"nın  
yerləşdiyi yaşayış evinin fasadlarının  
yenilənməsi*

Баку. Обновление фасадов здания  
на улице 28 Мая

*Bakı. Müşfiq Meydanında yaşayış binalarının  
fasadlarının yenilənməsi*

Баку. Обновление фасадов жилых домов  
на площади Мушфига



*Bakı Deniz Vəzifəli binalarının  
fasadlarının yenilənməsi*

Обновление фасадов  
Бакинского Морвокзала

**Bakı. Səməd Vurğun adına  
Azərbaycan Dövlət Rus Dram  
Teatrı binası yenidənqurma  
İşlərindən sonra.  
Müəllif "Azərdövlətikİntilayihə"  
Institutu**

**Баку. Здание Азербайджанского  
Государственного Русского  
Драматического Театра  
имени Самеда Вургана  
после реконструкции.  
Автор ГППИ «Азстройпроект»**



**Bakı. Qələbə meydanında yaşayış  
binasının fasadlarının yenilənməsi.  
Müəllif "Bakimənzilkommunallayıhə"  
Institutu**

**Баку. Обновление фасадов дома  
на площади Победы.  
Автор «Бакжилкоммунпроект»**



**Bakı. Azərbaycan Məmərlıq  
və İnşaat Universitetinin  
inzibati-tədris korpusu  
(yenidenqurma layihəsindən)**

**Баку. Административно-учебный  
корпус Азербайджанского  
Архитектурно-Строительного  
Университета  
(из проекта реконструкции)**





*Bak. "Republika" mehmanxanasının binası yenidənqurmadan sonra*

Баку. Здание гостиницы «Республика» после реконструкции

*Bak. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası (yenidənqurma işyicesindən)*

Баку. Здание Министерства Труда и Социальной Защиты Населения (из проекта реконструкции)

*Bak. Heydər Əliyev adına idman Konsern Kompleksinin fasadlarının yeniləntəsi*

Баку. Обновление фасадов Спортивно-Концертного Комплекса имени Гейдара Алиева




**Bakı. Əziz Əliyev küçəsi**

Баку. Улица Азиза Алиева

**"Yaşıl Teatr" Bakı  
Konsert Kompleksi  
yenidənqurma  
işlərindən sonra**

Бакинский  
Концертный Комплекс  
«Зеленый театр»  
после реконструкции






*Bakı. Heydər Əliyev prospektində AFFA-nın "Şəfa" idman və Sağlamlıq Mərkəzi yenidənqurma işlərindən sonra. Memar Louz Truzel – "TTMC International" şirkəti*

Баку.  
Спортивно-оздоровительный комплекс «Шафа» (Исцеление) АФФА (Ассоциация Футбольных Федерации Азербайджана) на проспекте Гейдара Алиева после реконструкции.  
Архитектор Луиз Трузель – компания «TTMC International»




*Layihə cizgisi*

Эскиз проекта



**Bakı. Nizami küçəsi**

Баку. Улица Низами





*Bakı. Fəvvərələr Meydani  
(layihədən)*

Баку. Площадь Фонтанов  
(из проекта)



*Bakı. Fəvvərələr Meydani*

Баку. Площадь Фонтанов





Bakı. Dənizkənarı Milli Park

Баку. Приморский Национальный Парк

Bakı. Dənizkənarı Milli Parkda  
ressam-heykəltaraş Altay Sadıqzadənin  
"Xəzri" kompozisiyası

Баку. Композиция «Хазри»  
(Северный ветер) художника-  
скульптора Алтая Садыхзаде  
в Приморском Национальном Парке


Bakı. Dənizkənarı Milli Parkda  
“Ressam” heykəlcisiyi

Баку. Скульптура «Художника»  
в Приморском Национальном Парке

Bakı. Dənizkənarı Milli Parkda  
“Baliqçı” heykəlcisiyi

Баку. Скульптура «Рыбака»  
в Приморском Национальном Парке





*Bakı. Dənizkənarı Milli Parkda dekorativ bitkilər güşəsi*


Баку. Уголок декоративных растений в Приморском Национальном Парке



**Bakı. Filarmoniya parkı**

Баку. Парк Филармония





*Bakı. Sahil parkı*

Баку. Парк Сахиль (Набережная)



**Bakı. Nazirlər Kabinetinin  
qarşısında park**

Баку. Парк перед  
Кабинетом Министров





*Bakı. Niyazi küçəsində  
bağ*

Баку. Сад на улице  
Ниязи

*Bakı. Əzim Əzimzadə  
adına bağ*

Баку. Сад имени  
Азима Азизаде



**Bakı. Əzim Əzimzadə  
adına bağ**

Баку. Сад имени  
Азима Азизаде



**Bakı. Xaqani bağı**

Баку. Сад Хагани





*Bakı. Dövlət Kukla  
Teatrının qarşısında bağ*

Баку. Сад перед  
Государственным  
Кукольным Театром







Heydar Əliyev prospektinin inkişaf konsepsiyası  
Концепция развития проспекта Гейдара Алиева

**Müasir dövrdə şəhərsalma  
layihələndirilməsi**

**Градостроительное  
проектирование  
современного периода**

**Bakı şəhərinin  
inkışaf sxemləri**

Схемы развития  
города Баку

**Böyük Bakının Regional  
İnkışaf Planı  
(Məskunlaşmanın  
və sənayenin inkışafı)**


План регионального  
развития Большого Баку  
(развитие расселения  
и промышленности)


**Böyük Bakının Regional  
İnkışaf Planı (Məxəsusü Bakı)**

План регионального  
развития Большого Баку  
(в частности Баку)

**Bakı şəhərinin mərkəzi  
hissəsinin Müfəssəl  
Planlaşdırma Layihəsi (MPL).  
Müəllif “Bakidövlətlayihə”  
Institute**

Проект Детального  
Планировки центральной  
части города Баку (ПДП).  
Автор проектный институт  
«Бакипрогор»





*Bakı şəhərinin Baş planı konsepsiyasının müzakirəsi*

Обсуждение концепции Генерального плана города Баку

**Böyük Bakı Ərazisinin İnkışaf Planı.  
Müəllif "Bakıdövlətlayihə" institute**

План развития территории Большого Баку.  
Автор проектный институт  
«Бакыпрогор»



Bakı şəhərinin mərkəzi hissəsi. MPL.  
Müəllif "Bakidövlətiyihə" İnstitut

ПДП центральной части города Баку.  
Автор проектный институт «Бакгипрогор»





Bakı şəhərinin mərkəzi.  
Mövcud vəziyyət

Центр города Баку.  
Настоящее состояние



Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakidövlətlayihə"  
institutu

Центр города Баку.  
ПДП.  
Автор проектный  
институт «Бакгипрогор»



Bakı şəhərinin mərkəzi.  
Gələcək inkişaf layihəsi.  
Müəllif "Bakıdövlətlayihə"  
institutu

Центр города Баку.  
Будущий план развития.  
Автор проектный  
институт «Бакгипрор»



Bakı şəhərinin mərkəzi  
hissəsinin Müfəssel  
Planlaşdırma Layihəsi.  
Müəllif "Bakıdövlətlayihə"  
institutu

Проект Детального  
Планировки  
центральной части  
города Баку.  
Автор проектный  
институт «Бакгипрор»



Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakıdövlətlayihə"  
institutu

Центр города Баку.  
ПДП.  
Автор проектный  
институт «Бакгипрогор»





*Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakidövlətlayihə"  
institute*

*Центр города Баку.  
ПДП.  
Автор проектный институт  
«Бакгипрогор»*





*Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakidövlətlayihə"  
institute*

Центр города Баку.  
ПДП.  
Автор проектный институт  
«Бакгипрогор»



Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakıdövlətlayihə"  
Institute

Центр города Баку.  
ПДП. Автор проектный  
институт «Бакгипрогор»







*Bakı şəhərinin mərkəzi.  
MPL.  
Müəllif "Bakidövlətlayihə"  
Institutu*

Центр города Баку.  
ПДП.  
Автор проектный  
институт «Бакгипрор»





1990-2005-ci illər ərzində tikilmiş hündürmərtaballı binalar




Bakı. Cəfər Cabbarlı  
məydanından Hüseyn Cavid  
bağınınadək olan ərazinin  
konseptual inkişaf sxemləri

Баку. Концептуальная  
схема развития  
территории от площади  
Джафара Джаббарлы  
до сада Гусейн Джавида

Bakı. Məhəmməd Füzuli,  
Səmed Vurğun, Şəmsi  
Bedalbəyli və Şixəli  
Qurbanov küçələri ilə əhatə  
olunan ərazinin konseptual  
yenidənqurma layihəsi  
(ümumi görünüş).  
Müəllif "Bakidövlətlayihə"  
institutu

Баку. Концептуальный  
проект реконструкции  
территории, окруженной  
улицами Мухаммеда  
Физули, Самеда Вургана,  
Шемси Бадалбейли  
и Шихали Гурбанова  
(общий вид).  
Автор проектный институт  
«Бакипрогор»





Bakı. Məhəmməd Füzuli,  
Səməd Vurğun, Şəmsi  
Bədalbəyli və Şixəli  
Qurbanov küçələri ilə əhatə  
olunan ərazinin konseptual  
yenidənqurma layihəsi.  
Müəllif "Bakıdövlətlayihə"  
institutu

Баку. Концептуальный  
проект реконструкции  
территории, окруженной  
улицами Мухаммеда  
Физули, Самеда Вургана,  
Шамси Бадалбейли  
и Шихали Гурбанова.  
Автор проектный институт  
«Бакигипрор»





Bakı. Məhəmməd Füzuli, Səməd Vurğun, Şəmsi Bədalbəyli və Şixəli Qurbanov küçələri ilə əhatə olunan ərazinin konseptual yenidənqurma layihəsi.  
Müəllif “Bakidövlətlayihə” institutu

Баку. Концептуальный проект реконструкции территории, окружённой улицами Мухаммеда Физули, Самеда Вургана, Шамси Бадалбейли и Шихали Гурбанова (общий вид).  
Автор проектный институт «Бакгипрогор»





*Heydər Əliyev Mərkəzinin  
ətrafında yaradılması təklif  
olunan ictimai və inzibati  
binalar kompleksinin  
görünüşü.  
Müəllif "Bakıdövlətlayihə"  
institutu*

Общий вид предлагаемого комплекса общественных и административных зданий вокруг Центра Гейдара Алиева.  
Автор проектный институт «БакгипроГЭР»






## **Bakı Metropoliteni Xətlərinin Konseptual inkişaf sxemi. Müəllif "Bakımetrolayihə" institute**

Концептуальная схема  
развития сети Бакинского  
метрополитена.  
Автор проектный институт  
«Бакметропроект»

## **Bakı Metropolitenin Sxemi. Müəllif “Bakımetrolayihə” institutu**

Схема Бакинского  
Метрополитена.  
Автор проектный институт  
«Бакметропроект»






*Böyük Zirə adasının  
məvcud görünüşü*

Нынешний вид  
острова Большой Зире

*Böyük Zirə adasında  
Istirahət və əyləncə  
komplekslərinin  
layihə təklifi. Memar  
R.Babakışiyev*

Проектное  
предложение  
комплексов отдыха  
и развлечений на  
острове Большой Зире



*Bakı. Böyük Zirə adasında  
yeni şəhərciyin konsepsiyası.  
Müellif "BIG Architects"  
şirkəti*

Баку. Концепция нового  
городка на территории  
острова Большой Зире.  
Автор компания  
"BIG Architects"



Bakı. Dənizkənarı bulvarın  
Dövlət Bayrağı Məydanı  
İstiqamətində  
gənişləndirilməsi layihəsi

Баку. Проект расширения  
Приморского Парка  
до Площади  
Государственного Флага





*Bakı. Dənizkənarı bulvarın  
Dövlət Bayraqı Meydanından  
Bibiheybət istiqamətində  
genişləndirilməsi layihəsi*

Баку. Проект расширения  
Приморского Парка  
от Площади  
Государственного Флага  
до Биби-Эйбата



Bakı. "Ağ Şəhər"in nəzərdə tutulmuş ərazisi

Баку. Планируемая территория «Белого города»

Bakı. "Ağ Şəhər"in baş planı.  
Müəlliflər "Atkins", "Foster & Partners" və "F+A architects" şirkətləri

Баку. Генеральный план «Белого города».  
Авторы компаний "Atkins",  
"Foster & Partners" и "F+A  
architects"





*Bakı. "Ag Şəhər"in  
Şimaldan görünüşü*

Баку. «Белый город» –  
вид с севера


*Bakı. "Ag Şəhər"in  
Cənubdan görünüşü*

Баку. «Белый город» –  
вид с юга



Bakı. "Ağ Şəhər" layihəsi  
çərçivəsində salınması  
nəzərdə tutulan yeni  
fəvvarələr meydanı

Новая площадь фонтанов,  
строительство которой  
планируется в рамках  
проекта «Белый Город»



*Bakı. "Ağ Şəhər"in "Green Hill" yaşayış ərazisi*

Баку. Жилая территория  
"Green Hill"  
в «Белом Городе»



*Bakı. "Ağ Şəhər"in  
əsas biznes ərazisi*

Баку. Основная бизнес  
зона «Белого Города»




Bakı, "Ağ Şəhər" in  
deniz fasadının fragmenti

Баку. Фрагмент морского  
фасада «Белого города»



Bakı, "Ağ Şəhər" layihəsi çərçivəsində  
genişləndirilmesi nəzərdə tutulan  
yeni dənizkənarı bulvar zolağı

Баку. Полоса приморского бульвара,  
расширение которой планируется  
в рамках проекта «Белый город»





Bakı. Olimpiya  
şəhərciyi

Баку. Олимпийский  
городок



Bakı. Heydər Əliyev  
prospektinin inkişaf  
konsepsiyası. Park zolağı

Баку. Концепция  
развития проспекта  
Гейдара Алиева.  
Парковая Полоса

Bakı. Heydər Əliyev  
prospektinin inkişaf  
konsepsiyası.  
Müəllif "Gənslər" şirkəti

Баку. Концепция  
развития проспекта  
Гейдара Алиева.  
Автор компания  
"Gensler"





*Bakı. Heydər Əliyev prospektinin inkişaf konsepsiyası.  
Heydər Əliyev Meydanı*  
*Баку. Концепция развития проспекта Гейдара Алиева.  
Площадь Гейдара Алиева*



*Bakı. Heydər Əliyev prospektinin inkişaf konsepsiyası. Heydər Əliyev Meydanında "Yeni Bakı Amfiteatrı"*  
*Баку. Концепция развития проспекта Гейдара Алиева.  
«Новый Бакинский Амфитеатр»  
на площади Гейдара Алиева*



*Bakı. Heydər Əliyev prospektinin inkişaf konsepsiyası. İctimai abidə*  
*Баку. Концепция развития проспекта Гейдара Алиева.  
Общественный памятник*

Bakı. Böyükşor ərazisinin mövcud görünüşü

Баку. Нынешний вид территории Бёюкшор



Bakı. Böyükşor gölünün yaxlığında,  
Koroğlu dağları ile Sabunçu dağlarını  
birleşdirən 11 km Aeropark yolunun sağ  
tərəfində çoxfunksiyali komplekslər.  
Memar Y.Hacıyeva

Баку. Многофункциональные комплексы  
рядом с озером Бёюкшор,  
Архитектор Е.Гаджиева





Bakı. Böyükşor ərazisinin  
Inkişaf konsepsiyası.  
Müellif "Azərdövlətlayihə"  
Institutu

Баку. Концепция развития  
территории Бьюкшор.  
Автор проектный институт  
«Азгосстрой»

Xəzərin sahilində (Bakıdan 23 km  
Cənub-Qərb istiqamətində)  
bir milyon əhalisi nəzarə tutulan  
"Khazar Islandə" ("Xəzer Adaları")  
yeni şəhərin konseptual layihəsi.  
Memarılar G.İsmayılova,  
V.Məmmədov

Концептуальный проект  
нового города "Khazar Islands" –  
("Каспийские Острова")  
на берегу Каспия (23 км от Баку  
и юго-западном направлении),  
с населением  
до миллиона жителей.  
Архитекторы Г.Исмаилова,  
В.Мамедов



Xazarın sahilində 200 min nəfər əhalisi  
nəzərdə tutulan yeni şəhərin

konseptual layihəsi.

Memar Ə.Novruzlı

Концептуальный проект нового  
города с населением в 200 тыс.  
человек, строительство которого  
планируется на берегу Каспий.  
Архитектор А.Новрузли





Bakı. Şəhərdə "Mayak Village"  
yaşayış kompleksi.  
Memar N.İmaməliyev

Баку. Жилой комплекс  
«Маяк Вилладж»  
на Шихово.  
Архитектор Н.Имамалиев



**Bakı şəhəri 1-ci mikrorayonunun  
mövcud strukturu**

Баку. Нынешняя структура  
1-го микрорайона города



**Bakı şəhəri 1-ci mikrorayonunun  
regenerasiyasına dair konsepsiya  
təklifi.**

**Müəllif "Azerdövlətlayihə" Institutu**

Концептуальное предложение  
о регенерации 1-го микрорайона  
города Баку.


Автор проектный институт  
«Азгоспроект»





*Bakı şəhəri  
1-ci mikrorayonunun  
regenerasiyasına dair  
konsepsiya təklifi.  
Müəllif "Azərdövlətlikin-  
tilayıhə" institutu*

Концептуальное  
предложение  
о регенерации  
1-го микрорайона  
города Баку.  
Автор ГППИ  
«Азстройпроект»



Bakı şəhəri  
2 və 3-cü mikrorayonlarının  
regenerasiyasına dair  
konsepsiya təklifi.  
Memar İ.Beylərov

Концептуальное  
предложение о регенерации  
2-го и 3-го микрорайонов  
города Баку.  
Архитектор И.Бейляров

Bakı şəhəri 2 və 3-cü  
mikrorayonlarının əhalinin  
mikrorayondaxili köçürme  
prinsipi ilə regenerasiyasına  
dair konsepsiya təklifi.  
Memar İ.Beylərov

Концептуальное  
предложение о регенерации  
и переселении населения  
в пределах 2-го и 3-го  
микрорайонов города Баку.  
Архитектор И.Бейляров






**Bakı. Binəqədli rayonu  
2 saylı ETK ərazisində məcburi  
köçkünlər üçün salınmış  
369 mənzilli məhəllə.  
Müəllif "Azədövlətlik intilayihe"  
institute**

**Баку. Поселок-квартал  
в Бинагадинском районе  
из 369 квартир для  
вынужденных переселенцев.  
Автор ГГПИ «Азстройпроект»**




*Gəncə şəhərinin inkişaf konsepsiyası.  
İstiqad planı*

Концепция развития города Гянджа.  
Опорный план



*Gəncə şəhərinin inkişaf konsepsiyası  
(şəhər ərazisinin inkişaf sxəmi).  
Müəllif "Azərdövlətlayihə" institut*

Концепция развития города Гянджа  
(схема развития территории города).  
Автор проектный институт «Азгоспроект»





*Göygöl. Sürüşmə zonasından köçürülmüş Dozular kəndi üçün salınmış yeni qəsəbənin baş planı.  
Müəllif  
“Azərdövlətlikİntiiayihə” institutu*


*Гейгель. Генеральный план нового поселка для переселенных из оползневой зоны жителей деревни Дозулар.  
Автор ГПИИ  
«Аэстройпроект»*



*Göygöl. Sürüşmə zonasından köçürülmüş Dozular qəsəbəsi  
Гейгель. Поселок Дозулар, переселенный из оползневой зоны*

**Sumqayıt şəhərinin inkişaf konsepsiyası. İstinad planı**

Концепция развития города  
Сумгайт. Опорный план



**Sumqayıt şəhərinin inkişaf konsepsiyası. Dəniz kənarının planlaşdırma layihəsi.  
Müəllif "Azərdövlətlayihə" institutu**

Концепция развития города  
Сумгайт. Проект планирования  
береговой зоны.  
Автор проектный институт  
«Азгоспроект»





*Sumqayıt şəhərinin inkişaf konsepsiyası.  
Şəhər ərazisinin imkişaf sxemi.  
Müəllif "Azərdövlətlayihə" institutu*

Концепция развития города  
Сумгайт. Схема развития  
территории города.  
Автор проектный институт  
«Азгоспроект»



*Sumqayıt şəhərinin inkişaf konsepsiyası. Mərkəzi hissəsinin planlaşdırma layihəsi.  
Müəllif "Azərdövlətlayihə" institutu*

Концепция развития города  
Сумгайт. Проект планирования  
центральной части.  
Автор проектный институт  
«Азгоспроект»

**Xırdalan şəhərinin inkişaf konsepsiyası.  
Müəllif "Azərdövlətlayihə" institutu**

Концепция развития  
города Хырдалан.  
Автор проектный  
институт «Азгоспроект»



## ŞƏRTİ İŞARƏLƏR

The legend is organized into four columns. The first column contains eight entries with colored boxes: 'Kontinental niveller af overfladen' (brown), 'Indre voldskrav' (orange), 'Vandløbssystem, der ikke spredes ud i havet' (red), 'Kontinentalskæg og landtange' (yellow), 'Jordvoldskrav' (green), 'Kontinentalskæg af sandede sand' (pink), 'Kontinentalskæg af sand' (orange), and 'Kontinentalskæg af sand med rør' (light green). The second column contains eight entries with patterned boxes: 'Kontinentalskæg af sand - med rør' (diagonal brown stripes), 'Mest vandvældende - sand' (brown), 'Kontinentalskæg - sand' (blue-green), 'Vandløbssystem' (light blue), 'Ostekyster' (light green), 'Størst voldskrav' (green), 'Vandløbssystem' (green), and 'Vandløbssystem' (light green). The third column contains five entries with patterned boxes: 'Mest voldvældende sand' (purple), 'Kystkarakteristisk - sand' (light purple), 'Kontinentalskæg af sand - med rør' (orange), 'Mest voldvældende sand - med rør' (pink), 'Costal Facies' (purple), and 'Mest voldvældende sand' (light green). The fourth column contains five entries with symbols: 'Klinter jorder' (dashed line), 'Wage og voldskrav' (wavy line), 'Copter og Amfibier' (wavy line with dots), 'Vandløbssystem' (wavy line), and 'Mest voldvældende sand' (wavy line).

**Xirdalan şəhərinin inkişaf konsepsiyası.  
Müəllif "Azərdövlətlayihə" institutu**

Концепция развития  
города Хырдалан.  
Автор проектный  
институт «Азгоспроект»




**Dübəndi zonalarının  
əraziləri**

Территория зон  
Дюбенди

**Dübəndi qəsəbəsinin  
inkışaf konsepsiyası.  
Müəllif "Azərdövlətlayihə"  
Institut**

Концепция развития  
поселка Дюбенди.  
Автор проектный  
институт «Азгоспроект»





*Dübəndi qəsəbəsinin  
inkişaf konsepsiyası.  
Mərkəzi hissəsinin  
risnlaşdırma layihəsi.  
Müəllif "Azərdövlətlayihə"  
institutu*

Концепция развития  
поселка Дюбенди.  
Проект планирования  
центральной части.  
Автор проектный институт  
«Азгоспроект»





Bakı. Ziğ qəsəbəsinin mövcud görünüşü

Баку. Нынешний вид поселка Зых



Bakı. Ziğ qəsəbəsinin inkişaf konsepsiyası.  
Müəllif "Chang-jo Architects" şirkəti

Концепция развития поселка Зых.  
Автор компания  
"Chang-jo Architects"



*Bakı. Ziyakh qəsəbəsinin  
inkışaf konsepsiyası.  
Müəllif  
"Chang-jo Architects" şirkəti*  
Баку. Концепция развития  
поселка Зых.  
Автор компания  
"Chang-jo Architects"







Mərkəzi Seçki Komissiyasının binası  
Здание Центральной Избирательной Комиссии

**Azərbaycanın dövlət  
müstəqilliyi dövründə  
istifadəyə verilmiş obyektlər**

**Объекты, сданные  
в эксплуатацию в период  
Государственной  
независимости  
Азербайджана**



Bakı. Heyder Əliyev  
adına park.  
Memarlar İ.Voskresenski,  
S.Şerbakov.  
Heykəltəraş M.Noqin

Баку. Парк имени  
Гейдара Алиева.  
Архитекторы  
И.Воскресенский,  
С.Щербаков.  
Скульптор М.Ногин





Bakı. Zərifə Əliyeva  
adına park.  
Heykəltəraş Ö.Eldarov

Баку. Парк имени  
Зарифы Алиевой.  
Скульптор О.Эльдаров





Bakı. "Büllur Alov" fəvvarə kompleksi.  
Müellif  
"Bakımənzilik kommunal layihə" institutu

Баку. Фонтанный комплекс «Хрустальный огонь». Автор проектный институт «Баюкылкоммунпроект»

Oğuz. İstirahət parkı.  
Memar İhsan Metin


Огуз. Парк отдыха.  
Архитектор Ихсан Метин



Bakı, Şəhidlər Xiyabanında  
“Əbədi məşəl” kompleksi.  
Memar E.Qasimzadə

Баку. Комплекс «Вечного огня»  
на Аллее Шехидов.  
Архитектор Э.Гасымзаде






Bakı. Heydər Əliyev Fondu.  
Memarlar C.Qədirov, R.Qasimov

Баку. Фонд Гейдара Алиева.  
Архитекторы Дж.Гадиров,  
Р.Гасымов

Vestibülün interyeri (atrium)  
Интерьер вестибюля (атриум)

Bakı. Heydər Əliyevin  
Fəxri Xiyabanında  
memorial-məzar  
kompleksi.  
Heykəltəraş Ö.Eldarov.  
Memar R.Əliyev

Баку. Мемориальный  
комплекс Гейдара  
Алиева в Аллее  
Почетного захоронения.  
Скульптор О.Эльдаров.  
Архитектор Р.Алиев







Bakı. "Dövlət Bayraqı Meydanı" kompleksi.  
Müəllif "Trident Support" şirkəti

Баку. Комплекс «Площадь Государственного Флага». Автор компании «Trident Support»



Bakı. "Bibiheybat"  
ziyaretgah kompleksi.  
Memarlar S.Orucov,  
F.Miralayev


Баку. Комплекс  
святыни «Биби-Эйбат».  
Архитекторы С.Оруджев,  
Ф.Миралеев





*Bakı. Nardaranda "Pir-seyid" məscid kompleksi.  
Memarlar C.Axundov,  
K.Musaxanov*

*Баку. Комплекс мечети «Пир-сейд» в Нардаране.  
Архитекторы Дж.Ахундов,  
К.Мусаханов*




*Bakı. Şüvələnda Ağə  
Seyidəlli Mir Abutalib oğlu  
Mirməvsümzadənin  
ziyərətqahı*

Баку. Центр паломничества  
Ага Сейдали Мир Абдалыб  
оглу Мирмөвсюмзаде



*Sumqayıt. Üzeyir  
Hacıbəyli abidəsi*

Сумгайт. Памятник  
Узеиру Гаджибейли





Bakı. "Xocalı" abidə kompleksi

Баку. Мемориальный комплекс  
«Геноцид в Ходжалы»

Naxçıvan. Hüseyn Cavidin  
məqbərəsi.  
Memar R.Əliyev

Нахчыван. Мавзолей  
Гусейна Джавида.  
Архитектор Р.Алиев

Gəncə. Cavad Xanın türbəsi.  
Memar M.İbrahimov

Гянджа. Мавзолей Джавад Хана.  
Архитектор Р.Алиев




Qobustan.  
Dövlət Tarix-Bədii Qoruğunun  
muzey və inzibati binası.  
Müəllif "Azərbəropa" elmi-tədqiqat  
laihe institutu

Гобустан.  
Административное здание  
и музей Государственного  
историко-художественного  
заповедника.  
Автор научно-исследовательский  
проектный институт  
«Азреставрация»

Bakı. Beynəlxalq Məğam Mərkəzi.  
Memarlar Vahid Kasımoğlu,  
Halidun Uyak – "Scala Mimarlık"  
şirkəti

Баку. Международный  
Центр Мугама.  
Архитекторы Вахид Касымоглу,  
Халидун Уйак – компания  
"Scala Mimarlık."





*Bakı. Beynəlxalq Müğam Mərkəzinin "Ud" restoranı. Memarlar Vahid Kasımoğlu, Halidun Uyak – "Scala Mimarlık" şirkəti*

Ресторан «Уд» в Международном Центре Мугам. Архитекторы Вахит Касымоглу, Халидун Уйак – компания «Scala Mimarlık»



Bakı. "Expo Mərkəz".

Memar M.Raduloviç

Баку. «Экспо Центр».

Архитектор М.Радулович





Bakı. "Forum Holl"  
("Buta Palas").  
Memar M.Raduloviç

Баку. «Форум Холл»  
(«Бута Палас»).  
Архитектор  
М.Радулович





Bakı. Dənizkənarı Milli Parkda  
Bakı Beynəlxalq Biznes Mərkəzi.  
Müellif "Chapman Taylor  
Architects" şirkəti

Бакинский Международный  
Бизнес Центр в Приморском  
Национальном Парке.  
Автор кампания «Chapman  
Taylor Architects»

Bakı. Dənizkənarı Milli Parkda  
"Park Bulvar" ticarət  
və əyləncə mərkəzi.  
Memar Ercan Çoban –  
"ESSA proje" şirkəti

Торговый и развлекательный  
центр «Парк Бульвар»  
в Приморском  
Национальном Парке.  
Архитектор Ерджан Чобан –  
компания «ESSA proje»



Bakı. Hesablılama palatası.  
Memar S.Cabbarov

Баку. Счетная палата.  
Архитектор С.Джаббаров





*Bakı. Dağlıq Qarabağ bölgəsi  
azərbaycanlı icmasının  
mərkəzi qərargahı*

Баку. Центральная штаб-квартира азербайджанской общины Нагорного Карабаха



*Bakı. Mərkəzi Seçki  
Komissiyasının binası.  
Memar V.Həsənov*

Баку. Здание Центральной Избирательной Комиссии. Архитектор В.Гасанов



*Bakı. Dövlət Miqrasiya  
Xidmətinin binası.  
Memar İ.Orucov*

Баку. Здание Государственной Миграционной Службы. Архитектор И.Оруджев



Bakı. Ali Məhkəmə binası.  
Memar V.Həsənov

Баку. Здание Верховного суда.  
Архитектор В.Гасанов



Bakı. Xüsusi Rejimli Vergi  
Xidmeti Departamentiının binası.  
Memar T.Əhmədov

Баку. Здание Департамента  
Налоговой Службы  
Специализированного Режима.  
Архитектор Т.Ахмедов



Bakı. Nəqliyyatın İntellektual  
idarəetmə Mərkəzi.  
Memar Tabrayz Agha

Баку. Центр  
Интеллектуального  
Управления Транспортом.  
Архитектор Табрайз Ага



*Bakı. Dövlət Deniz  
Administrasiyası.  
Memar İ.Həsənov*

Баку. Государственная  
Морская Администрация.  
Архитектор И.Гасанов

*Bakı. Fövqələdə Hallar  
Nazirliyinin inzibati binası.  
Memar G.Ismayılova*

Баку. Административное  
здание Министерства  
Чрезвычайных Ситуаций.  
Архитектор Г.Исмайлова



Bakı. Yeni Azerbaycan  
Partiyasının Nizami rayon  
təşkilatının binası.  
Memar S.Mehdiyev

Баку. Здание Низаминского  
районной организации  
Партии Новый Азербайджан.  
Архитектор С.Мехдиев



Bakı. Dövlət Gömrük Komitəsinin  
Avtonəqliyyat Gömrük  
İdaresinin binası.  
Memar A.Mahmudov

Баку. Здание  
Автотранспортного  
Таможенного Управления  
Государственного  
Таможенного Комитета.  
Архитектор А.Махмудов



Bakı. Potensialın Güçlendirilmesi  
Üzrə Ümumdünya Gömrük  
Teşkilatının regional ofisi.  
Memar R.Əsgərov

Баку. Региональный офис  
Мировой Таможенной  
Организации по Повышению  
Потенциала.  
Архитектор Р.Аскеров



Ağstafa. Heydər Əliyev Mərkəzi.  
Memar F. Ağayev

Агстафа. Центр Гейдара Алиева.  
Архитектор Ф.Агаев





Bakı. Azərbaycan Milli  
Olimpiya Komitəsi.  
Memar N.Eldarlı

Баку. Азербайджанский  
Национальный Олимпийский  
Комитет.  
Архитектор Н.Эльдарлы



Bakı. Mərkəzi Bank binası.  
Memar Hüseyin Levent Aksüt

Баку. Здание Центрального Банка.  
Архитектор Хусейн Левент Аксют



*Bakı. Babək prospektində Dövlət Neft Şirkəti "Azəriqaz" QSC-nin Layihə-smeta bürosunun və nəqliyyat departamentinin binası.*  
*Memar I.Isbatov*

Баку. Здание проектно-сметного бюро и транспортного департамента ЗАО «Азеригаз» Государственной Нефтяной Компании на проспекте Бабека. Архитектор И.Исбатов



*Bakı. Azadlıq prospekti ile Xaçanı küçəsinin kəsişməsində qonaq evi.*  
*Memarlar R.Əliyev, F.Hacıyev*

Баку. Гостевой дом на пересечении проспекта Азадлыг и улицы Хагани. Архитекторы Р.Алиев, Ф.Гаджиев



*Bakı. "Hidromaşservis" QSC-nin inzibati binası.*  
*Memar N.Rüstəmov*

Баку. Административное здание ЗАО «Гидромашсервис». Архитектор Н.Рустамов

Bakı. Babək prospektində

bank binası.

Memar İ.Beylərov

Баку. Здание банка

на проспекте Бабека.

Архитектор И.Бейляров





*Bakı. Teymur Əliyev  
prospektində Çin Xalq  
Respublikasının Ticarət  
Müşavirliyinin Azərbaycanda  
nümayəndəliyi.  
Memarlar N.Vəliyev,  
N.İmaməliyev*

*Баку. Представительство  
Торгового Совета Китайской  
Народной Республики в  
Азербайджане на проспекте  
Теймура Алиева. Архитекторы  
Н.Велиев, Н.Имамалиев*



*Bakı. Səmed Vurğun küçəsi  
ile Lev Tolstoy küçəsinin  
kəsişməsində yaşayış binası.  
Memar Ə.Əliyev*

*Баку. Жилой дом  
на пересечении улиц Самеда  
Вургана и Льва Толстого.  
Архитектор А.Алиев*

Bakı. "Çıraq Plaza" biznes mərkəzi.

Memar N.İمامəliyev

Баку. Бизнес центр «Чираг Плаза»

Архитектор Н.Имамалиев



Bakı. Çin Xalq Respublikasının  
Azerbaycandakı Səfirliyi.

Memarlar Z.Məmmədov, O.Zernov,  
C.Orucova

Баку. Посольство Китайской  
Народной Республики  
в Азербайджане.

Архитекторы З.Мамедов, О.Зернов,  
Дж.Оруджева





*Bakı. Heydər Əliyev adına  
Müasir Təhsil Kompleksi.  
Memarlar C.Qədirov, R.Qasımov*

*Баку. Современный  
Образовательный Комплекс  
имени Гейдара Алиева.  
Архитекторы Дж.Гадиров,  
Р.Гасымов*

*Bakı. Heydər Əliyev adına litsey.  
Memar O.Babayeva*

*Баку. Лицей имени Гейдара  
Алиева. Архитектор О.Бабаева*



*Barda. Zərifə Əliyeva  
adına məktəb.  
Memar E.Əliyev*

*Барда. Школа имени  
Зарифы Алиевой.  
Архитектор Э.Алиев*

Bakı. №-li məktəb

(layihədən).

Memar İ.Isbatov

Баку. Школа № 6

(из проекта).

Архитектор И.Исбатов



Xızı. Müalicə

Diaqnostika Mərkəzi.

Memar İ.Bəylərov

Хызы. Лечебно-

Диагностический Центр.

Архитектор И.Бейляров



Bakı. Milli Onkologiya

Mərkəzinin Cərrahiyə

korpusu.

Memar V.Həsənov

Баку. Хирургический

Корпус Национального

Онкологического

Центра.

Архитектор В.Гасанов





*Zaqatala. Müalicə  
Diqnostika Mərkəzi.  
Memar İ.Bəylərov*

Закатала. Лечебно-  
Диагностический Центр.  
Архитектор И.Бейляров

*Bakı. Milli Onkologiya  
Mərkəzinin Uşaq  
Onkologiyası korpusu  
(izayihədən).  
Memar V.Həsənov*

Баку. Корпус Детской  
Онкологии Национального  
Онкологического Центра  
(из проекта).  
Архитектор В.Гасанов.



**Bakı. Xüsusi Dövət Mühafizə  
Xidmetinin Müalicə Diaqnostika  
Mərkəzi (iyi hədən).**  
Memar E.Umudov

Баку. Лечебно-Диагностический Центр Особой государственной службы охраны Азербайджана (из проекта).  
Архитектор Э.Умудов



**Bərdə. Müalicə Diqnostika Mərkəzi.  
Memar İ.Bəylərov**

Барда. Лечебно-  
Диагностический Центр.  
Архитектор И.Бейляров



**Gəzax. Müalicə Diqnostika  
Mərkəzi.  
Memar İ.Bəylərov**

Гезах. Лечебно-Диагностический  
Центр. Архитектор И.Бейляров





**Gəncə. Müalicə Diaqnostika Mərkəzi.  
Memar İ.Bəylərov**

Гянджа. Лечебно-Диагностический Центр. Архитектор И.Бейляров



**Şamaxı. Müalicə Diaqnostika  
Mərkəzi.  
Memar R.Məmmədov**

Шамахы. Лечебно-  
Диагностический Центр.  
Архитектор Р.Мамедов

**Göygöl. Müalicə Diaqnostika Mərkəzi.  
Memar N.Kərimov**

Гёйгель. Лечебно-  
Диагностический Центр.  
Архитектор Н.Керимов



Bakı. "Hyatt Tower", "Park Hyatt"  
biznes və mehmanxana kompleksi.  
Memarlar Hafiz Əmirlənov,  
Ahmet Çağlar, Umut Türker

Баку. Бизнес и гостиничный комплекс  
"Hyatt Tower", "Park Hyatt".  
Архитекторы Хафиз Амирханов,  
Ахмет Чаглар, Умут Тюркер


Bakı. "Hilton Baku" mehmanxanası.  
Memar Kazım İspahani

Баку. Гостиница "Hilton Baku".  
Архитектор Кязим Испахани

Bakı. "JW Marriott Absheron"  
mehmanxanası.  
Memar Reardon Smith

Баку. Гостиница  
"JW Marriott Absheron".  
Архитектор Реардон Смит





Bakı. "Kempinski Hotel Badamdar" mehmanxana kompleksi.  
Müəllif "Urbek inşaat" şirkəti

Баку. Гостиничный комплекс  
"Kempinski Hotel Badamdar".  
Автор компания "Urbek Inşaat"

Bakı. "Grand Hotel Europe"

mehmanxana kompleksi.

Müəllif "Azərdövlətlayihə"

institutu

Баку. Гостиничный комплекс  
"Grand Hotel Europe".

Автор проектный институт  
«Азгоспроект»



Bakı. "Excelsior Hotel"

mehmanxana kompleksi.

Memar N.Qasimov

Баку. Гостиничный  
комплекс "Excelsior Hotel".

Архитектор Н.Гасымов





Bakı. "Jumeirah Bilgah Beach Hotel"  
mehmanxana kompleksi.  
Memar N.Veliyev

Баку. Гостиничный комплекс "Jumeirah Bilgah Beach Hotel".  
Архитектор Н.Велиев



Layihə cizgisi  
Эскиз проекта


**Gəncə. "Ramada"  
mehmanxana kompleksi.  
Memar R.Babakısiyev**

**Гянджа. Гостиничный  
комплекс "Ramada".  
Архитектор Р.Бабакишиев**



**Quba. "Təngəaltı"  
mehmanxanası (ayihədən).  
Memar F.Ağayev**

**Губа. Гостиница «Тяңгялты»  
(из проекта).  
Архитектор Ф.Агаев**



**Nabran. "Atlant" istirahət  
və əyləncə mərkəzi.  
Memar Y.Kiryasov**

**Набрань. Центр отдыха  
и развлечений «Атлант».  
Архитектор Е.Кирьяшов**





*Naftalan. "Qaşalı" Sanatoriya kompleksi (layihədən).  
Memarlar N.Kerimov, A.Əlimuradov*

Нафталан. Санаторно-курортный комплекс «Гашалты» (из проекта). Архитекторы Н.Керимов, А.Алимурданов

*Qəbələ. "Qafqaz Resort" mehmanxana kompleksi.  
Memar F.Əhmədova*

Гябляя. Гостиничный комплекс «Qafqaz Resort»  
Архитектор Ф.Ахмедова



**Qəbələ. "Qafqaz Riverside Resort"**

*mehmanxə kompleksi.*

*Memar S.Yusifov*

**Гяляя. Гостиничный комплекс**

**"Qafqaz Riverside Resort"**

*Архитектор С.Юсифов*

**Bakı. Novxanıda**


**"AF Hotel & Aqua Park" istirahət mərkəzi.**


*Memar N.Qasimzadə*

**Баку. Центр отдыха**

**"AF Hotel & Aqua Park" в Новханах.**

*Архитектор Н.Гасымзаде*





*Bakı. Vaqif prospektində "Irşad" mehmanxanası.  
Memar H.Şuqayev*

Баку. Гостиница «Иршад»  
на проспекте Вагифа.  
Архитектор Г.Шугаев



*Bakı. "Ramada" mehmanxana kompleksi.  
Memar R.Babakısiyev*

Баку. Гостиничный  
комплекс «Ramada».  
Архитектор Р.Бабакишиев

*Bakı. "Khazar Golden Beach" mehmanxanası.  
Memarlar C.Axundov,  
K.Musaşhanov*

Баку. Гостиница «Khazar Golden Beach».  
Архитекторы Дж.Ахундов,  
К.Мусаханов

**Qazax. Olimpiya İdman  
Kompleksi.  
Memarlar F.Ağayev,  
I.Orucov**

*Газах. Олимпийский  
Спортивный Комплекс.  
Архитекторы Ф.Агаев,  
И.Оруджев*



**Qusar. Olimpiya İdman  
Kompleksi.  
Memar V.Həsənov**

*Гусар. Олимпийский  
Спортивный Комплекс.  
Архитектор В.Гасанов*



**Şamaxı. Olimpiya İdman  
Kompleksi (layihədən).  
Memar F.Əhmədova**

*Шамахы. Олимпийский  
Спортивный Комплекс  
(из проекта).  
Архитектор Ф.Ахмедова*





*Masallı. Olimpiya İdman Kompleksi.  
Memarlar F. Ağayev, İ.Orucov*

*Масаллы. Олимпийский  
Спортивный Комплекс.  
Архитекторы Ф.Агаев, И.Оруджев*

*Qəbələ. Olimpiya İdman Kompleksi.  
Müəllif "Azərinşaatlaylıq" İnstitutu*

*Гябляя. Олимпийский  
Спортивный Комплекс.  
Автор ГПКИ «Аэстрайпроект»*



*Zaqatala. Olimpiye İdman  
Kompleksi.  
Memar V.Hesenov*

*Закатала. Олимпийский  
Спортивный Комплекс.  
Архитектор В.Гасанов*



**Naxçıvan. Olimpiya  
İdman Kompleksi.  
Memar N.Eldarlı**

Нахчыван. Олимпийский  
Спортивный Комплекс.  
Архитектор Н.Эльдарлы



**İsmayıllı. Olimpiya İdman  
Kompleksi.  
Müəllif "Azkommunlayihə"  
institutu**

Исмаиллы. Олимпийский  
Спортивный Комплекс.  
Автор проектный институт  
«Азкоммунпроект»



**Bakı. Hövşan Olimpiya-  
İdman Kompleksi (layihədən).  
Memar V.Həsənov**

Баку. Олимпийский  
Спортивный Комплекс  
в Говсанах (из проекта).  
Архитектор В.Гасанов



**Lənkəran. "Xəzər Lənkəran"  
Futbol Klubunun stadionu.  
Müəllif "Azkommunlayihə"  
institute**

Лянкяран. Стадион  
футбольного клуба  
«Хазар-Лянкяран»  
Автор проектный институт  
«Азкоммунпроект»



*İmişli. Olimpiya İdman Kompleksi.  
Müellif "Azerinqazstolye" İnstitutu*

Имишли. Олимпийский Спортивный Комплекс.  
Автор проектный институт «Азстройпроект»



*Lenkeran. Olimpiya İdman kompleksi.  
Müellif "Azkommunlayihə" İnstitutu*

Ленкяран. Олимпийский Спортивный Комплекс.  
Автор проектный институт «Азкоммунпроект»





Bakı. "Nizami" metro stansiyası  
qarşısında memar  
Zivərbəy Əhmədbeysin heykeli

Баку. Памятник зодчemu  
Зивярбеку Ахмедбекову  
перед станцией метро «Низами»

Bakı. A.S.Puşkin bağı

Баку. Сад А.С.Пушкина



Qazax. Mütəfəkkirlər parkında  
Molla Veli Vidadi və Molla Panah  
Vaqifin heykeli

Газах. Памятник Молла Вели  
Видади и Молла Панах Вагифу  
в парке Мыслителей




*Bakı. Yusif Memmədəliyevin heykəli.  
Heykəltəraş A.Əsgərov.  
Memar E.Əsədov*

Баку. Памятник Юсифу Мамедалиеву.  
Скульптор А.Аскеров.  
Архитектор Э.Асадов

*Bakı. Volfqanq Amadey Motsartin heykəli.  
Heykəltəraş N.Əliyev.  
Memar Ç.Fərzəliyev*

Баку. Памятник Вольфгангу  
Амадею Моцарту.  
Скульптор Н.Алиев  
Архитектор Ч.Фарзалиев

*Qazax. Mütəfəkkirlər parkı  
Газах. Парк Мыслителей*






Bakı. Müqəddəs Məryəm  
katolik kilsəsi.  
Memar E.Əliyev

Баку. Католическая церковь Святой Марии.  
Архитектор Э.Алиев

Bakı. Əlimərdan  
Topçubaşov küçəsində  
Azərbaycan Yəhudi  
İcmasının sinagogu.  
Memar A.Qarber

Баку. Синагога  
Еврейской Общины  
Азербайджана на улице  
Алимардана  
Топчубашова.  
Архитектор А.Гарбер





Bakı. Dilarə Əliyeva küçəsi  
ile Resul Rza küçəsinin  
kəsişməsində Azərbaycan  
Yəhudü İcmasının sinagogu.  
Memar A.Qarber

Баку. Синагога Еврейской  
Общины Азербайджана на  
пересечении улиц Дилияры  
Алиевой и Расула Рзы.  
Архитектор А.Гарбер





Bakı. İmaməddin Nəsimi heykəlinin arxasında  
yerləşən ticarət mərkəzi (layihədən).  
Memar S.Salamzadə

Баку. Торговый центр за памятником  
Имамеддину Насими (из проекта).  
Архитектор С.Саламзаде



*Bakı. "Sahil" restoranı*

Баку. Ресторан «Сахиль»

*Bakı. "Çinar" restoranı*

Баку. Ресторан «Чинар»




Bakı. "Nərgiz" ticarət mərkəzi.

Memar İhsan Metin

Баку. Торговый центр «Наргиз».

Архитектор Ихсан Метин



İnteriyer (atrium)

Интерьер (атриум)



Bakı. Mehdi Mehdizadə küçəsi ilə

Yusif Seferov küçəsinin kəsişməsində

"Zəfəran" apteklər şəbəkəsinin binası.

Memar N.İمامəliyev

Баку. Здание аптечной сети «Шафран»

на пересечении улиц Мехти Мехтизаде

и Юсифа Сафарова.

Архитектор Н.Имамалиев





Bakı, "Şüvəlan Park" ticarət mərkəzi (layihədən).  
Memar İhsan Metin

Баку, Торговый центр  
«Шувялан Парк»  
(из проекта).  
Архитектор Ихсан Метин

*İnteryer (atrium)*  
Интерьер (атриум)

Bakı. Yasamal rayonunda  
"Grand Park-1" kottec tipli  
yaşayış kompleksi.  
Memar E.Qasimzadə


Баку. Жилой комплекс  
коттеджного типа  
«Grand Park-1»  
в Ясамальском района.  
Архитектор Э.Гасымзаде



Bakı. Bülbül prospekti  
ilə Üzeyir Hacıbəyli küçəsinin  
kəsişməsində "Sahil İncəl"  
ticarət və yaşayış binası  
(İayihəden).  
Memar M.Namazov

Баку. Торговое и жилое здание  
«Сахил Инджиси»  
(«Жемчужина Набережной»)  
на пересечении проспекта  
Бюль-Бюля и улицы Узеира  
Гаджибейли (из проекта).  
Архитектор М.Намазов





*Bakı. Nizami Gəncəvi küçəsində Azərbaycan Beynəlxalq Bankının Baş ofisi.  
Memarlar E.Əsədov, F.Bayram*

Баку. Головной офис Международного Банка Азербайджана на улице Низами Гянджеви.  
Архитекторы Э.Асадов, Ф.Байрам

*Bakı. Heydər Əliyev prospektində Beynəlxalq Ticarət Mərkəzi və "Atrium" mehmanxanası binası.  
Memar İ.Bəylərov*


Баку. Здание Международного Торгового Центра и гостиницы «Атриум» на проспекте Гейдара Алиева.  
Архитектор И.Бейляров





Bakı. Rəşid Behbudov prospektində  
bank binası.  
Memar N.İمامəliyev

Здание банка на проспекте  
Рашида Бейбутова.  
Архитектор Н.Имамалиев



Bakı. Rəşid Behbudov prospektində  
ofis və bank binası.  
Memarlar C.Axundov, K.Musaxanov

Баку. Здание офиса и банка  
на проспекте Рашида Бейбутова.  
Архитектор Дж.Ахундов,  
К.Мусаханов



*Bakı. İçərişəhərdə mehmanxana  
və ofis binası.  
Memar N.Qasimov*


Баку. Здание гостиницы и офиса в Ичеришехер. Архитектор Н.Гасымов

*Bakı. DİN-in Baş pasport, qeydiyyat  
və miqrasiya idarəsinin binası.  
Memar F.Yüzbaşov*

Баку. Здание главного паспортного, регистрационного и миграционного управления МВД. Архитектор Ф.Юзбашев

*Bakı. Zivərbəy Əhmədbəyov küçəsi  
ilə Baibaba Məcidov küçəsinin  
kəsişməsində "Metro City"  
yaşayış kompleksi.  
Memar F.Yüzbaşov*

Баку. Жилой комплекс "Metro City" на пересечении улиц Зивярбека Ахмедбекова и Балабабы Меджидова. Архитектор Ф.Юзбашев



**Bakı. Üzeyir Hacıbəyli  
küçəsində "Sahil" yaşayış  
kompleksi.**  
Memar F.Əhmədova

Баку. Жилой комплекс  
«Сахиль» на улице Узеира  
Гаджибейли.  
Архитектор Ф.Ахмедова



**Bakı. Səməd Vurğun,  
Hüseynqulu Sarabski,  
Şövqüyar Abdullayev  
və Nəcəfbəy Vəzirov  
küçələrinin əhatəsində  
yaşayış kompleksi.**  
Memar Nizamettin Seza  
Olcaycan

Баку. Живой комплекс,  
окруженный улицами  
Самеда Вургана,  
Гусейнгула Сарабского,  
Шовкяра Абдуллаева  
и Наджафбека Везирова.  
Архитектор Низаметтин  
Сеза Олджайджан



**Bakı. Rəşid Behbudov  
prospekti, Salatın  
Əsgərova, Süleyman Rüstəm  
və Şamil Əzizbəyov  
küçələrinin əhatəsində  
yaşayış kompleksi.**  
Memar Nizamettin Seza  
Olcaycan

Баку. Жилой комплекс,  
окруженный проспектом  
Рашида Бейбутова,  
улицами Салатын  
Аскеровой, Сулеймана  
Рустама и Шамиля  
Азизбекова.  
Архитектор Низаметтин  
Сеза Олджайджан






*Bakı. Bülbül prospekti, Dilarə Əliyeva, Səməd Vurğun və Mirzəağa Əliyev külçələrinin ehətəsində ticarət və yaşayış binaları.  
Memar İsmayıllı Fidan*

Баку. Торговый и жилой дом, окруженный улицами Дилары Алиевой, Самеда Вургун и Мирзаги Алиева.  
Архитектор Имайл Фидан

*Bakı. Əhməd Cavad küçəsində yaşayış binaları.  
Memar N. Vəliyav*

Баку. Жилой дом на улице Ахмада Джавада.  
Архитектор Н. Велиев



Bakı. Xocalı prospektində  
“İpək yolu” biznes mərkəzi.  
Memar N. Vəliyev

Баку. Бизнес-центр  
«Ипек йолу» («Шелковый  
путь») на проспекте Ходжалы.  
Архитектор Н. Велиев

Bakı. İsmayııl Qutqaşını küçəsi  
ilə Həmid Sultanov küçəsinin  
kesişməsində yaşayış binası.  
Memar C.Qədirov

Баку. Жилой дом  
на пересечении улиц  
Исмайла Гутташыны  
и Гамида Султанова.  
Архитектор Дж. Гадиров

Bakı. Bülbül prospekti ilə Ələvəsət  
Quliyev küçəsinin kesişməsində  
yaşayış binası.  
Memar F.Yüzbaşov

Баку. Жилой дом на пересе-  
чении проспекта Бюль-Бюля  
и улицы Алиовсата Гулиева.  
Архитектор Ф.Юзбашев





*Bakı. Azadlıq prospekti ilə İzzet Həmidov küçəsinin kəsişməsində yaşayış binası.  
Memar İ.Bəylərov*

Баку. Жилой дом на пересечении проспекта Азадлыг и улицы Иzzята Гамирова.  
Архитектор И.Бейляров

*Bakı. "ISR Plaza" ofis və "Radisson SAS" mehmanxanası binası.  
Memar Ercument Gümruk*

Баку. Здание офиса "ISR Plaza" и отеля "Radisson SAS".  
Архитектор Эрджумент Гюмрюк

*Bakı. Mikayıł Hüseynov küçəsində "Dalğa Plaza" biznes mərkəzi (ləyihədən).  
Memar S.Salamzadə*

Баку. Бизнес-центр "Dalğa Plaza" на улице Микяила Усейнова (из проекта).  
Архитектор С.Саламзаде



Bakı. Bülbül prospektinde  
“City Centre” yaşayış kompleksi.  
Məmar N.İmamellyev


Баку. Жилой комплекс “City  
Centre” на проспекте Бюль-Бюля.  
Архитектор Н.Имамалиев

Bakı. Abbasqulu Ağa Bakıxanov  
prospektində “Bridge Plaza”  
biznes mərkezi.  
Memar F.Ağayev

Баку. Бизнес-центр “Bridge Plaza”  
на проспекте Аббасгулу  
Ага Бакиханова.  
Архитектор Ф.Агаев

Bakı. Azərbaycan prospektinde  
yaşayış binası (layihədən).  
Məmar G.İsmayılova

Баку. Жилой дом на проспекте  
Азербайджан (из проекта).  
Архитектор Г.Исмайлова





*Bakı. Vaqif prospektində yaşayış binası.  
Memar F.Yüzbaşov*

Баку. Жилой дом на проспекте Вагифа.  
Архитектор Ф.Юзбашев

*Bakı. Nizami Gəncəvi, Mirzə İbrahimov,  
Süleyman Tağızadə və  
İslam Səfərli küçələrinin əhatəsində  
yaşayış binası (İayihədən).  
Memar G.İsmayılova*

Баку. Жилой дом, окруженный улицами  
Низами Гянджеви, Мигзы Ибрагимова,  
Сулеймана Тагизаде и Ислама Сафарли  
(из проекта).  
Архитектор Г.Исмайлова

*Bakı. Tbilisi prospekti  
ilə Şəfəyat Mehdiyev küçəsinin  
kəsişməsində yaşayış binası (İayihədən).  
Memar F.Əhmədova*

Баку. Жилой дом на пересечении  
Тбилисского проспекта и улицы  
Шафята Мехтиева (из проекта).  
Архитектор Ф.Ахмедова





Bakı. Rəşid Behbudov  
prospektində yaşayış binası.  
Memar H.Şuqayev

Баку. Жилой дом  
на проспекте Бюль-Бюля.  
Архитектор Г.Шугаев

Bakı. Müşfiq Meydanında  
yaşayış kompleksi.  
Memar İ.Isbatov

Баку. Жилой комплекс  
на площади Мушфига.  
Архитектор И.Исбатов

Bakı. Əbdülvahab Salamzadə  
prospektində "Zümrüd"  
yaşayış kompleksi.  
Memar A.Salixov

Баку. Жилой комплекс  
«Изумруд» на проспекте  
Абдулвахаба Саламзаде.  
Архитектор А.Салихов





*Bakı. Salatin Əsgərova küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində Baş Prokurorluğun əməkdaşları üçün yaşayış binası.  
Məmar R.Sayfullayev*

Баку. Жилой дом для сотрудников Генеральной Прокуратуры на пересечении улиц Салатын Аскеровой и Джалила Мамедгулузаде. Архитектор Р.Сейфуллаев

*Bakı. Neftçilər prospektində yaşayış binası.  
Memarlar F.Yüzbaşov, G.Ismayılova*

Баку. Жилой дом на проспекте Нефтиляр. Архитекторы Ф.Юзбашев, Г.Исмайлова



*Bakı. Heydər Əliyev prospektində "Azersun Holding" MMC-nin ofis binası.  
Məmar N.İمامeliyev*

Баку. Здание офиса ООО "Azersun Holding" на проспекте Гейдара Алиева. Архитектор Н.Имамалиев

Bakı. Bülbül prospektində "Jalə"

yaşayış kompleksi (layihədən).

Memar İsmayıllı Fidan

Баку. Жилой комплекс «Роса»

на проспекте Бюль-Бюль (из проекта).

Архитектор Исмаил Фидан



Tbilisi prospektində "6 ev"

yaşayış kompleksi.

Memar N.İمامəlliев

Жилой комплекс «6 домов»

на Тбилисском проспекте.

Архитектор Н.Имамалиев





*Bakı. Səməd Vurğun küçəsində yaşayış binası.  
Memar Durmuş Diləkçi*

Баку. Жилой дом на улице Самеда Вургана.  
Архитектор Дурмуш Дилекчи

*Bakı. Cəlil Məmmədquluzadə küçəsi ilə Əlibey Hüseynzadə küçəsinin kəsişməsində avtodayanacaq binası.  
Memar Kim Wha Joong*

Баку. Здание автопарковки на пересечении улиц  
Джалила Мамедгулузаде и Алибэя Гусейнзаде.  
Архитектор Ким Ва Йонг

*Bakı. Azadlıq Meydanında "Bulvar Plaza" yaşayış binası.  
Memar S.Sultanov*

Баку. Жилой дом "Bulvar Plaza" на площади Азадлыг.  
Архитектор С.Султанов





Bakı. 28 May küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində yaşayış binası.  
Müəllif "Azərdövlətlikintilaylhə" İnstitutu

Баку. Жилой дом на пересечении улиц  
28 Мая и Р.Зорге.  
Автор ГППИ «Аэстройпроект»

Bakı. Şəmsi Bədalbəyli küçəsi  
ilə Süleyman Rüstəm küçəsinin  
kəsişməsində yaşayış binası.  
Memar H.Şuqayev

Баку. Жилой дом на пересечении улиц  
Шамси Бадалбейли и Сулеймана Рустама.  
Архитектор Г.Шугаев

Bakı. "Baku Electronics" ticarət və ofis binası.  
Memar R.Seyfullayev

Баку. Торгово-офисное здание  
"Baku Electronics".  
Архитектор Р.Сейфуллаев





*Bakı. "Green Park"  
yaşayış kompleksi.  
Memar N.Vəliyev*

Баку. Жилой комплекс  
"Green Park".  
Архитектор Н. Велиев

*Bakı. "Dünya Biznes Mərkəzi".  
Memar M.Əliyev*

Баку. «Мировой Бизнес-центр».  
Архитектор М. Алиев

*Bakı. "Azərneftyağ" İstehsalat  
Birliyinin işçiləri üçün  
yaşayış kompleksi.  
Müəllif "Bakidövlətlayihə"  
institutu*

Баку. Жилой комплекс  
для работников  
производственного  
объединения «Азернефтьаг».  
Автор проектный институт  
«Бакинпромгражданпроект»



Bakı. İsmayııl Qutqaşını  
küçəsində Azərbaycan Memarlıq  
və İnşaat Universitetinin İşçilər  
Üçün yaşayış binası.  
Memarlar G.Məmmədova,  
T.Abdullayev

Баку. Жилой дом для  
работников Азербайджанского  
Архитектурно-Строительного  
Университета на улице  
Исмайл Гутгашинлы.  
Архитекторы Г.Мамедова,  
Т.Абдуллаев

Bakı. Dilarə Əliyeva küçəsi  
ilə Kiçik Dəniz küçəsinin  
kəsişməsində yaşayış binası.  
Memar F.Yüzbaşov

Баку. Жилой дом на  
пересечении улиц Диляры  
Алиевой и Малой Морской.  
Архитектор Ф.Юзбашев

Bakı. Atatürk prospekti  
ilə Teymur Əliyev prospektinin  
kəsişməsində ofis binası.  
Memar N.Eldarlı

Баку. Офисное здание  
на пересечении проспектов  
Теймура Алиева и Ататюрка.  
Архитектор Н.Эльдарлы





*Bakı. Zərifə Əliyeva prospektində yaşayış binaları.  
Memar F.Yüzbaşov*

Баку. Жилой дом на проспекте Зерифы Алиевой. Архитектор Ф.Юзбашев

*Bakı. Nəriman Nərimanov prospektində yaşayış binaları.  
Memar İ.Bəylərov*

Баку. Жилой дом на проспекте Наримана Нариманова. Архитектор И.Бейляров


*Şəki. "Green Hill Inn" mehmanxanası.  
Memar N.Fərəcəzadə*

Шеки. Гостиница "Green Hill Inn". Архитектор Н.Фараджзаде




**Bakı. Dilarə Əliyeva  
küçəsində yaşayış binası.  
Memar H.Əmirxanov**

Баку. Жилой дом на улице  
Дилияры Алиевой.  
Архитектор Х.Амирханов



**Bakı. Şeyx Şamil küçəsi  
ilə Bünyad Sərdarov  
küçəsinin kəsişməsində  
yaşayış binası.  
Məmərlar G.İsmayılova  
və V.Məmmədov**

Баку. Жилой дом  
на пересечении улиц  
Шейха Шамиля  
и Буньяда Сардарова.  
Архитекторы Г.Исмайлова  
и В.Мамедов



**Bakı. Cəfər Cabbarlı  
küçəsində "Caspian Plaza"  
biznes mərkəzi (layihəden).  
Memarlar G.Mahmudov,  
S.Fermanova**

Баку. Бизнес-центр  
"Caspian Plaza" на улице  
Джафара Джаббарлы  
(из проекта).  
Архитекторы Г.Махмудов,  
С.Фармanova





Bakı. "Monte Kristo" şədliq sarayıının foyesi.  
Memar Y.Kiryazov

Баку. Фойе дома торжеств «Монте Кристо». Архитектор Е.Кирьяшов

Ziyafət zalı:

Банкетный зал

Bar ve restoran

Бар и ресторан





Bakı. Heydər Əliyev adına  
Beynəlxalq Hava Limanı.  
Məmar R.Əliyev

Баку. Международный  
Аэропорт имени  
Гейдара Алиева.  
Архитектор Р.Алиев

Bakı. Heydər Əliyev  
adına Beynəlxalq Hava  
Limanında Beynəlxalq  
“Cargo” Terminalı  
(layihədən).  
Memar V.Həsənov

Баку. Международный  
«Карго» терминал  
в Международном  
Аэропорту имени  
Гейдара Алиева  
(из проекта).  
Архитектор В.Гасанов





**Qəbələ. Beynəlxalq Hava Limanı  
(layihədən).  
Müəllif "Azərdövlətlikintilayihe" institutu**  
Гябляя. Международный аэропорт  
(из проекта).  
Автор ГППИ «Аэстройпраект»



**Naxçıvan. Beynəlxalq  
Hava Limanı.  
Müəllif "Zəmtə" şirkəti**  
Нахчыван. Международ-  
ный Аэропорт. Автор  
компании «Zəmtə»

**Gence. Beynəlxalq  
Hava Limanı.  
Müəllif "Zəmtə" şirkəti**  
Гянджа. Международный  
Аэропорт.  
Автор компании «Zəmtə»



Lənkəran. Beynəlxalq

Hava Limanı.

Müəllif "Zəma" şirkəti

Ленкоран.

Международный Аэропорт.

Автор компания «Зема»



Zaqatala. Beynəlxalq

Hava Limanı.

Müəllif "Zəma" şirkəti

Загатала. Международный

Аэропорт.

Автор компании «Зема»





68



*Bakı Beynəlxalq Avtovoxzal  
Kompleksi.  
Memarlar K.Musaxanov,  
C.Axundov, V.Hacıyev*


*Бакинский Международный  
Автовокзальный Комплекс.  
Архитекторы К.Мусаханов,  
Дж.Ахундов, В.Гаджиев*



Bakı. Salatın Əsgərova  
küçəsində Metropolitenin  
"28 May" stansiyasının  
ikinci çıxışı.  
Memarlar O.Babayeva,  
E.Umudov

Баку. Второй выход  
станции метро «28 Мая» на  
улице Салатын Аскеровой.  
Архитекторы О.Бабаева,  
Э.Умудов





*Bakı. Metropolitenin  
"Heydər Əslanov" stansiyası.  
Memar R. Əliyev*

Баку. Станция метро  
«Азиз Асланов».   
Архитектор Р.Алиев

*Bakı. Metropolitenin  
"Nəsimi" stansiyası.  
Memar S. Kazımov*



Баку. Станция метро  
«Насими».   
Архитектор С.Кязимов



Bakı. Metropolitenin "Azadlıq prospekti" stansiyası.  
Memar E.Qasimzadə

Баку. Станция метро  
«Проспект Свободы»,  
Архитектор Э.Гасымзаде





**Bakı. Bülbü'l  
prospektində yeraltı  
piyada keçidi.**  
Memar Y.Hacıyeva

Баку. Подземный  
пешеходный переход на  
проспекте Бюль-Бюля.  
Архитектор Е.Гаджиева



**Bakı. Rəşid Behbudov  
prospektində yeraltı  
piyada keçidi.**  
Memar Y.Hacıyeva


Баку. Подземный  
пешеходный переход на проспекте  
Рашида Бейбутова.  
Архитектор Е.Гаджиева



**Bakı. Neftçilər  
prospektində yeraltı  
piyada keçidi**

Баку. Подземный  
пешеходный переход на  
проспекте Нефчилляр






*Bakı. "Azneft" meydanında yeraltı  
piyada keçidi*

Баку. Подземный пешеходный  
переход на площади «Азнефть»

**Bakı. Zərifə Əliyeva  
prospektində yeraltı  
piyada keçidi**

**Баку. Подземный  
пешеходный переход  
на проспекте  
Зарифы Алиевой**





Bakı. Heydər Əliyev  
adına Beynəlxalq Hava  
Limanında "Şərif"  
salonu (layihədən).  
Memar S.Salamzadə

Баку. Салон «Шариф»  
(«Почет») в Международном Аэропорту имени Гейдара Алиева (из проекта).  
Архитектор  
С.Саламзаде



Bakı. Heydər Əliyev  
adına Baynəlxalq Hava  
Limanında "Biznes  
Aviasiyə" terminalı.  
Memar S.Salamzadə

Баку. Терминал  
«Бизнес Авиации»  
в Международном  
Аэропорту имени  
Гейдара Алиева.  
Архитектор  
С.Саламзаде

Bakı. Aeroport yolu ətrafinın  
memarlıq-dekorativ tərtibatı

Баку. Архитектурно-  
декоративный дизайн  
окружающей территории  
аэропортской трассы









*Bakı. Heydər Əliyev prospektində müxtəlif səviyyəli yol qovşağı.  
Memar Y.Hacıyeva*

Баку. Транспортная развязка различного уровня на проспекте Гейдара Алиева.  
Архитектор Е.Гаджиева

*Bakı. 20 Yanvar dairəsində yol qovşağı.  
Memar Y.Hacıyeva*

Баку. Транспортная развязка на круге 20 Января.  
Архитектор Е.Гаджиева



Bakı. Heydər Əliyev prospektində  
yərüstü płyada keçidi

Баку. Надземный пешеходный  
переход на проспекте  
Гейдара Алиева



Səlyan-Astara şossesi


Шоссе Сальян-Астара



Bakı. "Mercedes-Benz"  
avtomobil mərkəzi.  
Memar N.Eldarlı

Баку. Автомобильный центр  
"Mercedes-Benz".  
Архитектор Н.Эльдарлы





*Bakı. "MAN" satış  
və servis mərkəzi.  
Memar Z.Qafarov*

Баку. Автомобильный  
центр продаж  
и обслуживания "MAN".  
Архитектор З.Гафаров

*Bakı. Qaradağ rayonunda  
Mərmər zavodu.  
Memar Ş.Şamilov*

Баку. Мраморный завод  
в Гарадагском районе.  
Архитектор Ш.Шамилов

*Xirdalan. "Palitra" mebel fabriki.  
Memar Ş.Allahverdiyev*

Хырдалан. Мебельная фабрика  
"Палитра".  
Архитектор Ш.Аллахвердиев

**Qəbələ. Konserv zavodu**

Гябля. Консервный завод



**Zaqatala. Fındıq zavodu**

Загатала. Ореховый завод



**İmishli. Şəkər zavodu.**

Müəllif "Azərinşaatlayihə" institutu

Имишли. Сахарный завод.

Автор ГПКИ «Аэстройпроект»





Bakı. Müdafıə Sənayesi Nazirliyinin  
“Telemekhanika” zavodu.  
Memar S.Cabbarov

Баку. Завод «Телемеханики»  
Министерства Оборонной  
Промышленности,  
Архитектор С.Джаббаров

Bakı. Qaia Arxeoloji-etnoqrafik  
Muzey kompleksi.  
Memar H.Atakışiyev

Баку. Археолого-этнографический  
музейный комплекс Гала.  
Архитектор Г.Атакишиев







«Crescent» mehmanxanası

Отель «Crescent»

**Yeni inşa olunmuş və  
tikilməkdə olan obyektlər**

**Здания и сооружения  
возводимые  
и предусмотренные  
для строительства  
в будущем**



Bakı. Heydər Əliyev adına  
Beynəlxalq Mədəniyyət Mərkəzi.  
Memar Zaha Hadid

Баку. Международный  
Культурный Центр имени  
Гейдара Алиева.  
Архитектор Заха Хадид





Bakı. Heydər Əliyev  
prospektində  
“Bakı alovları” abidəsi.  
Müəllif “Gensler” şirkəti

Баку. Памятник “Огни Баку”  
на проспекте  
Гейдара Алиева.  
Автор компания “Gensler”



Bakı. Heyder Əliyev  
prospektinde Milli  
Assambleya binası.  
Müellif “Gensler” şirkəti

Баку. Здание Национальной  
Ассамблеи на проспекте  
Гейдара Алиева.  
Автор компания “Gensler”



Bakı. Goradılda  
500 nəfərlik istirahət  
və sağlamlıq kompleksi.  
Memar N.Əzizov

Баку. Оздоровительный  
комплекс отдыха  
на 500 человек в Гёрадиле.  
Архитектор Н.Азизов






Bakı. Azərbaycan Neft Muzeyi.  
Müəllif "TOCA" şirkəti

Баку. Азербайджанский  
Музей Нефти.  
Автор компания "ТОСА"



*Abşeron. Bakı-Şamaxı  
avtomagistralının 37-ci km-də  
“Azərkosmos” ASC-nin Əsas  
Yerüstü Peyk idarəetmə Mərkəzi.  
Memar N.İمامəliyev*

Абшерон. Основная Наземная  
Система Управления Спутником  
ОАО «Азеркосмос»  
расположенная на 37 километре  
автомагистрали Баку-Шамахы.  
Архитектор Н.Имамалиев





*Bakı. Azərbaycan Diplomatik Akademiyası kompleksi.  
Müəllif "Function" şirkəti*

Баку. Комплекс  
Азербайджанской  
Дипломатической Академии.  
Автор компания "Function"



*Bakı. Hövsan qəsəbəsində Fövqələdə Hallar Nazirliyi Akademiyasının əsas tədris korpusu.  
Memar İ.İsbatov*

Баку. Основной учебный  
корпус Академии Министер-  
ства Чрезвычайных Ситуаций  
в поселке Говсаны.  
Архитектор И.Исбатов



*Bakı. Mətbuat prospektində Bakı Dövlət  
Universitetinin yataqxana kompleksi.  
Memar N.İمامəlliyev*

*Баку. Комплекс общежития  
Бакинского Государственного  
Университета на проспекте Метбут.  
Архитектор Н.Имамалиев*



*Bakı. Xətai rayonunda Zərifə Əliyeva adına  
Uşaq bağçası binası.  
Memar F.Əğayev*

*Баку. Здание детского сада имени  
Зарифы Алиевой в Хатаинском районе.  
Архитектор Ф.Агаев*





*Bakı. Azərbaycan Tibb  
Universitetinin Cərrahiyyə korpusu.  
Müəllif "Azərdövlətlayihə"  
institutu*

Баку. Хирургический корпус  
Азербайджанского  
Медицинского Университета.  
Автор проектный институт  
«Азгоспроект»

*Bakı. Abbas Mirzə Şərifzadə  
küçəsində Fövqələdə Hallar  
Nazirliyinin hospitalı.  
Memar İ.İsbatov*

Баку. Госпиталь Министерства  
Чрезвычайных Ситуаций  
на улице Аббаса  
Мирзы Шарифзаде.  
Архитектор И.Исбатов





Bakı. Zuğulbada "Xəzri" istirahət və sağlamlıq mərkəzi.  
Memar A.Qarber

Баку. Оздоровительный центр отдыха «Хазри» в Загульбе.  
Архитектор А.Гарбер

Şabran. Pirəbədildə Yaziçilər birliyinin, Bestəkarlar və Rəssamlar İttifaqlarının yaradıcılıq kompleksi.  
Müəllif "Azərlinşaatlayihe" institutu

Шабран. Творческий комплекс союзов Писателей, Композиторов и Художников.  
Автор ГППКИ «Азстройпроект»





*Bakı. Heydər Əliyev prospektində  
Dövlət Neft Şirkətinin inzibati binası.  
Müəllif "Həsrim Architects & Planners" şirkəti*

*Баку. Административное  
здания Государственной  
Нефтяной Компании на проспекте  
Гейдара Алиева.  
Автор компания  
«Hesrim Architects & Planners»*

*Bakı. Heydər Əliyev prospektində  
"Azərenerji" ASC-nin baş ofisi.  
Müəllif "P-T Architects and Engineers" şirkəti*

*Баку. Головной офис  
ОАО «Азеренергия» на проспекте  
Гейдара Алиева.  
Автор компания  
«P-T Architects and Engineers»*

*Bakı. Heydər Əliyev prospektində  
Dövlət Neft Fonduunun binası.  
Müəllif "Azerdövlətşəhər" Institute*

*Баку. Здание Государственного  
Нефтяного Фонда на проспекте  
Гейдара Алиева.  
Автор проектный институт  
«Азгоспроект»*

Bakı. Heydər Əliyev prospektində  
Mərkəzi Bank binaları  
(leyla təklifi 1).  
Memar Hartmut Hank

Баку. Здание Центрального  
Банка на проспекте  
Гейдара Алиева  
(проектное предложение 1).  
Архитектор Хартмут Ханк



Bakı. Heydər Əliyev prospektində  
Mərkəzi Bank binaları  
(leyla təklifi 2).  
Müellif "Coop Himmelb(l)AU"  
şirkəti

Баку. Здание Центрального  
Банка на проспекте  
Гейдара Алиева  
(проектное предложение 2).  
Автор компании "Coop  
Himmelb(l)AU"





Bakı. Heydər Əliyev prospektində "Azərbaycan Hava Yolları" Qapalı Şəhər Məməlyyyətinin baş ofisi (saylı teklifi 1)


Головной офис Закрытого Акционерного Общества «Азербайджанские Авиалинии» на проспекте Гейдара Алиева (проектное предложение 1)

Bakı. Heydər Əliyev prospektində "Azərbaycan Hava Yolları" Qapalı Şəhər Məməlyyyətinin baş ofisi (saylı teklifi 2)

Головной офис Закрытого Акционерного Общества «Азербайджанские Авиалинии» на проспекте Гейдара Алиева (проектное предложение 2)

Bakı. Teleqüllənin yaxınlığında "Fire Bird" ("Şimürq quşu") mehmanxanası. Müellif "Demirce Architects" şirkəti

Баку. Гостиница «Fire Bird» («Жар-птица») около телебашни. Автор компания «Demirce Architects»



**Bakı. "Ağ Şəhər"in  
dəniz kənarında otel binası**

Баку. Здание отеля  
«Белого Города» на набережной




**Bakı. "Ağ Şəhər"in dəniz kənarında  
Müasir İctimai İncəsənət Pavilyonu**

Баку. Общественный Павильон  
Современного Искусства  
на набережной «Белого Города»



**Bakı. "Ağ Şəhər"in Nobel  
prospektində ofis binası**

Баку. Офисное здание  
«Белого города»  
на проспекте Нобеля





*Bakı. "Ağ Şəhər"də "Concert Hall" teatr kompleksi*

*Баку. Театральный комплекс «Concert Hall» в «Белом городе»*

*Bakı. "Ağ Şəhər"in "Green Hill" yaşayış ərazisində "Aypara Residence" yaşayış binası*

*Баку. Жилой дом «Аурага Residence» в жилом массиве «Green Hill» «Белого города»*



Bakı. "Ağ Şəhər"in "Green Hill"  
yaşayış ərazisində "Paris məhəlləsi"

Баку. «Парижский квартал»  
жилого массива «Green Hill»  
в «Белом Городе»



Bakı. "Ağ Şəhər"in dəniz  
kənarında ofis binası

Баку. Офисное здание  
в «Белом городе» на набережной



Bakı. "Ağ Şəhər"də piyada köprüsü

Баку. Пешеходный мост  
в «Белом городе»





*Bakı. "Ağ Şəhər"də "Baku City Mall" ticarət və əyləncə mərkəzi*

*Баку. Торгово-развлекательный центр «Baku City Mall» в «Белом городе»*



*Bakı. Nəftçilər prospektində "Port Baku" yaşayış kompleksi. Memar Broadway Malyan*


*Баку. Жилой комплекс «Port Baku» на проспекте Нефтильяр. Архитектор Бродвей Малиан*



Bakı. "Crescent" (Aypara)  
məhmanxanaası.  
Müellif "Heerim Architects &  
Planners" şirkəti

Баку. Отель «Crescent»  
(Полумесяц).  
Автор компании «Heerim  
Architects & Planners».





Bakı. "Full Moon Rising"  
(Bedirleşmiş Ay) mehmanxanası.  
Müellif "Heerim Architects & Planners" şirkəti

Баку. Гостиница  
«Full Moon Rising» (Полнолуние).  
Автор компания «Heerim Architects &  
Planners»








Bakı. Yeni Bakı Dəniz Vəzəni.  
Müəllif "Bakidövlətlayihə"  
Institut

Баку. Новый Бакинский  
Морской Вокзал.  
Автор проектный институт  
«Бактипрогор»

"Bakı Kristal Zali".  
Müəllif  
"Alpine Bau Deutschland AG"  
şirkəti  
«Баку Кристалл-Холл».   
Автор компания  
«Alpine Bau Deutschland AG»





Bakı. "Alov Qüllələri" kompleksi.  
Müəllif "HOK" şirkəti

Баку. Комплекс  
«Башни Пламени».  
Автор компания «HOK»



**Bakı. Nizami Gəncəvi  
küçəsində Azərbaycan  
Beynəlxalq Bankının  
binası.**  
Müəllif "Sanzaro Arquitectura  
Digital" şirkəti

**Баку. Здание  
Азербайджанского  
Международного Банка  
на улице Низами Гян-  
джеви. Автор компания  
"Sanzaro Arquitectura  
Digital"**



**Bakı. "Four Seasons Hotel  
Baku" mehmanxanası.  
Memar Reardon Smith**

**Баку. Гостиница "Four  
Seasons Hotel Baku".  
Автор Реардон Смит**



**Bakı. Xaiça muzəyi. Me-  
mariar Franz Janz, Ernst  
Hoffman**

**Баку. Музей Ковра.  
Архитекторы Франц Янц,  
Эрнст Хоффман**





*Bakı Seçlamlıq Mərkəz.  
Memar İ.Beylərov*

Бакинский  
Оздоровительный Центр.  
Архитектор И.Бейляров

*Bakı. "Crescent Business Tower".  
Müellif "Heerim Architects & Planners" şirkəti*

Баку."Crescent Business Tower".  
Автор компания "Heerim Architects & Planners"

*Bakı. "Trump Tower Baku".  
Memar Adil Tunca*

Баку. "Trump Tower Baku".  
Архитектор Адиль Тунджа





Bakı. "Black City Tower"  
biznes mərkəzi.  
Məmar Nicholas Bailey

Баку. Бизнес центр  
"Black City Tower".  
Архитектор  
Николас Бейлий

Gəncə.  
"Ganja Shopping Mall".  
Memarlar Kerem Erginoğlu,  
Hasan Çalıqlar,  
Fatih Karıptaş,  
Zeynep Şankaynağı

Гянджа.  
"Ganja Shopping Mall".  
Архитекторы  
Керем Ергиноглы,  
Хасан Чалышлар,  
Фатих Карипташ,  
Зейнеп Шанкайнағы





*Ağcabədi. Mərkəzi xəstəxana.  
Memar İ.Bəylərov*

Агджабеди. Центральная  
больница.  
Архитектор И.Бейляров

*Bakı. Şəmsi Bədalbəyli  
küçəsində ofis binası.  
Memar N.Imaməliyev*

Баку. Офисное здание на  
улице Шамси Бадалбейли.  
Архитектор Н.Имамалиев

*Bakı. "Crescent Towers"  
yaşayış kompleksi.  
Müəllif "Heerim Architects &  
Planners" şirkəti*

Баку. Жилой комплекс  
"Crescent Towers".  
Автор компания "Heerim  
Architects & Planners"



Bakı. Tbilisi prospektində  
“Park Plaza” çoxfunksiyalı kompleks.  
Müellif  
“Heerim Architects & Planners” şirkəti

Баку. Многофункциональный  
комплекс “Park Plaza”  
на проспекте Тбилиси.  
Автор компании  
“Heerim Architects & Planners”





*Bakı. İsmayııl Qutqaşınlı  
küçəsi ilə Bəşir Səfəroğlu  
küçəsinin kəsişməsində  
“Kilim” ticarət və ofis binası.  
Memar N.İmaməliyev*

Баку. Торгово-офисное  
здание “Kilim”  
на пересечении улиц  
Исмаила Гутгашинлы  
и Башира Сафароглу.  
Архитектор Н.Имамалиев

*Bakı. Səmed Vurğun  
küçəsi ilə Vəqif prospektinin  
kəsişməsində yaşayış binası.  
Memar E.Qasimzadə*

Баку. Жилой дом на  
пересечении улицы Самеда  
Вургана и проспекта Вагифа.  
Архитектор Э.Гасымзаде



**Bakı. İsləm Səfərli, Mirzə İbrahimov, Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri ilə əhatələnəcək Xarici İşlər Nazirliyinin əməkdaşları üçün yaşayış binası.**  
**Müəllif "Bakidövlətlayihə" İnstitutu**

Баку. Жилой дом для работников Министерства Иностранных Дел, предполагаемый для строительства на территории, охватываемой улицами Ислама Сафарли, Мирзы Ибрагимова, Сулеймана Рахимова и Шамиля Азизбекова.  
Автор проектный институт «Бакгипрогор»



**Bakı. Qlymatlı Kağızlar üzrə Dövlət Komitəsinin inzibati binasının yeniden qurulması variantı.**  
**Müəllif "Tuncer Çakmaklı Architects" şirkəti**

Баку. Вариант проекта реконструкции административного здания Государственного комитета по ценным бумагам.  
Автор компания "Tuncer Çakmaklı Architects"





*Bakı. "Qarabağ" mehmanxanası.  
Müəllif "Bakidövlətlayihə" institutu*

*Баку. Гостиница «Карабах».  
Автор проектный институт  
«Бакгипрогор»*




*Bakı. "Roseville" yaşayış kompleksi.  
Memar İsmayıllı Fidan*

*Баку. Жилой комплекс "Roseville".  
Архитектор Исмаил Фидан*



Bakı. Mərkəzi Akademik  
kitabxana binası.  
Məmar İ.Bəylərov

Баку. Центральная  
Академическая Библиотека.  
Архитектор И.Бейляров



Bakı. Abbasqulu Ağa Bakıxanov  
prospektində Nəsimi Rayon  
İcra Hakimiyyətinin binası.  
Memarlar K.Musaxanov,  
C.Axundov, V.Hacıyev

Баку. Здание Исполнительной  
власти Насиминского района  
на проспекте Аббасгулу  
Ага Бакиханова.  
Архитекторы К.Мусаханов,  
Дж.Ахундов, В.Гаджиев



*Bakı. Dərnəgülə  
biznes mərkəzi.  
Memar R.Məmmədov*

Баку. Бизнес-центр  
в Дарнаголье.  
Архитектор Р.Мамедов

*Qəbələ. Rayon  
icra Hakimiyyətinin binası.  
Memar İ.İsbatov*

Гябляля. Здание районной  
Исполнительной власти.  
Архитектор И.Исбатов





Bakı. Şəxsi Yaxt Klub kompleksi.  
Memar N.İmaməlliyev

Баку. Комплекс Яхт-клуба  
на Шихово.  
Архитектор Н.Имамаллиев



Bakı. Şəfayət Mehdiyev  
külçəsində yaşayış binaları.  
Memar X.Cəfərov

Баку. Жилой дом на улице  
Шафаята Мехтиева.  
Архитектор Х.Джабаров



Bakı. "Şur Plaza"  
biznes mərkəzi.  
Memar N.İmaməliyev

Баку. Бизнес-центр  
“Шур Плаза”. Архитектор  
Н.Имамалиев



Bakı. Heydər Əliyev  
prospektində "Royal Park"  
yaşayış kompleksi.  
Memarlar F.Əhmədova,  
Ç.Rəhbarl

Баку. Жилой комплекс  
«Royal Park» на проспекте  
Гейдара Алиева.  
Архитекторы Ф.Ахмедова,  
Ч.Рахдари





*Quba. Kütłəvi məzarlıq  
ərazisində "Soyqırım"  
memorial kompleksi*

Губа. Мемориальный комплекс «Геноцид» на территории массового захоронения азербайджанцев



*Şamaxı. Memarlar Zivərbəy  
Əhmədbayovun ve İosif  
Ploşkonun layihələri əsasında  
Cümə məscidinin bərpası*

Шамахы. Реставрация Джума мечети на основе проектов зодчих Зивярбая Ахмадбекова и Иосифа Плошко



*Qəbələ. Mədəniyyət Mərkəzi.  
Memar F.Əhmədova*

Габала. Культурный Центр. Архитектор Ф.Ахмедова

Bakı. Müşfiqabadda 1410 məcburi köçkün ailəsi üçün yaşayış qəsəbəsi.  
Müəllif "Azərinşaatlıyihə" institutu

Баку. Жилой поселок для 1410 семей вынужденных переселенцев в Мишфигабаде.  
Автор ГППКИ «Аэстройпроект»





*Gənce. "Buta" kottec tipi  
yaşayış kompleksi.  
Memar E.Qasimzade*

Гянджа. Жилой комплекс  
коттеджного типа "Buta".  
Архитектор Э.Гасымзаде

*Lənkəran. Məhmanxana kompleksi.  
Memar E.Qasimzade*

Лянкяран. Гостиничный комплекс.  
Архитектор Э.Гасымзаде



**Bakı. "Füzuli Residence"**

*yaşayış kompleksi.*

*Memar A.Kərimov*

Баку. Жилой комплекс

«Физули Резиденс».

Архитектор А.Керимов



**Xızı. Genclər mərkəzi.**

*Memar M.Namazov*

Хызы. Молодежный центр.

Архитектор М.Намазов



**Bakı. Üzeyir Hacıbəyli**

*küçəsində ofis*

*ve yaşayış binası. Memar*

*Ə.Məmmədov*

Баку. Офис и жилой дом на

улице Узеира Гаджибейли.

Архитектор А.Мамедов





*Bakı. Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində "Globus Plaza" biznes mərkəzi.  
Memar İhsan Metin*

Баку. Бизнес-центр "Глобус Плаза" на пересечении проспекта Тбилиси и улицы Измир.  
Архитектор Ихсан Метин

*Bakı. Mehdi Hüseyn küçəsində yaşayış kompleksi.  
Memar R.Seyfullayev*

Баку. Жилой комплекс на улице Мехти Гусейнзаде.  
Архитектор Р.Сейфуллаев



*Bakı. Milli Aviasiya Akademiyasının mehmanxanası.  
Müəllif "Azərkurortlayihə" İnstitutu*

Баку. Гостиница Национальной Авиационной Академии.  
Автор проектный институт  
«Азкурортпроект»



Bakı. Dilarə Əliyeva küçəsində  
yaşayış binası.  
Memar G.Mahmudov

Баку. Жилой комплекс  
на улице Диляры Алиевой.  
Архитектор Г.Махмудов



Bakı. "İzmir" yaşayış kompleksi.  
Memar S.Salamzadə

Баку. Жилой комплекс «Измир».  
Архитектор С.Саламзаде





*Bakı. "Qafqaz Baku City Hotel & Residences".  
Memar İ.İsbatov*

*Баку. "Qafqaz Baku City Hotel & Residences".  
Архитектор И.Исбатов*

*Bakı. Səməd Vurğun küçəsində  
biznes və yaşayış kompleksi.  
Memarlar S.Salamzadə,  
C.Axundov, K.Musaxanov*

*Баку. Жилой и деловой  
комплекс на улице  
Самеда Вургана.  
Архитекторы С.Саламзаде,  
Дж.Ахундов, К.Мусаханов*





Bakı. Səməd Vurğun küçəsində  
"Grand Park Plaza" yaşayış kompleksi.  
Memar F.Əhmədova

Баку. Жилой комплекс "Гранд Парк Плаза" на улице Самеда Вургана.  
Архитектор Ф.Ахмедова

Bakı. İsmayııl Qutqaşınılı küçəsində  
"Altes Plaza" yaşayış kompleksi.  
Memar İ.Beylərov

Баку. Жилой комплекс  
"Алтэс Плаза" на улице  
Исманыла Гутгашинлы.  
Архитектор И.Бейляров



Bakı. "Altes Park" yaşayış kompleksi.  
Memar İ.Beylərov

Баку. Жилой комплекс "Алтэс Парк".  
Архитектор И.Бейляров



*Bakı. "Nasim Towers".  
Memar S.Moinzadə*

Баку. "Nasim Towers".  
Архитектор С.Моннзаде



*Bakı. Teymur Əliyev  
prospektində ofis binası.  
Memar E.Qasızmədə*

Баку. Офисное здание  
на проспекте Теймура Алиева.  
Архитектор Э.Гасымзаде



Bakı. Dilarə Əliyeva küçəsində  
mehmanxana və ofis binası.  
Memar S.Salamzadə

Баку. Гостинично-офисное здание  
на улице Дильяры Алиевой.  
Архитектор С.Саламзаде



Bakı. Nizami Gəncəvi  
küçəsində ticarət mərkəzi.  
Memar I.Isbatov

Баку. Торговый центр  
на улице Низами Гянджеви.  
Архитектор И.Исбатов





*Bakı. Babək prospektində  
“Edelways” yaşayış kompleksi.  
Memar İ.Bəylərov*

*Баку. Жилой комплекс  
“Edelways” на проспекте Бабека.  
Архитектор И.Бейляров*

*Bakı. Azadlıq prospekti, Şəmsi  
Bədalbeyli, Süleyman Rüstəm  
və Məhəmməd Füzuli küçələri  
ilə əhatələnəcək “28 Mall”  
ticarət kompleksi.  
Müəllif “Chapman Taylor LLP”  
şirkəti*

*Баку. Торговый комплекс  
«28 Mall» на территории,  
окхватываемой проспектом  
Азадлыг и улицами Шамси  
Бадалбейли, Сулеймана  
Рустама и Физули.  
Автор компания  
“Chapman Taylor LLP”*

Bakı. Hüseyn Cavid prospektində "Glass Plaza" ticarət və ofis mərkəzi (layihə təqdiifi 1).  
Memarlar K.Musaxanov,  
C.Axundov, V.Nasibov

Баку. Торгово-офисный центр "Glass Plaza" на проспекте Гусейна Джавида (проектное предложение 1).  
Архитекторы К.Мусаханов,  
Дж.Ахундов, В.Гаджиев

Bakı. Hüseyn Cavid prospektində "Glass Plaza" ticarət və ofis mərkəzi (layihə təqdiifi 2).  
Memar S.Salamzadə

Баку. Торгово-офисный центр "Glass Plaza" на проспекте Гусейна Джавида (проектное предложение 2).  
Архитектор С.Саламзаде





Qəbələ. "Gabala Mall" ticaret və əyləncə kompleksi.  
Müəllif "MODUS Interiors & design" şirkəti

Гяляяя. Торгово-развлекательный комплекс "Gabala Mall".  
Автор компании "MODUS interiors & design"



Bakı. Təbriz küçəsi ilə  
Ağa Nəmetulla küçəsinin  
kəsişməsində "Metro Park"  
Ticaret və əyləncə mərkəzi.  
Memar E.Soltanov

Баку. Торгово-развлекательный центр "Metro Park" на пересечении улиц Табриза и Ага Неметуллы.  
Архитектор Э.Солтанов




Bakı. Mehdi Mehdiyev  
külçəsində "Femida"  
ofis binası.  
Memar A.Talibov

Баку. Офисное здание  
“Femida” на улице  
Мехти Мехтиеве.  
Архитектор А.Талыбов




Quba. Turizm mərkəzi.  
Memar E.Qasimzadə

Губа. Туристический центр.  
Архитектор Э.Гасымзаде



**Bakı. "Mayak" restoranı**

Баку. Ресторан «Маяк»



**Bakı. Cəfər Cabbarlı  
meydanında "McDonald's" kafesi.  
Memarılar C.Sadiqov, Z.Qurbanəliyev**

Баку. Кафе «McDonald's»  
на площади Джаббара Джаббарлы.  
Архитекторы Дж.Садыхов,  
З.Гурбаналиев



**Bakı. Dövlət Bayraqı  
Meydanında restoran**

Баку. Ресторан на Площади  
Государственного Флага

**Sumqayıt. Kafe binası.  
Məmərlar V.Əliyev, T.Həsənov**

Сумгайит. Здание кафе.  
Архитекторы В.Велиев,  
Т.Гасанов

**Bakı. Dərməgülde "Santral  
Elektrik" LTD-nin satış mərkəzi.  
Memar N.İمامeliyev**

Баку. Центр продаж "Santral  
Elektrik" LTD в Дарнагюле.  
Архитектор Н.Имамалиев





*Гәncə. Ticarət və əyləncə mərkəzi. Memar Q.Salaḥov*

Гянджа. Торгово-развлекательный центр.  
Архитектор Г.Салахов

*Bakı. Rüstəm Rüstəmov küçəsində şadlıq sarayı. Memar İhsan Metin*

Баку. Дворец Торжества на  
улице Рустама Рустамова.  
Архитектор Ихсан Метин



*Bakı. Badamdarda qonaq evi. Memar S.Tangudur*

Баку. Гостевой дом  
в поселке Бадамдар.  
Архитектор С.Тангудур

*Quba. Yaşayış binası.  
Memar F.Ağayev*

Губа. Жилой дом.  
Архитектор Ф.Агасев



*Qusar. Şahdağ qış-yay turizm  
kompleksi. Müəllif "Swiss  
Town Consult" şirkəti*

Гусар. Комплекс зимнего  
и летнего туризма Шахдаг.  
Автор компания "Swiss  
Town Consult"





Bakı Olimpiya Stadionu.  
Müəllif "TOCA" şirkəti

Бакинский  
Олимпийский Стадион.  
Автор компания "TOCA"



Bakı. Gimnastika  
Olimpiya Mərkəzi.  
Memar Broadway Malyan

Баку. Гимнастический  
Олимпийский Центр.  
Архитектор Бродвэй Малян






Qəbələ. "Diamond Park" aqua park istirahət və əyləncə kompleks (layihə təklifi 1).

Memar

Gedžus Eugenijus – "Aqua Fun Project Group" şirkəti

Гиляя. Комплекс отдыха и развлекательный аквапарк-центр «Diamond Park» (проектное предложение 1). Архитектор Гедзус Эужениус – компания «Aqua Fun Project Group»



Bakı. Tofiq Bahramov adına Respublika Stadionunun yenidən qurulması. Müəllif "SUH Architects" şirkəti

Баку. Реконструкция Республиканского Стадиона имени Тофика Бахрамова. Автор компания "SUH Architects"





Qəbələ. "Diamond Park" aqva park istirahət və əyləncə kompleksi (layihə təklifi 2).  
Memar Gedžus Eugenijus – "Aqua Fun Project Group" şirkəti

Гяляя. Комплекс отдыха и развлекательный аквапарк-центр «Diamond Park» (проектное предложение 2). Архитектор Гедзус Эужениус – компания «Aqua Fun Project Group»



Bakı. Azərbaycan Taekvondo Federasiyasının idman kompleksi. Müəllif "Azərovələtlayihə" institutu

Баку. Спорткомплекс Азербайджанской Федерации Таэквондо. Автор проектный институт «Азгоспроект»





**Qəbələ. İdman Atıcılıq Klubu.  
Müəllif "Azərinşaatlayihə"  
institute**

Гяляля. Спортивно-  
стрелковый Клуб.  
Автор ГГПКИ «Азстройпроект»

**Bakı. "Neftçi" futbol klubu  
 üçün mehmanxana  
 və qapalı üzgütüllük hovuzu.  
 Memar N.Fərəcəzadə**

Баку. Гостиница и крытый  
плавательный бассейн для  
футбольного клуба «Нефчи».  
Архитектор Н.Фараджзаде

**Göygöl. Olimpiya İdman  
Kompleksi. Məmar F.Ağayev**

Гёйгёль. Олимпийский  
Спортивный Комплекс.  
Архитектор Ф.Агаев





*Bakı. Boks Federasiyasının  
idman kompleksi.  
Memar E.Umudov*

Баку. Спортивный  
комплекс Федерации Бокса.  
Архитектор Э.Умудов



*Neftçala. Olimpiya idman  
Kompleksi.  
Müəllif "Azərinşaatlayıhə" institutu*

Нефчала. Олимпийский  
Спортивный Комплекс.  
Автор ГППКИ «Аэстройпроект»




*Ucar. Şahmat məktəbi.  
Memar E.Məmmədzadə*

Уджар. Шахматная школа.  
Архитектор Э.Мамедзаде



Bakı. Heydər Əliyev adına  
Beynəlxalq Hava Limanında  
yeni terminal kompleksi.  
Müəllif "Apur" şirkəti

Баку. Новый терминальный  
комплекс в Международном  
Аэропорту имени Гейдара Алиева.  
Автор компания "Apur"





*Yevlax. Avtovağzal kompleksi.  
Memar E.Məmmədzadə*

Евлах. Автовокзальный комплекс.  
Архитектор Э.Мамедзаде



*Quba. Avtovağzal kompleksi.  
Memar E.Məmmədzadə*

Губа. Автовокзальный комплекс.  
Архитектор Э.Мамедзаде



*Bakı. Nigar Rəfibəyli küçəsi  
ile Azadlıq prospektinin  
kəsişməsində Bakı  
Metropoliteninin Texnoloji korpusu.  
Memarlar O.Babayeva, E.Umudov*

Баку. Технологический корпус  
Бакинского Метрополитена  
на пересечении улицы  
Нигяр Рафигейли  
и проспекта Азадлыг.  
Архитекторы О.Бабаева,  
Э.Умудов

**Bakı Funikulyorunun  
yenidən qurulması.  
Memar Anton Mueller –  
“Europ project Ziviltechniker” şirkəti**

*Реконструкция Бакинского  
Фуникулера.  
Архитектор Антон Мюллер –  
компания “Europ project  
Ziviltechniker”*



**Bakı. Fəvvarələr Meydanında  
müxtəlif səviyyəli avtodayanacaq.  
Məmar E.Əliyev**

*Баку. Автопарковка в разных  
уровнях на Площади Фонтанов.  
Архитектор Э.Алиев*



**Bakı. Maştağa qəsəbəsində  
Nəqliyyat Təsərrüfatı Kompleksi.  
Müəllif “Azkooplayılhə” Institute**

*Баку. Комплекс Транспортного  
Хозяйства в поселке Маштаги.  
Автор проектный институт  
«Азкооппроект»*





*Bakı. 28 May küçəsində yeraltı avtomobil dayanacağı.  
Memar H.Əmirxanov*

Баку. Подземная автопарковка на улице 28 Мая.  
Архитектор Х.Амирханов

*Bakı. Qələbə meydanında yol qovşağı.  
Memar Y.Hacıyeva*

Баку. Транспортная развязка на площади Гялябя (Победы).  
Архитектор Е.Гаджиева



*Bakı. Lökbatanda Meyvə-tərəvəz bazası.*

*Memar H.Əmírxanov*

Баку. Фруктово-овощная база в Ләкбатане.  
Архитектор Ҳ.Амирханов



*Bakı. Masazırda Duz zavodu.*

*Memar K.Əhmədov*

Баку. Солевой Завод в Масазыре.  
Архитектор К.Ахмедов



*Kürdəmir. Süd zavodu.*

*Memar B.Muradov*

Кюрдамир. Молочный завод.  
Автор Б.Мурадов





*Sumqayıt Texnologiyalar  
Parkı (STP).*  
*Müellif "Sözüneri" şirkəti*

Сумгайтский  
Технологический Парк (СТП),  
Автор компании "Sözüneri"





*Bakı, Qaradağ rayonunda  
Gəmişayırma zavodu.  
Məmər Phili Sanderson*

Баку. Судостроительный  
 завод в Гарадагском районе.  
Архитектор Фил Сандерсон

Bakı. Balaxanıda Bərk Məşət  
Tullantırlarının Emalı zavodu.  
Müəllif "Azərinşaatlayihə"  
Institutu

Баку. Завод по Переработке  
Твердых Бытовых Отходов  
в поселке Балаханы.  
Автор ГППКИ «Аэстройпроект»



Bakı. Ələt qəsəbəsində  
Beynəlxalq Dəniz Ticarət Limanı.  
Müəllif "Royal Haskoning Group"  
şirkəti

Баку. Международный  
Торгово-морской Порт  
в поселке Алят.  
Автор компания  
"Royal Haskoning Group"



Гянджа. «Azərbaycan» etnoqrafiya parkı.  
Memar E. Məmmədzadə

Гянджа. Этнографический парк «Азербайджан».  
Архитектор Э.Мамедзаде



